

Məhəmməd Əmin Rəsulzadə

İRAN TÜRKLƏRİ

BAKİ – 2013

İşləyib çap edəni : **YADIGAR TÜRKEL**
fəlsəfə elmləri doktoru

Məhəmməd Əmin Rəsulzadə, «İRAN TÜRKLƏRİ»
Bakı-«Təknur» 2013, 100 səh.

ISBN: 978-9952-445-37-8

© Məhəmməd Əmin Rəsulzadə

MƏHƏMMƏD ƏMIN RƏSULZADƏ

(31 yanvar 1884 - 6 mart 1955)

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakıda ruhani ailəsində doğulub. Atası Axund Hacı Molla Ələkbər Rəsulzadə, anası Zal qızı Zinyətdir.

İlk oxuma, eləcə də ulusal eğitimi ailəsində alan Məhəmməd Əmin Bakı Texniki Okuluna girdərən çagın siyasi olaylarına qatıldığından oxumağı buraxıb basına atılmış, 1903-cü ildə Tiflisdə çıxan «Şərq-i Rus» qəzetində ilk yazısını yayımlamışdır.

1903-cü ildən çəşidli sosial-siyasi dərnəklərdə çalışan Məhəmməd Əmin bəy gizli gənclik qurumu yaradıb ərəzmə qarşı çıxmış, izləndiyindən 1908-ci ildə İrana [Qacarlar dövlətinə] getmişdir. İranda anayasaçılıq axınına qatılıb, «İran-e nov» (Yeni İran) adlı gündəlik qəzet çıxaran Məhəmməd Əmin bəy rus böyük elçisinin basqısı ilə 1911-ci ildə İrandan çıxarılmışdır. İstanbula gələn Məhəmməd Əmin bəy orada «Türk ocaqları»nın çalışmalarına qatılmış, «Türk yurdu» dərgisinə yazılar yazmışdır.

1913-cü ildə Romanovların 300 illiyilə bağlı bağışlanan-dan sonra Bakıya dönen Məhəmməd Əmin Rəsulzadə çəşidli kültür, siyaset qurumlarında çalışmış, 1915-1917-ci illərdə «Açıq söz» adlı gündəlik qəzet çıxarmışdır.

«Türk Federalist Müsavat Xalq Partiyası»nın başçısı Məhəmməd Əmin Rəsulzadə 1917-ci ildə Bakıda toplanan Qafqaz Müsəlmanları Qurultayında Rusyanın yerli yönətimlərə bölünməsinə, Güney Qafqaz Seymimdə isə Müsəlman



Fraksiyasının başçısı tək Qafqazın Rusiyadan ayrılmamasına, sonra da Azərbaycan Cümhuriyətinin qurulmasına çalışmışdır.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyətinin yaradıldığı bildirilmiş, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə qabaqcadan danışıldığı kimi, iyunun 4-də Cümhuriyətin Dış İşləri bakanı Məhəmməd Həsən Hacınskilə birlikdə Batum Konfransında Osmanlı dövlətilə anlaşaraq ordu yardımını istəmişdir.

Azərbaycan Cümhuriyətinin 23 aylıq dönenində Azərbaycan, türk ulusu üçün çox böyük işlər görülmüşdür.

1920-ci il aprelin 27-də rus-erməni-sovet-mason gücləri Bakını tutub Azərbaycan Cümhuriyətini devirmişlər. Bundan sonra tutulub Moskvaya aparılan Məhəmməd Əmin Rəsulzadə Finlandiyaya qaçmış, oradan İstanbula gəlmiş «Azərbaycan Cümhüriyəti. Keyfiyəti, təşəkkülü və indiki vəziyyəti» adlı kitabını yayımlamışdır.

1923-cü ildən bütün türklər üçün yayınladığı «Yeni Qafqaz»dan (1923-1928) sonra «Azəri türk» (1928-1929), «Odlu yurd» (1929-1931) dərgilərini çap etdirmiştir.

Sovet ağılığının Türkiyə Cümhuriyətinə basqısı üzündən 1931-ci ildə arxadaşları ilə birlikdə İstanbuldan Avropaya gedən Məhəmməd Əmin Rəsulzadə 1932-ci ildən Varşavada yaşamışdır.

1939-cu ildə alman faşistləri Polşani tutandan sonra Ruminiyanın baş kəndi Buxarestə keçən Məhəmməd Əmin bəy 1942-ci ildə Almaniyanın başçıları ilə Azərbaycan Cümhuriyətinin gələcəyini danışmağa çalışmış, istədiyi alınmadığından yenidən Buxarestə dönmüşdür.

1944-cü ildə Sovet ordusunun Buxarestə yaxınlaşmasından sonra Almaniyaya gedən Məhəmməd Əmin bəy 1945-ci il aprelin 24-də amerikalıların tutduğu bölgəyə keçmişdir.

1947-ci ilin sentyabrında Türkiyəyə gələn Məhəmməd

Əmin Rəsulzadə ömrünün sonuna kimi Ankarada yaşamış, böyük elmi, siyasi işlər görmüşdür.

1952-ci ildə Avropaya gedən Məhəmməd Əmin bəy orada «Qafqaz Bağımsızlıq Komitəsi»ni qurmuşdur. Azərbaycançılıq, islamçılıq, çağdaşlıq ideyalarının dönməz savunucusu olan Məhəmməd Əmin Rəsulzadə qafqazçılıq ideyasını da dönmədən yayırdı. Çağdaş Azərbaycan Respublikasında qafqazçılıq ideyası da azərbaycançılıq ideologiyasının içindədir.

Ayrı-ayrı çağlarda Azad Avropa Radiosundan sevgili Azərbaycanına səslənən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada ölmüşdür.

Məhəmməd Əmin Rəsulzadə «Qaranlıqda işıqlar»-«Nagəhan bəla», «Camaat idarəsi», «Bizə hankı idarə faydalıdır», «Azərbaycanın təşəkkülündə Müsavat», «Azərbaycan Cümhuriyəti», «Əsrimizin Səyavuşu», «İstiqlal məskurəsi və gənclik», «Rusiyada siyasi vəziyyət», «İnqilabçı sosializmin ifası və demokratianın gələcəyi», «Milliyət və bolşevizm», «Qafqaz türkləri», «İran türkləri», «Azərbaycanın kültür gələnəkləri», «Çağdaş Azərbaycan ədəbiyatı», «Çağdaş Azərbaycan tarixi», «Milli birlik», «Azərbaycan şairi Nizami», «Panturanizm. Qafqaz sorunu», eləcə də başqa çox dəyərli əsərlər yaratmışdır.

YADIGAR TÜRKEL

ÖN SÖZ

Azərbaycan türklerinin XX yüzildə yetirdiyi ən böyük siyasətçi, Azərbaycan Cümhuriyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin «İran türkləri» kitabındaki yazılar ulus ideoloqunun 1912-ci ildə «Türk yurdı» ilə «Səbilürrəşad» [Doğru yol] topularında yayımladığı yazılardır. Saygılı Yavuz Akpinar, İrsan Murad Yıldırım, Səlahəddin Çağın 1993-cü ildə İstanbulda onları «İran türkləri» adı ilə kitab kimi çap etmişlər.

«İran türkləri» İranın əski tarixində başlayaraq XVIII-XIX yüzillərdəki, daha çox da XX yüzilin başlarında siyasi olayları içində alan ideoloji anıtdır.

Məhəmməd Əmin Rəsulzadə İranın əski tarixini incələyərək yüksək dəyərləndirib, türklərlə farsların tarix boyu qarşılıqlı saygı ilə yaşadığını, aralarında çözülməz sorunun olmadığını yazır: «Yunanistan uyqarlığının, yunan xalqının Avropanın xristian aləmində nə kimi ünү varsa, İranın da Doğu, islam aləmində elə tarixi gələnəyi vardır...

...İranda türklər nə Rusiyada olduğu kimi tutsaq, nə də Türkiyədə olduğunu ağa ulus deyildir. İran türkləri köklü iranlı olan farslarla hüquqca bir yurddasdırlar, bir haqları, bir üstünlükleri vardır, ögeylik çəkməzlər.

500 [1000] ildən bəri İranda ağa olan padşahlar ancaq türk soyundan gəldilər. Bu gün dövlətə başçılıq edən Qacar soyu da Türkmen əllərindəndir. Ancaq İran ağalarının türk olması türklərə bir üstünlük vermədiyi kimi fars ulusunun basqısına da nədən olmamışdır.

Ağaların türklüyüనə baxmayaraq, ölkənin rəsmi dili fars dili qalmış, törənlərlə yazışmalarda fars gələnəkləri qorunmuşdur.

İranda farslar türklərin gücünə, əskərlik özəlliklərinə

dayanmışlar.

Türklər də fars uyqarlığına, mənəviyatına dayanaraq bu yolla çalışıb birlikdə indiki İran ağalığını yaratmışlar.

Farslar türk ağalarını öz uluslarına yad bulmadıqlarından onları ulusal İran ağaları kimi bəyənmiş, türklər də fars uyqarlığını mənimsemmiş, fars dilini ulusal ədəbi dil saymışlar. Bu yolla 500 [1000] ildən bəri şahlıq taxtında bir türk xanı otursa da, gərək bu xanlar, gərəksə türklər iranlaşmış, yəni fars kimi tanınmışlar».

Məhəmməd Əmin bəy «İran türkləri» anıtında İran anayasaçılıq axınının – məşrutə hərəkatı – parlamentarizminin ideoloqlarını, döyüşülərini saygı ilə anıb, onların etdiklərini yetkin siyasetçitək dəyərləndirmişdir: «Sonda gərəkli bir şeyi bildirmək istəyirəm: Türk devrimçiləri, türk elçiləri, türk qurumları dediyimizdə bunların ancaq türklük üçün çalışdıqları düşünülməsin. İranın türk anayasaçıları türklüklerini düşünməmiş, bütün ığidliklərini ancaq iranlılıq, ortaq yurd üçün etmişlər!».

Məhəmməd Əmin Rəsulzadənin «İran türkləri» aniti İran İslam Respublikası ilə «demokratik, hüquqi, dünyəvi» Azərbaycan Respublikasının çağdaş yurdaşlarına ölkələrindəki yanlış siyasi quruluşdan, kötü yönetimdən demokratik yollarla qurtulmanın gərəkliyini göstərir.

İran İslam Respublikasının yurdaşları ölkələrinin din dövləti, daha doğrusu, təriqət dövləti olmaqdan qurtulmasına çalışmalıdır.

Din tarixin Orta çağıdır. XXI yüzildə, bilgi, demokratiya, insan hüquqlarının qorunması çağında XV yüzilin yanlış düşüncəsində, yönetimində qalmaq çagdan, yüksəlişdən, uyqarlıqdan geri qalmaqdır.

İran İslam Respublikasında türk dilinə də parlament saygınlığı verilməli, türk ədəbiyatı, uyqarlığı gəlişdirilməlidir.

Məhəmməd Əmin Rəsulzadənin «İran türkləri» anıtını

yenidən işləyib yayımlamaqdan amacımız bizdən sonrakılara borcumuzu vermək, gələnlərə ulusal kimliyini öyrədib siyasi- ideoloji düşündürməkdir.

«İran türkləri» siyasi, etnoloji anitini türk dilini yaşatmaq, gəlişdirmək, ərəb, fars, elçə də avropadangəlmə artıq sözlərdən arındırmağa çalışdıq, ikisəsli bir sıra ərəb sözlərini bir səslə yazdıq.

Anıtdakı əyri ayırcdakı () yazılınlar Məhəmməd Əmin Rəsulzadənin, tarixi olaylar, şəxsiyətlərdən danişilan açıqlamalar Yavuz Akpınar, İrfan Murad Yıldırım, Səlahəddin Çağının, düz ayırcdakı [] artırmalar Yadigar Türkelindir.

Kiçik əməyimizi dəyərləndirənlərə, onun yanında əməyi olan bütün aydınlarla, daha çox da Xan Bahadır Törəliyə, Faiq Qəzənfər oğluna sağ olun, – deyirik.

YADIGAR TÜRKEL

İRAN TÜRKLƏRİ¹

I

Üç min illik tarixi gələnəyi, Doğu uyqarlığında öz yeri olan İran bu gün yaşamanın ən çətin, ən qorxunc günlərini keçirməkdədir.

Coxdan bəri bağımsızlığını, topraq bütünlüyünü rus-ingilis çekişməsinə, Avropa siyasi dəngəsinə borclu olan İran yadelli dəstəklərə dayanan bütün ölkələr kimi indi arxasız qalmışdır. Əski ingilis-rus çekişməsi yerinə bu gün İranın bölünməsini göstərən bir uzlaşma, bir dostluq vardır.

Mərakeşlə² Trablusqərb³ sorunları dolayısı ilə pozulmuş siyasi dəngə, istəyi İranı ingilis-rus qorumasına almaq olan bu uzlaşmanın uygulanması üçün ən uyğun, ən əlverişli bir seçenek oldu.

Yazılıq İran durmadan yalvarır, ancaq kimsə dinləmir, dinləyənlər varsa da yardım etmir.

Çoxu fars ulusundan olan, günəşi batmış bu ölkədə yaşıyanların böyük bir bölümü də türklərdir. İstəyi, amaci türklərin yararına çalışmaq olan «Türk yurdu»⁴ oxucularına

¹ «Türk yurdu». 1-ci c, sayı 4, s. 106-111.

«Türk yurdu» dörgələrinin dış qapağı üzlənərkən çıxarıldığından yazının yazılmış tarixini kəsin biləmədik. Ancaq bu tarixin 1912-ci ilin başları olduğunu söyləyə bilirik.

² Mərakeş – Mərakeşin şəhəridir. 1912-ci ildə fransızların əlinə keçmişdir.

³ Trablusqərb [İndiki Liviya]. Osmanlı dövlətinin bölgəsi ikən 29 sentyabr 1911-ci ildə başlayan savaşdan sonra 15 oktyabr 1912-ci ildə italyanların əlinə keçmişdir. Rəsulzadə batılı imperialist dövlətlərin Quzey Afrikani sömürgələşdirməsini göstərir.

⁴ 1911-ci ildə İstanbulda «Türk Yurdu Cəmiyyəti»nin orqanı kimi yayına başladı. Türk dünyasında türkçülük düşüncəsinin yayılmasında böyük rol oynadı. Kəsintili də olsa günümüzə kimi yayımını sürdürdü. İndi də «Türk ocaqları»nın orqanıtək yayılanmaqdadir.

çağdaş durumdan dolayı İran türklərindən bilgi vermək istər. «Yurd»un istəyilə bir İran qəzetçisi kimi ağrı-acılarına yanıb, işlərinə yaradığım İranın bir az da olsa öygüsü olan bu görəvi gücümün, bilgimin yetəcəyi bir çevrədə ürəkdən etmək istəyindəyəm.

Öldə bəlli bir statistika olmadıqından İranın yaşayanlarının sayı ayrı-ayrı göstərilir. İranlıların öz aralarında çox yayılmış bir anlayışa baxılsara, yaşayanlar 30 kürura, başqa sözlə 15 milyona çatır.

İran qəzetlərini oxumuş, Milli Məclisdəki¹ çəkişmələri dinləmiş olanlar çox yol «otuz kürurluq İran ulusunun gündən» danışıldığını, «otuz kürurluq bir toplumun elçisi» kimi sorğularda bulunulduğunu, ancaq ara-sıra bu sayın azalıb-çoxaldığını da anlaşmış olurlar.

İlk yol toplanan parlamentdə Azərbaycan elçilərindən tanınmış Tağızadə² bu uyğunsuzluğu görmüş, çıkışlarının bi-

¹Məclisi-Milli [Parlament]. İranda anayasaçılıq axınında 1907-ci il oktyabrın 7-də açılmışdır.

² Seyid Həsən Tağızadə (1878-1970) – Təbriz türklərindəndir. İranın sosial-siyasi yaşamında önemli yeri olmuşdur. Kitabxana, okullar açmış, «Tərbiyət Kültür Cəmiyyəti»nin qurulmasında böyük əməyi keçmişdir. Siyasi işlərindən dolayı 1903-cü ildən İstanbulda sürgündə yaşamış, buradakı siyasi, eləcə də düşüncə yaşamından önemli ölçüdə etkilənmişdir. 1906-1911-ci illər İran anayasaçılığı sırasında Azərbaycan elçisitək Tehranda bulunmuş, İran Sosial-Demokrat Partiyasının qurucuları, öncüləri sırasında yer almış, Rəsulzadə ilə birlikdə işləmişdir. Parlament topa tutulunca, yenə Türkiyəyə gəlmış, 1911-ci ildə İstanbulda Rəsulzadə ilə bir evdə qalmışdır. Daha sonra yenidən İrana dönərək bakanlıq, senatorluq, böyük elçilik yapmışdır. İranda da, Türkiyədə də Rəsulzadə ilə yaxın ilişkiləri, dostluqları olmuşdur. Rəsulzadənin ölümündən sonra ondan önemli bir yazı da çap etdirmiştir. 1957-1958-ci illərdə Nyu-Yorkda Kolumbiya Universitetində prof. dr. Zəki Vələdi Toqanla birlikdə qonaq oxudan üyə kimi çalışmışdır. Z.V.Toqan anılarında Tağızadədən də danışır.

rində «elçilər öz aralarında heç olmazsa elçisi olduqları ulusun sayında birləşsinlər», demişdi.

İranlılar arzu olunan bu «birliyi» ölkə xalqının 15 milyonu içində yaratmağı istəsələr də yadelli coğrafiyaçılar bu səyin 10 milyondan çox olmadığını deyirlər, gerçəyə ən yaxını bu olsa gərəkdir. Durum belə olanda heç bir quşquya, çəkinməyə yer qalmaması üçün İranda yaşayanların toplam sayı 9 milyon götürülsə, bunun ən azı üçdə biri, yəni 3 milyonu türkdür.

İran türkləri daha çox Azərbaycanda yaşayırlar. İran Azərbaycanı¹ İranın quzeyində yerləşir, İranın 8 bölgəsinin ən böyüyüdür. Bu bölgə quzeydən Rusiya, batıdan Osmanlı ilə sınırlıdır.

Talış kimi bir sıra ormanları, Muğan çölünün İran bölmə çırılırsa Azərbaycan genəlliklə dağlıqdır. Bu dağlardan ən böyükleri Savalan, Səhənd, Qaradağ sıra dağlarıdır.

Ərdəbil bölgəsindəki Savalan dağı 4725 m.² Marağadakı Səhənd dağı 3105 metr³ yüksəkliyindədir.

Bu yerlər dağlıq olmaqla yanaşı əkinçiliyə əlverişlidir, verimli toprağı çoxdur, havası safdır, sağlamdır. Qışı çox soyuq, yayı çox isti olur. Bu yerlərdə böyük çaylar olmadıqından topraq istəniləyi kimi suvarılamır. Cədvəllər yapılarsa ölkədə olan suların bu yerlərə çatacağı düşünülür.⁴

Urmu gölünə iranlılar «Şah dənizi» deyirlər. İranın «tək

1 Azərbaycanın Qafqazdakı, Rusyanın əlində olan bir parçası da İrəvan, Gəncə, Bakı bölgələridir.

2 Türk Ensiklopediyasında Savalan dağının yüksəkliyi 4.500 m. göstərilir.

3 Türk Ensiklopediyasında Səhənəd dağının yüksəkliyi 3700 m. bəlirtilmişdir.

4 Azərbaycanın başlıca çayları bunlardır: 1. Araz çayına töküldən Qarasu, Sarisu. 2. Urmu gölünə töküldən Açıçay, Çığatu, Tıqatu, Şəhərçay, Nazlıçay, Zalaçay. 3. Xəzər dənizinə töküldən Qızılızən çayı.

dəniz»i olan bu göl çox duzlu olduğundan içində balıq, eləcə başqa heyvanlar yoxdur. Azərbaycan-türk deyimlə bu suda heyvan «dərman üçün də tapılmaz!». Ancaq burada dərman üçün bir yaşam bulunmasa da, su özü bir dərman dənizidir.

Yayda Urmu gölü qayılarına çimməyə çoxlu adam gəlir. Göldə çimməyin bir takım xəstəliyi sağalladığı düşünülür.

«Şah dənizin»də yalnız «çömcəquyuq»¹ bulunur. Çömcəquyuqlar durğun, qoxummuş suların iyini yayar.

Araşdırıcıların dediyinə görə göldə kükürdlə misdən başqa yüzdə 14-dək duz vardır.

Qayıya çarpan dalğa səpintilərindən bir takım toz tortuları qaldığı kimi, paltara sıçrayan bir damla su da ağ ləkə buraxır.

Göldə qayıq, ya gəmi işlədirərsə Azərbaycanın yol baxımından olan çatışmazlıqlarından böyük bir bölüm düzələr.

Urmu gölünün doğal vari bununla qalmaz. Gölün yanında indiyədək işlədilməmiş çoxlu qara mərmər ocaqları vardır.

Gölə tökülen çaylarda balıq yetişdiriləcəyi kimi, Şabb [Qızıl dəniz] dənizində yaşayan balıqlardan gətirib göldə çoxaltmaq olar.

İndi dəyəri bəlli olan bu göl Qacar² şahoğullarından İmamqulu Mirzənin əlindədir, onun malıdır.

Göldə dəniz gəzintisi üçün 3-4 yelkənli, 20 yolcu daşıya bilən «Atəş» adlı bir buxarlı qayıq vardır.

Azərbaycanın baş bölgəsi Təbriz, tanınmış şəhərləri də bunlardır: Ərdəbil, Urmu, Xoy, Dilman (Salmas), Maku,

1 Çömcə böyük qaşiq deməkdir. Çox kiçik olan bu heyvanların quyuqları çömcəyə bənzədiyindən «çömcəquyuq» demişlər.

2 Qacar soyunun sonuncusu Əhməd şah 1923-cü ildə Rza xanın (Pəhləvi) ağılığı ələ keçirməsilə yurd dışına çıxmış oldu, Rza xan da 1926-ci ildə özünün şahlığa göldiyini bildirdi. Pəhləvilərin ağılığı 1978-ci ildə sarsıldı, 1979-cu ildə İran İslam Respublikası quruldu.

Sulduz (Sulduz bölgəsi Osmanlı dövlətilə İran arasında davalı yerdir), Marağa, Xalxal.

Yaşayanların çoxu əkinçiliklə, alverlə uğraşsalar da, Şahsevən, Qaracadağlı, Çələbiyan, Xəmsə elləri kimi bir bölümündə köçəri olub çobanlıqla keçinirlər.

Köçərilər yaraqlı, yaraqsevən olduqlarından çapovulçuluqla quldurluqdan da çəkinməzlər, ara-sıra alverçi karvanlarına, şəhərlərə belə saldırarlar.

Azərbaycanın ürünləri arpa, buğda, üzüm, şaftalı, alma, armud, qaysı, fistiq, badam, qoz kimi yaş-quru meyvələrdir.

Azərbaycan dağları ocaqlarla dolu olsa da indilik bunların çox azı tapılmışdır. Qaradağda mis daha çoxdur, ancaq Müzəffərəddin şah bu ocaqları işlətmək yetkisini topdan ruslara vermişdir.

Təbriz-Qəzvin, Təbriz-Xoy, Dilman-Urmu kimi karvan yollarından başqa rus sınırındaki Culfa'dan Təbrizə kimi 150 kilometr tulunda (150 verst) [1v=1,04 km] bir şose yolu da vardır. Bu şose yolu elə yapılmışdır, indi Culfa dayanacağında duran rus qatarının Təbrizə kimi irəliləyə bilməsi üçün yolun üzərinə tirlə rels düzüb bərkitmək yetər. Bu yolda bütün rus avtomobiləri işləməkdədir.

Azərbaycanın başkəndi olan Təbriz alver baxımından İranın ən önemli yeridir, strateji baxımdan da yüksək yeri vardır. Yaşayarı 250 mindən çoxdur. Şəhərdə əski türk anıtlarından «Qazan günbəzi» anlamında olan «Şenb-e Qazan» adlı, Qazan xan dönəmindən qaldığı söylənən bir ev vardır.

Azərbaycanın şəhərlərində dəriçilik, toxuculuq, xalıçılıq, dəmirçilik, oymaçılıq, dülgerlik, çəkməçilik kimi sənətlər vardır.

İran türkləri, ya da İran türklüyü deyildikdə yada öncə Azərbaycan düşür. Üç milyon türkdən demək olar 2,5 milyonunu içində alan bu bölgədən başqa İranın başqa yerlərində, əski İranın başkəndi olan Shirazın yörəsində də türklər vardır.

Bunlar ellərində yaşayıb, sayı 350 mini aşan Qaşqaylardır. Köçəri olsalar da bir az əkinlə, bir az da heyvan bəsləməklə yaşayan bu eldə xalı toxumaq işi də çox yayılmışdır.

Qaşqay türkləri çox qorxmaz, yaraqsevər, igiddirlər. Gərəkəndə savaşa 40-50 min adam çıxara bilirlər. Qaşqay elinin Moğol axınında buraya gəldiyi söylənir. Son çağlarda anayasaçı ağalıq Qaşqay elinin elxani İsmayıł xan Səvlətüddövləni görəvindən alıb yerinə qardaşı Zeyğəmüddövləni qoymuşdur.

Qaşqay elxanlarının Çingiz xanın torunlarından olduqlarını deyirlər.

İranın quzeyində Astarabadla Gümüstəpə bölgəsində, Rus Türküstəni, eləcə də Güney Xəzərlə sınırı olan Türkmen elləri də köçəri el kimi yaşarlar. Bu gün İranda şahlıq edən Qacar soyu bu Türkmen ellərindəndir.

Tehran bölgəsindən Zərəndə, Kərəc, Xar, Veramində də ara-sıra, farslarla qarışiq yaşayan türk köyləri, elləri olduğu kimi, Qəzvinlə Həmədan şəhər-bölgələrinin bir çox yerlərində yaşayanlar da türklərdir.

İndi ölkəni tapşırıqla yönetən Əbü'l Qasım xan Həmədan türklərindəndir.

İRAN TÜRKLƏRİ¹ II

Irəlidə İran türklərinin yaşadıqları coğrafi bölgələrdən danışmışdıq. Burada isə toplumsal-siyasi durumlarından bilgi verəcəyik.

Öncə də söylədiyimiz kimi, İran türkləri deyiləndə yada Azərbaycan düşür. İran türklüyünün toplumsal-siyasi durumundan danışanda bu özəllik bir az da artır. Azərbaycan bölgəsi dışında yaşayan türklər (Türkmən, Qaşqay əlləri kimi) köçəri olub, uyuşqarlıqdan dala qaldıqlarından onların doğal özəlliklərindən ayrıca danışmaq gərəkir.

Azərbaycan İranın ən sıx yaşayış bölgəsidir. Bu bölgənin üz ölçüsü İranın iyirmidə biri olsa da, yaşayanı dörddə biri saydadır. İranın 10 milyon yaşayanını 1.645.000 [1.648.000] kvadrat kilometr olan toprağına böləndə bir kvadrat kilometrə demək olar 7 adam düşür. Ancaq 80 min kvadrat kilometr olan Azərbaycanda 2,5 milyon insan yaşayır, bu da kvadrat kilometrə 31 adam edir.

Bir yandan yaşayanların sıxlığı, o biri yandan irəlidə açıqladığımız su azlığı Azərbaycanda topraq çatışmazlığına nədən olmuşdur.

Yaşayanların əkinə yararlı topraq yetməzliyindən başqa ikinci bir topraqsızlıq sıxıntısı da vardır. Bu da böyük tarallara dönüştürülmüş topraqların bir bölük adamin əlində bulunmasıdır.

Əkinlə tutuşduranda əkinçisi çox olan bu bölgədə topraq yiylərli yaşayanların sıxıntılarından yararlanaraq işçilərini acımasızca (exploiter) işlədirirlər. Bununla yanaşı yada salmaq gərəkir: İran indi də Orta çağ dərəbəyliyinə yaxın bir sosial çağdadır. Burada işləyən gələnəklər topraq yiylərinin əkinçidən zorbalıqla yararlanmalarına uyğundur. Bunları

1 «Türk yurdu», 2 c., 1912, sayı 2 (14), s. 428-432.

düşünəndə Azərbaycan köylüsünün yaşayışının necə acına-caqlı olduğu aydınlaşır.

Azərbaycan köylüsünün nə kimi ortamda çalışdığını da geniş olmasa da bir sira bilgilər verə bilirik. Burada əkinçiliyə əlverişli topraq iki bölümdür: suvarılan, dəmyə. Bundan başqa əkin yerləri toprağa yiyyilik baxımından bütün İranda olduğu kimi Azərbaycanda da üç yerə ayrıılır.

Birincisi, ağalığın «dövlət toprağı»dır, buna İranda «xalisə» deyirlər. İkincisi, «ərbabi» deyilən böyük özəl tarlalarıdır. Üçüncüüsü də əkinçilərin «kiçik mülk» adı verilən topraqlarıdır.

Dövlət toprağında çalışan köylüdən əkdiyi bir kvadrat metr (30 qulac kvadratı) topraqdan 2 tūmən (40 quruş), ayrlıqda bir köylü ailəsindən də yenə o sayda vergi alınır.

Tarla yiyyələri yanında çalışan əkinçi suvarılan yerlərdə tum tarla yiyyəsindən, başqa gərəkənlər əkinçidən olmaqla yetişdirilən üründən tarla yiyyəsinin verdiyi tumun yarısını qaytarandan sonra üçdə ikisini də topraq yiyyəsinə verir, üçdə biri də əkinçiyə qalır.

Dəmyə yerlərdə isə əkinçi tumla başqa gərəkənlər ondan olmaqla çıxan ürünün 4, 6, 8-də birini alaraq qalanını topraq yiyyəsinə verməlidir.

Belə iqtisadi qısqacda olan köylü ailəsi ildə 5 qıran (10 quruş) «qapı xərci» adlı vergi verir. Malı varsa camış başına 3 qıran 10 şahı (7 quruş), öküz başına 1 qıran 15 şahı (3,5 quruş) vergi alınır.

Ailənin erkəkləri ildə bir erkəkdən 14 qıran 10 şahı (29 quruş) olan xanəvar deyilən ayrı bir vergi verməlidirlər.

Yuxarıdakı saylar Azərbaycanın çeşidli bölgələrində dəyişən ortamın ən uyğun bir göstəricisidir. Azərbaycan köylüsünün ağır yükü bununla da qalmır. Illərcə alışılmış, sözsüz verilməliyə dönmüş vergilər də vardır. Köylü bayramlarda, özəl günlərdə toprağında çalıştığı köy, ya da tarla yiyyəsinə

toyuq, yumurta, yağı, pendir kimi paylar getirerek, olarsa ağasının, olmazsa qohumunun əllərini öpər.

Tarla ağalarının kəndxudaları köyə gələndə köylü onların qulluğunda durmağa, qonaqlamağa da borcludur.

Şahsevən elilə Maku¹ xanlığı yönətimi altında bulunan köylülərin durumları isə elliklə daha acınacaqlıdır. Bu köylülər xanlarının, eləcə də elbəyilərin bütün anlamı ilə tutsağıdır-lar. Maku xanlığı Orta çağ dərəbəyiliyini andırır. Buna görə İran devrimi hər yerdən çox Maku xanlığında kəskinliyini göstərmiş, bütün köylülər dözülməzlilikdən qurtulmaq üçün yarağa sarılmışdır.

Azərbaycan toprağında bütün gücü ilə çalışsa da çox yoxsul yaşayan türk, çörəyini bir az daha artırmaq, ailəsinə bir «ağ gün» qazanmaq üçün yurdundan getməli olur. İldən-ilə bir çox Azərbaycan köylüsü Xəzər dənizi qıylarına, Rusiya içlərinə, İstanbula gəlir.

Bakı neft ocaqlarında ən ağır işləri görən, Hacı Tarxan (Astarxan) kimi limanlarda ən ağır yükleri daşıyan, yurdundan getməyə zorlanmış azərbaycanlıdır.

Bakı bölgəsinin tarlalarını biçən, İstanbulda alverçi, kitabçı, tütüncü, yemək-içmək satıcısı kimi kiçik qazanc işlərilə uğraşan yenə Azərbaycan türkündür.

Cörək qazanmaq üçün yad ölkələrə getməli olan azərbaycanlılar az sonra bir az para toplayaraq çoluq-cocuğunun yanına dönməli olduqlarından bütün çətinliklərə dözür, çox sixıntı ilə keçinirlər.

Azərbaycan türkü yadelli ölkələrdən başqa İranın bölgələrinə də gedir. İldə bir çox işçi Xalxal yörəsindən Gilan bölgəsinə gələrək düyü tarlalarında çalışır.

Bu ağır yaşam savaşı Azərbaycan türklərində işçilikdən başqa bir takım doğal yetənəkləri üzə çıxarmaqdadır. Azərbaycanlılar eyi alverçilərdir. Azərbaycanın baş kəndi olan

1 Maku xanlığı Rusiya-Osmanlı sınırında, Ağrı dağının ətəyində yerləşir.

Təbriz İranın ən birinci alver şəhəri olduğu kimi, Azərbaycan alverçisi də İranın varlı alverçiləri arasında girişimciliyi, varları ilə seçilirlər.

İşçi kimi çalışmaq üçün köyünü buraxan Azərbaycan türkü dönyanın bir bucağında çalışaraq kiçik dükənini mağazaya, onu da böyük bir alver evinə çevirir. Bu gün Amerikada, İngiltərədə, Berlində baş kəndlərdə belə var-yatır yiyəsi olan azərbaycanlı keçmiş işçilərlə çox qarşılaşırlır.

Azərbaycanda böyük tarla yiyələri bir yandan köylünü basqı altında tutarkən, o biri yandan da kəndlərin iqtisadi yaşamını etkiləyərək yararını ikiqat edirlər. Bu kimi tarla, köy yiyələri buğdasını anbarlarda saxlayaraq bazarlardakı malın bitməsini, dəyərin yüksəlməsini bəklər, qış gəlib yollar qapananda, karvanlar durub, köylərdə acliq başlayanda saxladığı buğdasını yüksək dəyərlə satmağa başlarlar.

Məhəmməd Əli Mirzə¹ gələcək şahlığı dönəmində Təbrizdə oturarkən bu kimi fırıldaqçılarla anlaşmış, onun dönəmi Azərbaycan tarixində fırıldaqçılığın ən qorxunc illəri olmuşdur.

Azərbaycanda yaşayanların acliqın etkisi lə baş qaldırıb buğda anbarlarını basması bu yerin tarixində çox olmuşdur.

1 Məhəmməd Əli şah (Ağalığı 1907-1909) Müzəffərəddin şahın oğludur. Kobud, acımasız huyludur. Anayasamı, anayasaçılığı uygulayan atasının ölümündən sonra bu sözlərlə də şah oldu, ancaq sözünü tutmadı. Bakanların İran parlamentinə getmələrinə onay vermedi. Baş bakanı Böyük Atabəy parlamentdə ikilik çıxardı. Məhəmməd Əli şah çoxlu borc altına girdi. 1907-ci ildə Abbas Ağa adlı bir döyüşünün Atabəyi öldürməsindən sonra anayasaçılıq axını gücləndi. Şah rusların da aldatması ilə olumsuz davranışını sürdürüb anayasaçilarla çox acımasız davranışdı. Rusların yardımını, ingilislərin yönəltməsilə parlamenti topa tutdurub Tehrandakı devrimçi axını susdurdu, ancaq Təbriz devrimçilərin əlində qaldı. Daha sonra Tehrana yürüyən devrimçi döyüşülər şahı taxtdan salıb, oğlu Əhmədi şah etdilər.

İRAN TÜRKLƏRİ¹

III

Iranda türklər nə Rusiyada olduğu kimi tutsaq, nə də Türkiyədə olduğunu ağa ulus deyildir. İran türkləri köklü iranlı olan farslarla hüquqca bir yurdaşdır, bir haqları, bir üstünlükleri vardır, ögeylik çəkməzlər.

500 [1000] ildən bəri Iranda ağa olan padşahlar ancaq türk soyundan gəldilər. Bu gün dövlətə başçılıq edən Qacar soyu da Türkmen əllərindəndir. Ancaq İran ağalarının türk olması türklərə bir üstünlük vermədiyi kimi, fars ulusunun basqısına da nədən olmamışdır.

Ağaların türklüyüնə baxmayaraq ölkənin yetkili dili fars dili qalmış, törənlərlə yazışmalarda fars gələnəkləri qorunmuşdur.

Iranda farslar türklərin gücünə, əskərlik özəlliklərinə dayanmışlar.

Türklər də fars uyqarlığına, mənəviyatına dayanaraq bu yolla çalışıb birləşdə indiki İran ağalığını yaratmışlar.

Farslar türk ağalarını öz uluslarına yad bulmadıqlarından onları ulusal İran ağaları kimi bəyənmiş, türklər də fars uyqarlığını mənimsemmiş, fars dilini ulusal ədəbi dil saymışlar. Bu yolla 500 [1000] ildən bəri şahlıq taxtında bir türk xanı otursa da, bu xanlar, eləcə də türklər iranlılaşmış, yəni fars kimi tanınmışlar. Az sayda türkmənlərdən başqa türklər, yəni azərbaycanlılarla Qaşqaylar İranın rəsmi məzhəbi olan şəhəri bağladırlar.

Şəhər İran türklərini elə farslaşdırılmışdır, indi onlar özlərini türkləşmiş fars, yəni kökcə iranlı sayarlar!...

Farslar yalnız mənəvi alanda qalmamışlar, mülki yönətim işlərində də saygınlıqlarını bir az qoruya bilmişlər. Indi

1 «Türk yurdu», 2-ci c., 1912, sayı 6 (18), s. 551-556.

ağalıq etməkdə olan Qacar soyu illərində də baş bakanlıq görəvi farslara verilmişdir. Qacar şahlarının yalnız 2 türk baş bakanı olmuşdur, onlar da Məhəmməd şah dönəmindəki Hacı Mirzə Ağası ilə Müzəffərəddin şah çağının şahzadə Eynüddövlədir. Bununla birlikdə türklər mənən yenildikləri farslardan maddi güclə üstün olduqlarından İranın siyasi yaşamında üstün bir yer tutarlar. İranda yaşayan türk elələri (Şahsevən, Qaşqay, Türkmən...) İran dövlətinin doğal döyüşçüləridir.

Nəsrəddin şah çağında yazılı 100 min düzənli döyüşdən 33 mini yalnız Azərbaycandan toplanır. Subayların çoxu turkdür. Ordu başçısı görəvlərinin çoxunu türklər tutur.

Qacar soyundan olan şahoğulları ayrı-ayrı bölgələrin başçılığına ordu komandanı tək çox geniş yetkilərlə qoyulmuşlar. Bu «geniş yetki»nin sonucu olaraq İranın dörd bir yanında türk şahoğullarından böyük topraq yiyələri yaranmışdır. Bölgələr Qacar oğullarının əlində olduğundan türklərdən İranın dörd bir yanında böyük topraq yiyələri bulunsa da, Azərbaycanda topraq yiyəsi olan farslar demək olar yoxdur.

Qacarların ağalığı çağında ölkədə bir kaç adam ortaya çıxaraq Avropa uyقارlığının İrana yayılmasına çalışmış, xalqın yenilənməsinə, gəlişməsinə yaramaqla ad-sən qazanmışlar. Bunlar arasında şahoğullarından gələcək şah Abbas Mirzə birincilik ününü qazanıb.

Abbas Mirzə öncə İranda avropasayağı düzənli ordu yaradıb, bunun üçün İngiltərədən subaylar çağırılmışdı. Bu girişimci şahoğlu yalnız ordunun düzənlənməsilə qalmamış, İranda yüksək varlıların bir an öncə ortaya çıxması üçün gərəkənlərin yaranmasına da çalışmışdı.

Onun gücü ilə demək olar 100 il qabaq İranda ilk kitab basımı evi qurulmuş, türk şəhəri Təbrizdə qurğuşun basması

ilə kitabların çapına başlanmıştır.

O arada İran'a savaş açmış rusların ancaq 2 il uğraş-dıqdan, çox ağır çarpışmalarla sarsıldıqdan sonra iranlıları yenməsi uyqarlıqsevər Abbas Mirzənin yenidənqurmasının, yurdsevərliyinin sonucu idi.

Bu rus savaşının yenilmə sonucu olmasaydı, yenilmə koşulu olaraq Abbas Mirzənin başladığı girişimçilik kəsilmə-səydi, İranın siyasi oluşumu başqa bir yolla yürüür, İran bugünkü durumuna düşməzdı.

Abbas Mirzədən sonra baş bakanlardan bir kaçı da yenilənmənin gərkiliyini düşünüb, bir sıra istəklərdə bulunmuş-larsa da Abbas Mirzə kimi uğur qazanmamışlar.

Abbas Mirzə Qacarlar soyunun ilk ağalarından Fətəli şahın oğlu idi. Dövlətin gələcək başçısı olsa da dövlət qul-luqçusu adı ilə Təbrizdə oturub, bu türk şəhərini yurdsevər yenidənqurmaları üçün baş yer seçmişdi.

O çağdan bəri Təbriz gələcək şahların oturduğu yer olmuş, Qacar soyundan gələn şahların bütünü Təbrizdə böyümiş, o türk ortamında yetişmişlər.

Gələcək şahlar Azərbaycan bölgəsinin başçısı görevində idilər. İrəlidə şahlığı çatacaqlarından yaşayanların saygılarını qazanmaq istəylər doğal olaraq pis yönətimə elə də yer verməmişlər. Buna görə Azərbaycan bölgəsi başqa bölgələrlə tutuşduranda daha uyğun siyasi durumda yaşamış, ruhca, mənəviyatca daha az əzilmişdir. Bundan başqa şahlar elliklə Azərbaycanda böyüdüklərindən özlərini orali kimi anlamış, Azərbaycanın çıxarlarını başqa bölgələrindən üstün tutmuşlar. Bu işləri onlara görə siyasi bir addım idi. Ağalıqda İran ordusunun özəyi olan türkləri soy bağlılığından dolayı ödülləndirmək də düzgün sayılırdı.

İran anayasaklılığını bildirməklə kasıbların elliklə sevgisini qazanan Müzəffərəddin şah bu yönədə daha irəli getmiş, alışılmışın tərsinə, atasının öldürülməsindən sonra taxt-tacı

almaq üçün Təbrizdən Tehrana gəldikdə gələcək şahlığı dö-nəmində onunla çalışmış yerli (türk) yandaşlarını da özü ilə birgə alıb gətirmiş, yenə alışılmışın tərsinə Eynüddövləni baş bakanlığa keçirmişdi.

Müzəffərəddin şahın ölümündən sonra oğlu Məhəmməd Əli şah atasının tərsinə Azərbaycana yağıtək yanaşdı, ancaq bu yağılığın meyvəsini də tez gördü: Anayasaçılığa qarşı çıxan bu dikbaş şah qarşısında yaraqlı Azərbaycanı buldu.

Azərbaycanın baş bölgəsi Təbriz İranın ikinci baş kəndi sayılır, Tehrandan sonra «şahlar ölkəsi»nin ən sayılan şəhəridir. Yaşayanlarının sıxlığı, alverinin böyüklüyü ilə İranın bütün şəhərlərindən üstündür.

Azərbaycanlılardan mülki okullarda çalışanlar əskərlərdən az olsa da, son çağlarda dış işləri görəvliləri arasında türklər çoxdurlar. İndi İranın başqa ölkələrdəki elçilərilə konsullarının ulusunu araşdırsaq çoxunun azərbaycanlı türk olduğu ortaya çıxar. İran konsulları daha çox Qafqazla Osmanlı ölkəsi kimi türk ölkələrinə göndərildiyindən İran ağılığınca buralara türk görəvlilər göndərilmişdi.

Dış İşləri Bakanlığında böyük görəvlər də bir düzəyə kimi, qulluğa görə yüksəlmə yolu ilə tutulduğundan onlar da yönəticilik, ordu kimi türklərin əlinə keçmişdir.

Ulu Osmanlı dövlətilə İran dövləti arasında olmuşmuş yaxın ilişkilərin başlanğıcından bu ana kimi İstanbul Büyük elçiliyinə göndərilən İran elçilərinin bir-ikisini çıxmaqla bütünü turkdür.

Azərbaycanın o biri bölgələrlə tutuşduranda daha az basqı görməsindən, uyqar ölkələrə yaxın bulunmasından, eləcə də Rusiya, Osmanlı ölkəsilə kəsilməz ilişkili olmasından başqa İran türklərini farslara görə daha əlverişli durumda bulunduran bir nədən də soy özəllikləridir.

İran türkü başqa türk qardaşı kimi bir az tutucudur. Azərbaycanlı bir türk şirazlı bir farsdan daha yurdsevərdir.

Türk fars kimi özgür düşünceli deyil, ancaq onun kimi istəksiz, qayğısız da deyildir. Türk daha dönməz, daha dayanıqlıdır.

Altı ildən bəri sürən, acı bir sonla bitməkdə olan İran devrimində azərbaycanlıların çox önəmli yer tutmalarının başlıca nədəni də budur.

Azərbaycanlı yurdsevər bir müsəlman olduğu kimi dönməz anayasasevər, elə də şahsevəndir. Bu özəllikdən Təbriz 11 ay qısqaca qatlandı, yaşayanlar çörək yerinə saman yedi, yenə sınırsız ağalığın əskərinə boyun əymədi. Yenə bu özəlliklərindən devrimin ortaya çıxardığı başçılar içində yüksək yerləri tutanlar türklər oldu. Devrimin başlanğıcında yoxdan bir böyük dirəniş törədən Səttar Xan¹ kimi bahadırlar, Abbas Ağa² kimi igidlər, Səid Salması³ kimi özgürlük şəhidlərilə karşılaşılır.

İran türkləri devrimi yalnız maddi deyil, mənəvi də yönəmlər. Təbriz demək olar İran özgürlük düşüncəsinin bir düzənləyicisi olmuş, anayasaçılığın dərinləşib, parlamentin

1 Səttar xan (1867, ya da 1870-1914) – 1905-1911-ci illərdə İrandakı anayasacılıq axınının öndəgələn yönəticilərindən biridir. Azərbaycan döyüşçülərinin öncülüdür. Xalq arasında Sərdari-Milli adı ilə anılırdı. 23 iyun 1908-ci ildə şah ordusunun Təbrizə saldırması sırasında bir çox yararlıqlar göstərdi. 1910-cu ildə başqa döyüşçülərlə Tehrana getdi. Ağalığın döyüşçülərin yaraqlarını toplamaq istəməsindən sonra çıxan çatışmada yaralanıb öldü. Azərbaycanın ulusal bahadırları sırasında yer almışdır.

2 Abbas Ağa (1885-1907) – İranın başbakanı, anayasaçılарın yağısı Mirzə Ələskər Xan Böyük Ataboyı 30 avqust 1907-ci ildə parlamentdən çıxarkən vurub, oradaca özünü öldürən döyüşçüdür. Cibindən «Azərbaycan Qurumunun 10 №-li döyüşüsü» yazılmış bir kağız çıxmışdır.

3 Səid Salması (1889-1909) – Güney azərbaycanlı şair. Türkçə, farsca şeirləri vardır. Bakıda çapçılıq yapmış, devrimçi axınlara qatılmış, Avropanı dolaşmış, ölkəsinə döndükdən sonra 1906-ci ildən İran anayasaçılıq axınına (1905-1911) qatılmışdır. «Şəfəq» [Dan yeri işiltisi] adlı bir qəzet çıxarmış, şah əskərlərilə vuruşurkən öldürülmüşdür. «İttihad»çı Ömər Nacının arxadaşıdır, onunla birlikdə çalışmışdır.

açılmasından sonra da türklərin siyasi yaşamda dəyərləri artmış, saylarından çox işləri görünmüştür.

Birinci, eləcə də ikinci parlamentdə Azərbaycan elçiləri etkili baxışları, yurdsevərliklərilə başqa arxadaşlarından yüksək bir yerdə bulunmuşlar.

İkinci parlament dönməmində qurulan ağılıqda bir kaç türk bakanı bulunduğu, Əhməd şahın¹ azyaşlılığından do-layı dövlət qulluqçuluğuna seçilən Ədüdülmülk² türk olduğu kimi, onun ölümündən sonra seçilib, indi də yerini qoruyan Əbü'l Qasim Xan Nəsirülmülk³ də turkdür.

1 Əhməd şah (Ağalığı 1909-1925) – Məhəmməd Əli şahın taxtdan endirilməsindən sonra 13-14 yaşında şah elan edilmiş, 1909-1925-ci illər arasında İranı kötü bir şəkildə yönətmüşdür. Qacar soyunun son ağasıdır. Avro-pa gözintisində əyləncəyə düşkünüyü ilə tanınmışdı. Taxta çıxanda kiçik olduğu üçün dövlət yönetimində etkili olmamış, dövləti qulluqçu seçilən Əli Rza Xan yönətmüşdi. 1923-cü ildə Rza xan onu Avropaya sürgünə göndərdi. Bir daha İrana dönməsinə onay verilməyərək Qacar dövləti aradan qaldırıldı. 1938-ci ildə Parisdə öldü.

2 Əli Rza Xan (Ədüdülmülk) – Qacar soyunun irəlilənlərindən bir bəy. 1909-cu ildə Əhməd şahın 13 yaşında taxta çıxarılmasından sonra Ədüdülmülk adı ilə dövlət qulluqçusu oldu.

3 Əbü'l Qasim Xan Nəsirülmülk (1865/66-1927) – Həmədanın Qaragözlü türklərindəndir. 1878-1884-cü illərdə Oksford Universitetində oxuyub. Müzəffərəddin şah dönməmində maliyə bakanlığı yaptı. İki ay sonra işdən çıxıb Avropaya döndü. 1911-ci ildə İrana qayıdır 1914-cü ilə kimi Əhməd şahın qulluqçuluğunu yaptı, yenə Avropaya döndü, 1926-ci ildə İrana qayıdı.

İRAN TÜRKLƏRİ¹

IV

Azərbaycanın İran anayasallığındakı yeri ürəyin bədən-dəki yeri kimiidir. Azərbaycan özgürlükçülük axınının alanı, Təbriz igidliklər göstərən baş kəndi olmuşdur. Altı ildən bəri sürən iç savaşın olanüstü sixıntıları dönməz İran türklərinin güclü çiyinlərinə, yurdsevərliyinə yükənmişdir, onlar indi də bu ağır yükü daşımaqdadırlar.

Fransa devrimində Marsel, Osmanlı devrimində Selanik nə idisə, İran devrimində də Təbriz odur.

Təbriz İran devriminin alovlar yağıdır bir ocağı idi. Azərbaycan türklərindən olan özgürlük döyüşçüləri bütün İran qaraguruhuna igidliklə dirənmiş, dayanmışdır.

İranın Ənvərlə Niyazisi, Səttar Xanla Bağır Xanın² başçılığı altında Təbrizin 11 aylıq bir qısqaca qarşı göstərdiyi igidliklərin elə öyünməli anları vardır, bunlar bahadır türklərə İranda «Azərbaycanın igid oğuları» dedirdir.

Təbrizlilərlə başqa azərbaycanlı türklərin anayasallığda nə kimi yararlıqlar, igidliklər göstərdikləri aşağıdakı açıqlamadan anlaşılaçaqdır.

İranın özgürçülük axınında gerçek motor etkisi olan üç qatdan adamlar var idi: 1. Başqa ölkələrlə ilişkiləri olan alverçilər. 2. Bu ölkələrdə işləyib yurduna dönən köylülər. 3. İçdəki, dışdakı okullarda oxumuş bilginlər.

Azərbaycan İranın uyqar ölkələrə ən yaxın olan bölgə-

1«Türk yurdu» 2-ci c., 1912, sayı 9 (21) s.548-556.

2 Bağır Xan (1861-1917) – İran anayasallığında Azərbaycandakı ayaqlanmalara qatılmış döyüşçülərin öndəgedənlərindən biridir. 1908-1909-cu illərdə Təbrizdəki çatışmalarda böyük yararlıqlar göstərdi. Xalq ona Salari-Milli [Ulus ordu başçısı] adını verdi. 1909-cu ildə Təbriz üşyanının basdırılmasından sonra Səttar xanla Tehrana getməli oldu. Kürdlər Qəsr-i Şirinin yaxınlığında öldürdülər.

sidir. Bura bir yandan Rusiyaya, bir yandan da Türkiyəyə qonşu olduğundan azərbaycanlı alverçilər Rusiyaya, İstanbula, Avropaya çox gedib-gəlirlər, başqa ölkələrdəki yasaları, düzgünlüyü, oralardakı quruluşu görür, etkilənirlər. Buna görə başdan-başa yasasızlıq olan şahənşahlıq ağalığından bezənlər arasında İran alverçiləri daha çoxdur.

İrəlidə azərbaycanlı köylülərin daha çox Qafqazla içəri Rusiyaya işləməyə getdiyini demişdik. Bu işçilər dönerkən ailələrinə bir parça çörək parası gətirdikləri kimi, rus devrimindən, bu devrimin özəyi olan işçi özgürlükçülüyündən ilhamlanaraq bir devrim düşüncəsi də daşıyırdılar. Aşağıda görüləcəyi kimi, Rusiya işçi axınına qoşulan iranlılar sosialist adı daşıyan siyasi bir partiya da yaratmışdır.

İran bilginləri içində də türklərin sayqın yer tutduqları da gözə çarpır. Başqa ölkələrə oxumağa gedən gənclərin çoxu Quzey İrandan gedirlər. Tehranın yüksək, eləcə də orta okullarında oxuyan azərbaycanlı az deyildir. Tehrandan sonra İranın tək uyqarlıq ocağı da Təbrizdir, az-çox yeni okullar açılmışsa, burada açılmışdır.

İranda oyanış düşüncəsi çığı olan son illərin ağıllıları, say-seçmələri gözdən keçirilərsə türk olan bir çox saygın insanlarla qarşılaşırlar. Bunlar böyük bir dönməzliklə, uğurla yenilik, yüksəliş bayrağını yüksəyə qaldıraraq, içdən çalışmaları ilə iranlıları oyandırmağa çalışmışlar. Bunlardan tanınanları söyləyək. Başda bütün Doğunun oyanışındakı etkilərini öyməyə gərək olmayan Şeyx Cəmaləddin Əsfqani¹ gəlir.

1 Mərhum şeyxin ulusu aydın deyildir. Saygılı Əhməd bəy Ağaoğlu mərhumun türk olduğunu söyləyərək, marağalı olduğunu da açıkca bildirmişlər. Ancaq bizim bilməz gərə şeyx bəzən adların sonuna artırılan «Əsəd-abad»dan da anlaşıldığı kimi həmədanlıdır. Əsədabad Həmədan bölgəsində olan köylərindəndir. Şeyxin bu gün belə o köydə qohumları vardır.

Sonra təbrizli Məhəmməd Tahir bəyi, yenə təbrizli Əbdürrəhim bəylə marağalı Hacı Zeynalabdin əfəndiləri sayı bilərik.

Məhəmməd Tahir bəy¹ bundan demək olar 30 il qabaq İstanbulda «Əxtər» [Ulduz] adlı farsca bir qəzet yayımılayırdı. «Əxtər» İran oyanış çağının önəmli nədənlərindən sayılır. İranın kamu düşüncəsinə çox etkisi olmuşdur. Tahir bəy bir çağlar «Osmanlı Oxutma Komisyonu»na üyə qoyulmuşdu. İndi yaşasa da yaşılanmış, toplumdan uzaqlaşış özünə qapılmışdır.

Əbdürrəhim əfəndi² son çağın yazıçıları içində böyük bir saygı yiyəsi olub, çox tanınır. Qələminin gücü bilinir. Pedagoji baxımdan ayrı bir bacarıqla yazılıan, çox yüngül oxunan «Kitab-e Əhməd və ya Səfine-ye Talibi» [Əhmədin kitabı, ya da Talibin gəmisi] adlı əsəri son çağlar fars ədəbiyatının gözbehəbəyi əsərlərindəndir.

Dialoq yolu ilə yazılmış, aydın açıqlanan texniki elmlərdən yararlı bilgi verən bu kitab yeni uyqarlıq üçün çırpınan ürəkləri ovladığı kimi, qaranlıq qəlbləri də işıqlandırıa bilmişdir.

«Kitab-e Əhməd» indi İranda ən çox oxunan kitablardandır. Yazıçının bu kitabdan başqa astronomiya, doğa

1 Məhəmməd Tahir bəy (?-?) – Təbriz türklərindəndir. 1876-1896-ci illərdə İstanbulda «Əxtər»i arxadaşları ilə birlikdə çıxarmışdır. 1912-ci ildə İstanbulda sağ olduğu bilinir. Doğum-ölüm illəri bilinmir.

2 Əbdürrəhim əfəndi. Hacı Mirzə Əbdürrəhim Talibzadə (Talibov) (1834-1911) – Təbrizlidir. İlk oxumasını burada bitirdikdən sonra yüksək öyrənimini Tiflisdə aldı, rusca, fransızca öyrəndi, bu dillərdə də əsərlər yazdı. Farsca «Kitab yüklü eşşək» (1888), «Xeyirxahların məsləyi» (1905) adlı romanları, Güney Azərbaycanla İran ədəbiyatı tarixində sosial ələşdirlərinin ən gözəl örnəklərindəndir. 1888-ci ildə arxadaşları ilə İstanbulda «Şahsevən» adlı gizli bir gülüş qəzetini yayımladı. Anayasaçılıq düşüncəsinin tutmunu atanlardandır, İranın birinci parlamentinə də seçilmişdir.

elmləri, toplumçuluq, tarixdən yazılmış bir çox əsəri də vardır. Sayğıdəyər 2 il qabaq Qafqazdakı Teymurxanşura [İnci-qala, Buynaksk] şəhərində öz evində öldü. Onun əsərlərinin çoxu İstanbulda basılmışdır.

«Kitab-e Əhməd»dən sonra Marağalı Hacı Zeynalabdin¹ əfəndinin yazdığı, İranın oyanış ədəbiyatının şah əsəri sayıla bilən, çox oxunan, çox etkileyən, romanabənzər «Səyahətnamə-ye İbrahim bəy» adlı tanınmış əsərdir.

Hacı Zeynalabdin əfəndi bu əsərində çox etkili bir dillə İranın sorumsuz ağalığını, geriliyini, əxlaqının boşluqlarını ələşdirib, bütün bunlardan qurtuluşu yasal, uyqar bir top-lumsal yaşamın yaradılmasında görür. Farsca yazılmış bu kitab Misirdə basılmışdır. Sorumsuz aqalıq çağında İранa gətirilməsi yasaq idi. Ancaq yasaqlanmasına baxmayaraq kitabı çox adam oxumuşdu. Hacı Zeynalabdin əfəndi alverçi qatından olub, İstanbulda alver yerləri vardı. İki il qabaq ölmüşdür.

«Səyahətnamə»nin ikinci, üçüncü cildləri İstanbulda basılmışdır.

Düşüncəsi, qələmилə İranın oyanmasına çalışanların sayı doğal olaraq bununla bitmir. Biz yalnız türklərdən ən tanınmışlarını yazdıq. Burası da önemlidir, Şeyx Əhməd Ruhi,²

1 Hacı Zeynalabdin Marağai (1839-1910) – İran türklərindəndir. Bir az da avtobioqrafik özəllikli romanın bahadırı İbrahim bəy kimi alverən bağlı Türkiyənin, Rusyanın çeşidli yerlərində bulunmuştur. İstanbulda ölmüşdür. Əsərini Həmid Məhəmmədzadə türk dilinə çevirərək «İbrahim bəyin səyahətnaməsi və ya təsübkeşliyin böslüsü» (Bakı, 1982, 497+3 s.) adı ilə yayımlamışdır.

2 Şeyx Əhməd Ruhi (?-1896) – İran özgürlükçüsü, devrimçilərindən Mirzə Ağa Xan Kirmanılı birlikdə İsləmiş, İstanbulda «Əxtər»də yazıları çıxmışdır. Once babiliyə, sonra əzəliliyə keçmiş, 1886-cı ildə İstanbula gəldikdən sonra Cəmaləddin Əfqanının çevrəsində yer almışdır. Təbrizdə asılmışdır.

Mirzə Ağa Xan Kirmani¹ kimi fars devrimçi bilginleri də İstanbulda yaşamış, buradan yararlanmışlar. Gerçekdə İran oyanışı, özgürçülüyü üçün isleyən, çalışan güclər iki baş kənddə Bakıda, bir də İstanbulda toplanmışdı.

İranın ilk devrimçi qurumu Bakıda yaradılmışdı. Buradan Tehrana, Təbrizə düzüyolağıranlar, döyüşülər, bombalar, eləcə də başqa partlayıcı şeylər göndərilirdi.

Bakı rus devrimi illərində (1905-1906) Rusyanın da ən devrimsevər yerlərindən sayılırdı. Bura bir işçi şəhəri olduğundan sosialist partiyaların etkili olduğu yerlərdən biri idi. Bir çağlar sosialistlər Bakıda toplumsal axının, devrimçilik göstərilərinin tək düzənləyicisi idilər. Nə çəsidi bir topluluq yaranırsa-yaransın özünə bir sosialist görüntüsü verməli idi.

Bakıdakı iranlılar bundan etkilənərək «İranlıların Sosial-Demokrat Partiyası» adlı bir topluluq yaratdılar. Partiyanın özəyi Bakıda idi. Qafqazda, eləcə də İranın içində özəkləri var idi. Partiyanın üyeleri daha çox türklər idi, Qafqazda yaradılmasından dolayı belə olmuşdu.

Müzəffərəddin şahdan² çox qolaylıqla alınan anayasasının yaradılmasında bu partiyanın çox yardımı olmuşdu. Tehran-

1 Mirzə Ağa Xan Kirmani (1854-1896) – Dəyişik bilim dallarında özünü yetişdirməsinə baxmayaraq, dini görüşlərinə six-six baxış, məzhəb dəyişdirmiş, əzəli təriqətini mənimşəmişdir. 1886-ci ildə Türkiyəyə gəldikdən sonra burada farsca çıxarılan «Əxtər»də yazılar yazdı. Mirzə Melkum Xanla, Cəmaləddin Əfqanılı yaxınlıq qurmuşdu. Dəyişik konularda bir çox əsəri vardır. Özgürlükçü düşüncələrilə tanınmışdır. Türkiyə siyasi bir mahna ilə bacanağı Əhməd Ruhilə birlikdə İrana vermiş, doğru-dürüst yarqılanmadan asılmışdır.

2 Müzəffərəddin şah (1853-1907) – Qacar türklərindəndir. 1896-1907-ci illərdə aqalıq etmiş, İranda anayasaçılığın uyğulanmasını, anayasa yazılımasını bəyənmışdır. İlk parlament onun dönəmində açılmışdır. 1900-cü ildə çıxdığı Avropa gözintisində İstanbula getmiş, II Həmidlə görüşmüştür.

da ilk yol partlayan bombaları bu topluluğun türk üyeleri atmışdı.

Məhəmməd Əli şah parlamenti qovandan sonra başlayan devrimçilik çağında da bu topluluq Təbriz, Xorasan, Rəştdə bir çox yardımçılar göstərmiş, sınırındaki six yoxlamalara baxmayaraq devrimçilərə sürəkli olaraq döyüşüler göndərməklə, tüfəng, işıqlandırıcı, partlayıcı toplamaqla yardımda bulunmuşdur.

Yadellilərin siyasetinə kötük olub anayasaçıları gizlicə öldürdəcəyini bildirən baş bakan Mirzə Əli Əskər Xan Atabəyi, dalınca da özünü öldürən ikinci döyüşü Abbas Ağa¹ da türklərin kiçik sənətkarlarından bir gənc idi. Abbas Ağanın etdiyinin yurddaslarında necə qarşılandığı ölümünün qırxinci gündən qəbri üzərində toplanan 10 minlərcə adamın onun ruhuna yönəlmış alovlu çıxışları göstərmişdir.

İlk parlamentdə türk elçilər az idi. Bu da seçki yasasından qaynaqlanırdı. O çağ elçilərin yarısı Tehrandan, yarısı da bölgələrdən seçilirdi. Ancaq türk elçilər az olsalar da işlərilə göründülər. İlk parlamentdə Avropa anlamı ilə siyasi partiyalar yox idi, ancaq orada bilinən iki axının bir-birilə çarpışlığı aydın görünürdü.

Bu iki axın yeniliklə əskilik axınları idi. Türk elçilərin çoxu yeniliyi göstərir, azlıqda olsalar da öz baxışları ilə seçilirdilər. Yenilik axınının başında Azərbaycanın iki gənc elçisi, tanınmış Tağızadə ilə mərhum Hacı Mirzə İbrahim Ağa dururdu. Hacı Mirzə parlament qovulandan sonra asıldı. Seyid Həsən Tağızadə yaxalanamadı, ikinci parlamentdə «Əhrar Partiyası»nın başında bulundu.

Birinci parlament dönməmində Tehranda bir çox siyasi topluluqlar (klublar) var idi. Bunların sayı 70-ə çatırdı. Bu topluluqlar Fransa devrimindəki klublara bənzəyirdilər. Bunların içərisində ən sayılanı «Azərbaycan topluluğu» idi.

¹Birinci döyüşü Nəsrəddin şahı öldürən Mirzə Rza Kirmanıdır.

O demək olar bütün topluluqların baş yeri, yönəldicisi idi. Azərbaycan topluluğunun üzvlərinin çoxu isə türklər idi, yönətim qurulu da türklərin əlində idi.

Müzəffərəddin şahın ölümündən sonra Məhəmməd Əli şah anayasaçılığa qarşı oyunlar qurmağa başladı. «Atam anayasaçılıq yox, ancaq bir danışma yiğincığının yaradıldığıni açıqlamışdır» deyə parlamentin saygınlığını, yetkisini azaltmaq istəyirdi. Bundan dolayı coşan toplum düşüncəsinin başında yenə teleqrafları ilə şahi qorxudan türk şəhəri Təbrizi görürük. Bu teleqraflarda birinci yol taxtdansalma-dan danışılırdı.

Məhəmməd Əli şah kəskin bir yola qərar vermiş, parlamenti topa tutdurmuş, ələ keçən elçiləri dar ağacından asdır-mışdı. Bu azgınlıqlara qarşı da çıxan yenə igid türk şəhəri Təbriz oldu.

Öncə şəhərdə toplanan dirənişçilər cəzalandırıldı. Sonra da baş ağılığın göndərdiyi ordu, eləcə də özəl yaraqlılar şəhəri qısqaca aldı. Şahın başçılığı altında bulunan, sayı 10 minə yaxın olan bir güc şəhəri bombalamaya başladı. Qısqac 11 ay sürdü. Ancaq iki türk bahadırı Səttar xanla Bağır xanın başçılığındakı igidlər, özü yarağa sarılmış yaşıyanlar igidliliklə dirənib boyun əymədilər, yalnız qorunmaqla qalmayıb, bir kaç yol qısqacı yararaq qarşidakılara saldırdılar da. Qısqacın son günlərində insanlar acliqdan küçələrdə düşüb ölsələr də, yenə qorunmayı sürdürürdülər.

Maku xanlığı da İran devriminin qanlı səhifələrini görmüşdür. Burada başdan-başa bir köylü, əkinçi dirənişi başlamışdı. Dirənişi yönətənlər «İranlıların Sosial-Demokrat Partiyası»nın türk-azərbaycanlı üyeleri idi. Dirənişçilər bir ara Maku xanını yenmiş, xan Rusyanın sınırdakı İrəvan bölgəsinə siqınmışdı. Deyilən topluluq üzvlərindən, eləcə də azər-

baycanlı-türk işçilərdən, tanınmış Molla Cəfərlə yaziçi Səid Salması bu savaşda vuruşub şəhid olmuşlar.

Təbrizin 11 aylıq igitcəsinə dirənişilə azərbaycanlıların dönməzliyi Xorasan, İsfahan, Rəşt kimi fars bölgələrini də devrimə yönəltdi. Rəştə İsfahandan toplanan ulusal ordular Tehran üzərinə yürüdülər, Məhəmməd Əli şahı taxtdan salmaqla anayasaçılığı qurtarır, indiki azyaşlı şahı taxta oturdular. Rəşt devrimini yönətən komitə ilə Rəşt ordusu içində çoxlu türk var idi.

İranda ilk parlamentin buraxılması ilə ikincinin açılması arasındaki iç savaş çağında İstanbulda da «İranlıların Səadəti Komitəsi» adlı bir İran komitəsi yaradılmışdı. Bu komitə bir yandan yayılmışlığı bildirişlərlə İrandakı devrimsevərlik düşüncəsini oyatmağa, yolladığı bir çox teleqraflarla avropa-lıların genəl düşüncəsini aydınlatmağa çalışır, o biri yandan da devrimçilərin başçıları arasında bilgi alıb-vermə görəvini yerinə yetirirdi. İstanbulun iranlı yerləşimçiləri elliklə türklər olduğundan «Səadət Komitəsi»nin üyeleri də türklər idi.

Anayasaçıların Tehrani tutub Məhəmməd Əli şahı taxtdan salmasından sonra baş kənddə «Başçı dəstəsi» adı ilə bir növ direktura yaradılmışdı. Bu dəstə ölkənin demək olar sormusuz ağası olmuşdu. «Başçı dəstə»nın etkili üyelerindən bir neçəsi türk idi.

Dönməz türk anayasaçılara qarşı «şahsevən» türklərin də çıxışları vardi. Genəlliklə Şahsevən elləri yeni aqalığa qarşı olub Tehranın alınmasından sonra anayasaçılari eyidən-eyiyə tutmuşdular. Sonda keçmiş şahın İrana girişilə başlanan gerilikçilikdə də Türkmenlər anayasaçılara qarşı baş qaldırmışdır. Bunlar toplumdakı yerlərinə uyğun olaraq yeni quruluşu istəmirdilər. Anayasaçilar Qaşqay elinin anayasaçılığa qarşı çıxmışından sürəkli quşquda, çəkinmədə

bulunmuşdular.

İranda ikinci parlament toplandığı çağda avropadakılara oxşar partiyalar yarandi. Güclü yurdsevərlikə «Əhrar» [Özgürlik] axınıni İran Demokrat Partiyası, orta-tutucu axını da Liberal-Demokrat adlı başqa bir partiya üstlənirdi. Partiyaların ikisində də gərəkli işlər görüb partiyaların ruhunu oluşturanlar türklər idi.

Demokrat Partiyasının Azərbaycanda qurumu, böyük saygınlığı, olduğu kimi parlamentdəki üzələrinin çoxu da türk elçilər idi. Partiyanın başçısı yuxarıda da adı çəkilən Təbriz elçisi, tanınmış Seyid Həsən Tağızadə əfəndi idi. Parlamentin özgürlük səsi sayılan Tağızadə əfəndiyə özgürçülərin böyük saygıları var idi. İkinci parlamentdə olan 90-a yaxın üyədən 25-i, Demokrat Partiyasından olan 21 elçinin də 14-ü türk idi.

İkinci parlamentin işlədiyi çağda İranda ilk yol olaraq böyük formada gündəlik bir qəzet çap olunurdu. «İran-e Nov»¹ adlı avropasayaq çıxan bu qəzet İranın ən çox oxunan, ən sayılan qəzeti idi.² Demokrat Partiyasının düşüncə daşıyıcısı olan «İran-e Nov»un yazarları Azərbaycan türkləri idi.

İran devriminə Osmanlı türkləri də qatılmışlar. Bir kaç saygılı adamın Xoy, Salmas bölgələrindəki qardaşa yardımalarını türk tarixi sözsüz yazacaqdır.³

1 «İran-e Nov» (1909-1911) – O dönemin ilk önəmli gündəlik qəzeti olub «İranlıların Sosial-Demokrat Partiyası»nın orqanı idi. Baş yazarı Məhəmməd Əmin Rəsulzadə 1911-ci ildə rus elçisinin basqısı ilə İrandan çıxarıldıqdan az sürə sonra 1911-ci ilin sonunda qəpadılmışdır. Bu qəzet İranda siyasi düşüncələrin olğunlaşması, demokratik baxışların yayılma-sında önəmli olmuşdur.

2 «İran-e Nov»un baş yazarı, bu çox önəmli yazıları bizə sayğı ilə yanan Məhəmməd Əmin Rəsulzadə əfəndi idi («Türk yurdu»).

3 1906-1911-ci illərdəki İran devriminə Türkiyədən qatılanlardan Ömər Nacini daha çox anmaliyiq. Ömər Naci Azərbaycan türklərindən anaya-saçı şair Səid Salmasılı (1889-1909) birlikdə çalışmışdır.

Qafqaz türk basınının İran devriminə çox etkisi olduğu kimi, qafqazlı bir çox türk döyüşçü də İranın özgürlük savaşında özlərini qurban vermişlər.

Sonda gərəkli bir şeyi bildirmək istəyirəm: Türk devrimçiləri, türk elçiləri, türk qurumları dediyimizdə bunların ancaq türklük üçün çalışdıqları düşünülməsin. İranın türk anayasaçıları türklüklərini düşünməmiş, bütün igidliklərini ancaq iranlılıq, ortaq yurd üçün etmişlər!

İRAN TÜRKLƏRİ¹

V

Azərbaycanda rəsmi elmi dilin fars dili olduğunu irəli-də yazmışdıq. Yazışmaların da farsca olduğunu desək, artıq İranın türk ədəbiyatının necə uyğunsuz bir ortamda doğulub yaşadığı anlaşılır. Bütün İranda oxuma farscadır. Yazıb-oxumaq farsca öyrənmək deməkdir. Oxuyub-yaza bilən türk dilini çətinliklə oxuyur. Özəl, eləcə də alver məktubları da farscadır. Şəhərdə çalışan köylü belə, durumundan ölkəsinə suaric vermək istəyəndə yaxındakı «mirzə»lərə (Buranın diləkçəçilərinə) üz tutar, para verir, məktub yazdırır. Ailəsilə ilişki yaratmaq istəyən, oxuyub-yazmaq bilməməsindən dolayı başqasının yardımından asılı olan oxumamış bir köylü doğal olaraq «mirzə»yə türkçə söylər, ancaq küçə «mirzə»si onun dediklərini çevirərək farsca yazar. Sonra məktub köyə gedər, indi də köy imamı oxuyub-yazmaq bilməyən yiyesinə oxuyub çevirir. Kəsəsi, ərəb dili necə bir din dilidirsə, farsca da onun kimi yetkili, etkili yazışma dilidir. Türk dilində danışılır, türk dilində çıxışlar edilir, din söyləmləri söylənir, ancaq yazıya gəlinə bütünü farsca yazılır.

Fars dilinin bu düzəydə maddi-mənəvi yayılması İranın əsərlərini farsca yazmış türk yazılı-şairlərinin bir fars yazılışı, şairi olmalarına, əsərlərini farsca yazmalarına nədən olmuşdur.

Keçmiş İran yazılılarından azərbaycanlı Şəmsi Təbrizi, Xaqani Şirvani, Qasim Ənvar Sərabi, Qətran Təbrizi, Əssar Təbrizi, Vahid Təbrizi, Məshəti Gəncəvi, Xətib Təbrizi, Əhvədi Marağai, Saib Təbrizi, eləcə də başqa bir çox farsca divan yazmış yazılı-şairlər vardır. İranın yeniləşmə çağındaki fars ədəbiyatının türk olan tanınmış ustadlarından irəlidə

1«Türk yurdu», 2 c., 1912, sayı 10 (22), s.670-678.

danişmişdiq. Ancaq yazma-oxumanın bütünlükə fars dilində oluþu belə, türkcə düşünən, türkcə danışan böyük bir topluluğu ulusal ədəbiyatdan yoxsun edəməzdi, gerçəkdə edəməmişdir də.

İran eğitimi alan türk oxumuşları, yazıçıları, yazıb-oxumaq bilən sınıfın «xəvvəs» [seçkin] deyilən kiçik bölümü fars ədəbiyatının uyqarlıq ocağından duyğulansa da, xəvvəsin bu yönəlməsi oxumamışın öz içindəndoğma ədəbiyata olan istəyini ödəyəməmişdir. Fars dilinin ədəbi göstərilərinin özəlliklərinə çatıb nə Ömər Xəyyamı, nə Firdovsini, nə Hafizi, nə də Sədini anlaya biləcək oxumamış bir çoxluq vardi.

Sonra İran Doğu ölkələrindəndir. Yaşayanların çoxu biliksizdir, oxuyub-yazmaq bilməz. İranda farsca bir söz bilməyən çoxlu türklər vardır. Bunların da özlerinin ədəbiyatının olması doğaldır. Yaradılan fars ədəbiyatı İran türklərinin seçkinini udmuşsa da, oxumamış bölümünü ulusal bir ədəbiyata yetmək kimi doğal istəkdən alamamışdır.

Bax, İran türk seçkinlərinin (demokratiyasının) bu istəyi İran türk ədəbiyatını yaratmış, ulusal şairlərin yetişməsinə nədən olmuşdur.

Azərbaycan türk ədəbiyatı (Azərbaycan türk ədəbiyatının Qafqaz bölməsi çox irəliləmiş, ulusal biçim almışdır. Biz burada ancaq İran Azərbaycanı ədəbiyatından danışacaq) başqa ədəbiyatlar kimi iki yerə bölünür. Bir bölümü başdan-ayağa ulusal, doğal olub, aşıqların Anadolu ilə Qafqaz köylərində el şənliklərində söylədiyi, «Aşıq Qərib», «Əsli-Kərəm», «Koroğlu» kimi boylar, ağızdan-ağıza yayılmış mahnilardır. Başqa bölümü isə yazılı türk ədəbiyatıdır. Bu ikinci bölümü araşdırıraq.

Yazılı türk ədəbiyatının özəl bir biçimini yoxdur. Bu ədəbiyat fars ədəbiyatından yararlanar. Türkçə şeirlərdəullanılan əruz biçimləri, deyimlər, duyğularla anamlar bütünlükə farscadan alınır. Türk şeirləri demək olar fars şeirinin bir çе-

virməsidir. Türkçə şeirlər daha saya olub, bəlli bir insan top-luluğuna yönəldiyindən fars şeirləri kimi incəlikləri yoxdur.

İranda yazılı türk ədəbiyatı başlıca iki biçimdədir: ağrı, gülüş. Azərbaycan türk şairləri ya kor oluncaya dək ağlar, ağladırlar, ya da bayılincaya dək gülür, güldürürlər.

İran türklərinin dindar, üstəlik də elsevər olduqlarını söyləmişdik. Bu dindar el ilin böyük bir bölümünü, daha çox da məhərrəmliyin ilk günlərini oxşayıb-ağlama, yas içərisində keçirir, illərcə din borcu kimi şəhidlər, övliyalar adına, Kərbəla ağrı-acısı şəhidləri yad edilən göstəri yiğincaqları qurur. Bu yiğincaqların növhəgarlığını [ağideyəni, ağrıçılığını, oxşayıb-ağlamasını] türk şairləri oxuyarlar, bununçün divanlar dolusu ağrı yazarlar. Bu ağrıları, insanlar əzbərlər, oxuyar, ağlar, şairlərinə rəhmət göndərər. Ağrı ədəbiyatı farslarda da vardır, ancaq türk ağrıları kimi çox deyildir. Ağiyazanların ən tanınmışı Təbrizli Racidir.¹

Racinin ağrılarından örnek olaraq bir kaç beyt. Şair Kərbəla şəhidlərini gözə alaraq deyir:

Gördü üsəra, çün şühədaya kəfən olmaz:
Ərz etdilər ya rəb, belə dərd-ü mühən olmaz.
Yüz qətlgaha qoydular be naləvü fəryad,
Min şurla hər bülbül edər öz gülünü yad.
Gördülər düşüb sərv, yixilmiş yerə şümşad,
Solmuş gül-ü sünbü'l, belə şəhn-e çəmən olmaz!

1Əbu Həsən Raci (1835-1875) – Eyi bir mədrəsə oxuması görmüş, saya bir türkçə ilə şeirlər yazmışdır. Farsca şeirləri də vardır. Düyğulu şeirləri, toxunaqlı ağrıları Azərbaycanda xalq arasında çox bəyənilmiş, yayılmışdır. Günümüzdə belə məhərrəm ayında oxunan ağrılar içində Racinin çoxlu şeiri vardır. Dili Güney Azərbaycan türkcəsi üçün bol qaynaqdır.

Gülsüm tapıb başsız aləmdarı, töküb yaş,
Gördü ki, həmi qol kəsilib zümlə həm baş.
Ərz eylədi: Nə külsovuram başıma qardaş!
Başsız bədən axır olur, qolsuz bədən olmaz!
Azərbaycan şairlərinin bütünü ağıçıdır. Tanınmışlarından biri də Dilsuzdur.¹

Bütün işlərin bir qarşılığı olur. Aşırı düzəydə ağlayan bir elin daha çox gülmək istəməsi də doğaldır. Bax bu, ağıçı olan Azərbaycan şairlərini gülüscü də etmişdir. Belə incə dini duygularla aşırı bir surətdə etkilənib oxucularına «qan aqlatmaq» istəyən şairlər, beləcə gülüşçülük də edərlər. Azərbaycan türk şairləri ağıçı, gülüşçüdür'lər.

Gülüş bölümü də ağı kimi aşırı düzəyə varmışdır. Gülüşlər daha çox qaba bir həcv [sataşma] olur. Ancaq içərisində incə örnəkləri də az deyildir. Sataşma yazanların ən tanınmış son illərdə ölmüş Təbrizli Ləlidir.² Budur, Tiflisdə olarkən yazdığı gözəl əsərlərindən bir örnək:

Bircə insaf qıl xudavənda
Bu bədən qurmuşundu, ya misdi?
Kürəxanə deyil bizim mənzil.
Nəyə lazımdır bu qədər isti.
Bu hava xətt-e istivaya gərək,
Sakinin-e şimalə çox pisdir!
Bizim ev Məkkə, mən ərəb deyiləm.
Ərəbistan deyil bu, Tiflisdir!

1 Məhəmməd Əmin Dilsuz (?-1834) – Farsca, türkcə şeirləri vardır, təbrizlidir. Təbrizdə çox yol basılan şeirləri xalq arasında ən çox sevilmişdir. Divanında dəyişik biçimlərlə yazılmış bir çox şeir vardır.

2 Mirzə Əli Xan Ləli (1835-1907) – Doktor olduğu üçün «Həkim Ləli» olaraq da tanınmışdır. İstanbul Tibb Fakultəsini bitirmiştir. Saya bir dili vardır. Farsca şeirlərini də içində alan bir divanı basılmışdır. Dini şeirlərini xalq çox bəyənmişdir.

Şəhrə od yağdırıb, çölü sovdup,
Bilmirəm bu necə mühəndisdir?
İstini qışda ver ki, bəndələrin
Çoxu üryan, ür, müflisdir!

İran türk ədəbiyatı ağı, sataşma ilə dopdolusa da, düyüdürən, incə duyguları oxşayan parçalardan da yoxsun deyildir. Düşündürənlərdən Məhəmməd Bağır Xalxalinin¹ (Bundan 30 il qabaq ölmüşdür) tanınmış əsəri «Səlabiyə»ni göstərə bilirik.

«Səlabiyə» [Tülükünamə] bir tülükünün başına gələnlərdən danışan, məsnəvi biçimində yazılmış, bir çox bilginlik örnekleri toplanmış, istəyini oxumamışın anlayacağı yolla anladan əxlaq hekayəsidir. O:

Deyib çox məzhəkə, qıldım zarafat,
Onun zimnində yazdım həm nəsihət.
Neçünki xalqa haqq acı gəlibdir,
Zarafat sözləri şirin olubdur.
Qatışdırıdım ikisin gəldi halə
Yetişdi münteha-yi itidalə
dediyi kimi, dərin düşüncəni, bilginliyi:
Dedi tülübü, əcəb avarə qaldım,
Xoruz əldən çıxıb, biçarə qaldım.
Qazilandım, yalandan abid oldum,
Şəriət əhli oldum, zahid oldum.
Nə yaman söz idi gəldi dilimə
Beyləncik fatihə dəysin ölümə²

1 Məhəmməd Bağır Xalxali (1823-1901) – Türkçə divanı da vardır. «Səlabiyə»ni 1893-cü ildə yazmışdır. Bu məsnəvisi toplumun pozuqluqlarını göstərməsi, ələşdirməsi baxımından çağının əsərləri arasında önemli bir yer tutar.

2 Tülükü xoruzu tutaraq qazılıq sıfətini taxıb, «din ayinlərinə qarşı çıxıb kötü işlərdə bulunmuşsan» deyə suçlayıb, cəza olaraq yemək istərkən, xoruz dindartək once «Fatihə» oxumasını diləyir. Tülükü «Fatihə» oxumaq isdəyəndə ağızını açır, xuruz qaçıır. Söylənən beytlər yasa batmış tülükünün sözləridir.

kimi incə, yüngül bir takım təmsillərlə birləşdirir. Azərbaycan türkləri arasında ən çox oxunan bu ədəbi əsərdən oxucunu düşünməyə yönəldən bir kaç sıranı aşağıda veririk.

Bilgin şair toplumdakı, çağdaşının sürəkli siziltisinin nədəni olan sosial durumun ağırlığını göstərərək deyir:

Bəsi heyrətdi bu çərxin qərarı,
Bilinməz işdir aləmin kar-ü barı
Birisinə müyəssər naz-ü nemət,
Birisi ac, çəkər yüz min məzəllət.
Birisi başa qoymuş tac-ı şahı,
Birisi başaçıq, yoxdur papağı.
Biri əyninə geymiş rahat atlas,
Biri üryan qalib bir parça ət, bəs!
Biri taxt-ı mürəssə üstə qaim,
Biri haq-e məzəllət üstə daim.
Biri nökər, birisi xan olubdur,
Biri təbin, biri sultan¹ olubdur.
Biri dildarını çəkmiş qucağa,
Birisi odlanıb nar-ü fərağa.
Birisinin sözü mat etmiş ağlı,
Biri yazmış mənimtək tülükü nağlı...
deyir.

Çalışmaqdan, işdən danışarkən də:
O kəslər kim cahanda işləməzlər,
Cörək hərgiz doyunca dişləməzlər.
Oturma mənzillərdə ey nikinam
Deyib rəzzaqdır allah, tutma aram!
Təlaş eylə ki, ruzin yetişsin,
Bunu tərk cıləmə ta ömür keçsin!
deyir.

Təmiz duyğuları oxşayanlara gəlinçə: Hacı Məhəmməd

1 İran ordusunda yüzbaşıya sultan deyilir.

Əli Təbrizinin¹

Yığıbsan başına bu xətt-ü, xal-ü zülfü müjganı...

Yenə peyğəmbər-e xuban, bu nə icma-e ümmətdir?!... kimi incə sözlər söylənən şeir örnəkləri olduğu kimi, aşağıdakı örnəkdə görüləcəyitək, şairanə bənzətmələrilə seçilən qəzəllər də vardır. Budur Razinin qəzəllərindən bir kaç beyt:

Canə husuf-e mahı münəccim əyan deyir,

Göstər üzün: desinlər o fahiş yalan deyir.

Sinən görəndə könlüm ucaldır fəğanımı,

Sübəh açılında çünkü müəzzzin əzan deyir.

Qan etdi bağrimi ləb, içim mən də qanını,

Cün qadı-e vilayətimiz qanə-qan deyir...

Mənzum əsərlərdən qəsidələr də yayılmışdır. Dərvişlərin qapı-qapı dolaşış ovliyalardan oxuduğu mədhiyələr [öygülər], qəsidələr türkçə daha yaxşı yazılmış mənzum qəsidələrdir, türk-İran şairləri yazmışlar.

Ulusal ədəbiyatın mənsur bölümü də vardır. O da mənzum bölüm kimi dini konulara yazılmışdır, Kərbəla ağrı-acısının tarixini içində alır. Bu yönən Daxille² Qumrunun³ əsərləri çox yayılıb şah əsərlər sayılmaqdadır.

İran anayasaklılığı bildiriləndən sonra İran-Türk ədəbiyatında da kiçik bir yeniləşmə, yüksəlik göründü. Yayımlanan bir çox ardıcıl basının içində türkçədə qəzet çap edilməyə

1 Hacı Məhəmməd Əli Sabit Təbrizi (1835?- 1895). Kitabdüzəltmə, üzləmə sənətkarı, türkçə, farsca şeirləri bulunan bir şairdir. Basılmamış divanından biri Təbrizin Ulusal Kitabxanasındadır.

2 Axund Molla Hüseyin Daxil – XIX yüzildə yaşamış marağlı şairlərdəndir. Din adamıdır. Daha çox dini şeirlərilsə, ağıları ilə tanınmışdır. Divanı bir çox basılmış, çox oxunmuşdur.

3 Mirzə Məhəmməd Tağı Qumru (1819-1891) – Ağıları ilə tanınmışdır. «Kənzül-Məsaib» [Ağrı-acılar toplusu] adı altında toplanmış mənzəmələri Türkiyədə çox tutulmuş, daha çox da şeirlər arasında «Qumru kitabı» adı ilə Türkiyə türkçəsinə axtarılmış biçimlə çox oxunmuş, çox yayımlanmışdır.

başlandı. Bu qəzetlərdən biri Təbrizdə, biri də Urmuda çap olunurdu. Təbrizdə yayımlanan «Söhbət»¹ [Danışış] kiçik bölgədə təmiz türkçə, oxumamışların anlayacağı bir dillə yazılırdı. Bu qəzet İranın bəlkə də təmiz türkçə, ulusal olaraq yayımlanan ilk qəzeti idi. «Söhbət» İran üçün yeni olan çatdırma, yazı yolunu göstərməklə yanaşı çox yeni, sağlam baxışlar da daşıyırıldı. «Söhbət»in bu «qorxmaزlılıq» ömrünün az olmasına nədən oldu. Doğu qadınlarının acinacaqlı durumlardan danışan, Doğunun qadılara bəslədiyi gerici baxışları ələşdirən bir yazısı ilə Təbriz dinçilərinin qınağını, davasını çəkdiyindən başladığı işi yarımcıq qoydu.

«Söhbət» 500-dək basılırdı. Başçısı, baş yazarı Peterburqdakı İran elçiliyində uzun illər yetkili bulunub az-çox avropalaşmış Mirzə Hüseyn Xan idi.

«Söhbət»dən qabaq Urmu şəhərində, «Fəryad»² [Hə-ray], adnda yarısı farsca, yarısı türkçə bir qəzet də çıxırdı. Rus ordusunun tutmasından sonra qapanan, Urmuda çıxan «Fərvərdin»³ [İran şəmsi təqviminin birinci ayı] qəzeti də türkçə bir sütunu var idi.

Azərbaycan türkləri Qafqazda Azərbaycan danışığında yayımlanan türk qəzetlərilə, Osmanlı basınıını da bir az oxuyurlar. Tiflisdə çıxan tanınmış gülüşçü «Molla Nəsrəddin»⁴ jurnalı Azərbaycanın dörd bir yanına yayıldığı kimi, Azə-

1 «Söhbət» – 1909-cu ildən litoqrafiya (basma) yolu ilə basılmağa başlandı. Qəzeti yasaqlanmasına nədən olan yazı 4-cü sayda «Kəc qabırğı» (Əyri qabırğı) imzası ilə çıxmışdır.

2 «Fəryad» – 1907-ci ildə Həbibullah Ağazadə çıxarmışdır. Həftəlikdir. Toplam 23 sayı çıxmışdır.

3 «Fərvərdin» – 1911-ci ildə Həbibullah Ağazadə ilə Mahmud Əşrəfzadə həftəlik, toplam 28 sayını çıxarmışlar.

4 «Molla Nəsrəddin» – 1906-1931-ci illərdə Cəlil Məmmədquluzadə çıxarmış, karikaturlu, gülüş dərgisidir. Sırası ilə Tiflis, Təbriz, Bakıda yayımlanmışdır. Özəlliklərilə etkisi nədənilə başqa heç bir dərgiyə bənzədiləməz.

baycandan bu jurnalala yazı göndərən yerli yazanlar da vardır. Azərbaycanda İstanbulun tanınmış qəzetlərinə də yazılırlar. İstanbulda çap olunan kitablar orada az-çox oxunur.

Bir-iki il qabaq istanbullu əməkli bir paşaaya özümü tanı-darkən azərbaycanlı bir türk olduğumu deyəndə saygılı paşa: «İmperatorluq dışında da demə türk varmış», deyə soraraq məni çox duruxdurmuşdu. Ola bilər oxucularımızdan çoxu İran türklərinin bir türk ədəbiyatı olduğunu da yeni bir şey sayacaqdır. Ancaq yaxşı tanınmayan İran-türk şairlərinin günəşinin bütün bu batmalarına baxmayaraq fars şeirlə çə-kişməyə girişdiklərini təbrizli bir şairin bu qoşa sırasından anlayırıq:

Sabiqən zövq verirdi şüəraya Şiraz,
İndi Şirazı keçib ab-e həva-yi Təbriz!...

İRAN TÜRKLƏRİ¹

VI

Əski İranın ortasında sədilərin, hafızlərin yetişdiyi Şirazın dörd yanında, fars ölkəsinin göbəyində ulusal yaşamlarını heç dəyişdirmədən yaşayan bir türk eli² vardır. İranlıların belə, bir çoxu onların türk olduğunu, ya da oralarda kiçik bir «Türküstan» bulduğunu bilmirlər. İndi sizə qardaşlarınızdan ayrı düşərək unudulan, bütün türk aləmincə gizli qalan bu «Türküstan»ı anladacağam. Bunlar irəlidə bir-iki sözlə keçdiyim Qaşqaylardır.

Sayı 350 min olan Qaşqaylar yazı yaylaqlarda, qış-qışlaqlarda köçəri yaşayan böyük türk elidir. Yaylaqları orta İran şəhərlərindən İsfahanla ondan güneyə doğru uzanan Abadə, Gümşə, Məmsəni sıradağları yanında olub Kazerun sınırında bitər. Qışlaqları isə Şirazın güneyində yerləşən Kazerun, Dəştli, Dəştistan, Fəraşbənd bölgələridir.

Fars əyalətinin güneyində Qaşqaylardan başqa «Farsın beş eli» adı ilə Ərəb, Baharlı, Basırı, İnanlı, Nəfər adlı başqa 5 ellə, bir sıra kiçik ellər də vardır. Ancaq bunlar içində Qaşqaylar sayına, qurumuna, özgürlüyüնə, gücünə görə ən irəlilələn, ən sağlam bir eldir. Dediklərinə görə Çingiz xan soyundan gələn bu türk eli bu günə kimi özgürlüğünü qorumuş, heç bir çağ başqa ellərin əli altında olmamışdır. Fars ellərinin isə belə bir gücü olmadığından başqalarına yenilmişlər. Bir elin başqa bir elə yenilib özgürlüğünü əldən verməsi o elin öz soyundan olmayan başqa bir elxanın, ya da dövlətin qoyduğu yad bir yöneticinin əlinə düşməsi deməkdir.

Qaşqayların ana dilləri türk dilidir. Öz aralarında türkcə

1 «Türk yurdu», 2-ci c., 1912, sayı 12 (24), s.755-760.

2 İranda türklərlə farslar qövmə el derlər, bundan ərəb sonluğu ilə elat da yaparlar.

danişırlar. Şirazda türk adı ilə tanınırlar. Ancaq bununla yanışı bütün Qaşqaylar fars dilini də bilirlər, farsla qarşılaşır- kən o dili kullanırlar.

Şiraz türkləri (Qaşqaylar) düzgünboylu, sağlambadənli, gözəzlüldürlər. Hafızlə Sədinin qəzəllərində «türk gözəlli- ri»ndən çox danişılır.¹

«Şairlərin söylədiyi gözəlliyi Şirazda türklüklerilə ta- nınan Qaşqaylarda kəsinliklə buluruq», deyə bir gəzgin mənə anlatmışdı. Qaşqayların bədənlərinin sağlamlığı, düzgünlü- yünə uyğun bir qorxmazlığı, iigidliyi də vardır. «El qurum- ları» da bunun kimi güclüdür. Başqa ellərdən bütün yönən üstündürlər.

Qaşqay eli özü də Kəşkuli, Şeşbölük [Altıbölük], Bulverdi, Bollu, Dərəşori [Sordərəli], Çerkani [Cürkani], Kəlləzən, Quvai, Surxi deyə 8 yerə bölünür. Hər elin başında «kələntər» deyilən bir bəy vardır. Bu bəylər el xanının buyruğundadırlar. Elxanlıq xan soyunun oğullarına, kələntərlik bəy oğullarına keçir. Kələntərin çıxarılması, dəyişdirilməsi elxa- nin görəvidir, ancaq elxan, elxanını dəyişib yenisini qoyar- kən xan oğullarından birini seçmək gələnəyinə uymalı olan şah kimi, kələntərləri bu elin bəy oğullarından seçməlidir, yoxsa el qoyulan elxani istəməz, qarşıdurma yaranar.

Qaşqaylar xanlarını çox saygın tutarlar. Novruz bay- ramında bayramlaşma törənində olarkən elxana evbaşına bir qoyun bağışlamaq görənəkdir. Bu yolla xana ildə 70-80 min qoyun bağışlanır. Bundan başqa toy olarkən də xana nə isə bağışlamaq görənəkdir. Bunlardan başqa türlü-türlü öncəliklər də vardır.

1 Hafızın Əgər an tork-e Şirazi bedəst ərəd del-e mar-i
Be xal-e henduyəş bəxşəm Səmərqənd-u Buxara-ra beyti çox yayılıb. (O şirazlı gözəl bizi sayıb könlümüzü alır, sevgimizi qəbul edərsə yanağın- dakı qara xala Səmərqəndi də bağışlarız, Buxaranı da! Hafız Divanı. Çe- virəni Əbdülbaqi Gölpinarlı. İstanbul, 1985. s.8-10).

Qaşqay xanları Güney İranın ən varlı seçkinləridir. Çox yaxında görəvindən alınan Sovlətüddövlənin dış banklarında çoxlu parası vardır, özü də çox bahaçıldır.

El xanı əskərini toplamaq istəyəndə atına minər, istədiyi yerə doğru gedər, carçılar «xan getdi» deyə bağırinca savaşçı Qaşqay atlalarının bütünü atlanır, düşünmədən xanlarının arxasından çaparlar.

Ellər arasında uyumsuzluq çıxıb iş çatışmaya çatırsa, onu yatırıb qarşıdurulanları barişdırmaq üçün xanın gəlməsi yetərlidir. Ən azğın bir quldur belə Qaşqay xanına yaraq qaldırmaz, xani qarşısında görünçə, ya özünü ələ verər, tövbə edər, ya da heç qorunmada bulunmayaraq elin içindən çıxıb gedər. Xan oğullarından biri ən qorxulu qulduru da yaxasından çəkərək xan çadırına gətirirsə, o dirənmir, özünü ələ verir, ancaq çadırı girincə böyük suç işləsə belə bağışlanır.

Xan çadırına sığınanlar toxunulmazdır. Qaşqay elinə başqa ellərdən sığınan dırənişilər də bağışlanması görənəyindən yararlanarlar.

Tarlalar, otlaqlar göbəklər arasında bölünmüştür. Bu bölgündən yaralanmayı uyğulamaq, göbəklər, ya da ayrı-ayrı adamlar arasında olan davaları çözmək kələntərlərin işidir. Kələntərlərin çözəmədiyi çətinliklər xan qarşısında çözülür, ancaq bu kimi işləri çox ara xanın yardımçısı olan bir bəy görür.

Qaşqaylar İran dövlətinə ildə 35-40 min təmənə yaxın bir vergi verirlər. Bu vergini kələntərlər yiğdirir. Bundan başqa dövlətə gərəkəndə yaraqlı tüsəngçi verməklə də yardım edərlər. Qaşqaylarda 10-15 min tüsəng vardır. Tüsənglərinin bir çoxu ov tüsəngi, qalani da aynalıdır. Dövlət yaraqlandırsa 50 min döyüşü çıxara bilirlər.

Başqa köçərilər kimi Qaşqay eli də «alaçıq» deyilən çadırlarda yaşarlar. Yayda yaylaqlarda yaşar, əkdikləri bugdanı biçərlər. Payız gəlinçə yaylaqlardan qalxaraq qışlağa

köçərlər. Qışlağa getdikləri arada tarlaları qorumaq, suvarmaq üçün yaxın köylülərdən «Qaşqay rəiyəti» deyilən pullu əkinçilər tutarlar. Qaşqay rəiyətinə qışda yemək üçün ildə 2 qoyun verdiyi kimi, yiğilan buğdadən da bir pay ayırır. Qaşqayların öc alması qorxusundan qaçaq-quldurdan bir kimsə Qaşqay rəiyətinə saldırmadığından onlar rəiyətlərin ən uğurlusudur. Qaçaq-quldurun saldırılarından qorunmaq üçün yaxın köylərdən, elatlardan Qaşqay elinə bir çox qaçqınlar da sığınırlar, bunlara «Qaşqay ayrıntıları» deyilir.

Qaşqaylar elliklə köçəri yaşıdlılarından heyvan bəsləmək, əkin əkməklə keçinərlər. Ancaq içlərində Bulverdi göbəyindən bir çoxu az-çox uyqarlaşış köçərilkdən uzaqlaşdıqından alverlə də uğraşmaqdadırlar.

Bunlardan başqa «Qaşqay işçisi» deyilən bir bölümü də vardır, el yaylaqda olduğu sıradə atları ilə Tehrana gəlir, baş kəndin yaxinindəki ocaqlarda daş kömür daşıyır, payız gələndə yenə el içərisinə dönerlər.

Qaşqaylarda din işlərinə baxmaq, din borclarını yerinə yetirmək üçün xoca, ya da imam yoxdur. Din işlərini keçidləri, qonduqları yerlərin yanındakı köylərin imamlarına gördürürlər.

Qaşqay elləri bir-birilə sürəkli soraqlaşırlar. Bütün ellərin kələntəri olduğu yerin, elatın durumunu göstərən gündəlik bir önəri düzəldər, başqa kələntərlərlə birləşə elxanına göndərir. Bu yolla kələntərlərlə xan elin yerleşdiyi yerdəki olayların bütünü bilirlər.

Elxanın Tehran, eləcə də başqa gərkli yerlərdən sürəkli bilgi göndərən görəvliləri də vardır. Qaşqay qadınları köçəri, çöl yaşayışından dolayı çarşab geyməzlər, erkəklərdən qaçmazlar. Toy-düyünlərdə, eləcə də başqa el yiğincəqlarında erkəklərlə bir yerdə oturub danışırlar.

Qaşqaylar olduqca qonaqsevərdirlər. Qonağı qarşılamaq, yerləşdirmək isə qadınların işidir.

Qaşqay qadınları eyi xalı toxuyurlar. Ancaq köçərilik, çadır yaşayışı, böyük hanalar qurmağa uyğun olmadığından Qaşqay xalıları kiçik ölçülü «xalça»lardır.

Türk xalçasının¹ arğacı, atmaları bütünlükə yandan, boyaları doğal, pozulmayan olduğundan satışı da çox yaxşıdır. Xalçanın biri 80-100 tūmənə satılır.

Naxışları Avropadan köçürməzlər, yerli naxış yaparlar. Ancaq kələntər xanımları ismarlananda olaraq Avropa naxışları da işlədərlər.

Qaşqay xanımları xalçadan başqa gözəl cecimlər, təkcə qaşqaylarda olub «dəbə» deyilən qalın bir takım kilimlər də toxuyurlar.

Qaşqaylar daha çox qoyun bəslərlər. Öküz, at, dəvələri də boldur. Quzuların Buxara qaragülünə bənzər papaqlıq dəriləri çıxdıqda Farsda «Şiraz dərisi» deyilən çoxlu quzu dərisi satılır. Ən çox quzu dərisi satanlar Qaşqaylardır. İldə 8 min quzu boğazlarlar.

Yun da Qaşqay elinin ən çox satdığı maldır. Qaşqaylar aldıqlarına uyğun buğda verir, satdıqlarına isə para alırlar.

Qaşqayların bir takım görənəkləri də vardır: xan soyundan olan bir qız xan soyundan olan bir başqa qaşqay erkəklə evlənməlidir, öz xan evindən qıraq başqa bir yadelliyə varamaz. İndiki Qaşqay elxanının bütün Fars bölgəsində gözəlliylə tanınan bacısı bu gələnəyin qurbanı olub, İran şah oğullarının, başçılarının istəklərini geri çevirdiyindən 35 yaşında olsa da ərə getməmişdir.

Görənəklərdən birisi də ananın, eləcə də qızların yaşayışının, dolanacağıının ən kiçik oğulun boynunda olmasıdır. Ailənin başçısı ölürsə dul qalan ana ilə evlənməmiş qızları ən kiçik qardaş bəsləməlidir.

Qaşqayların Orta Asiya türklərindən kalmıklarla qazaxlarda olduğu kimi, öküzlərlə yük daşımaları da Fars

¹ Şirazda qaşqayların toxuduğu xalçalara «türk xalçası» deyilir.

bölgəsindəki ellər içində onların görənəyi sayılır. Oba göçər-kən çadırları, başqa gərəkli yüngül şeyləri öküzlərin belinə yüklərlər.

Qaşqaylar çox əski çağlardan bəri Güney İranın başqa böyük eli Bəxtiyarilərlə çəkişmədə bulunmuşlar. Türk eli yaylaq dönenəmi Abadə ilə Qəmşə yaxınlarında bu fars elilə ilişkidə bulunur, arabir aralarında çatışma da olur. Bu çatışma çox yol davalı yerlər üzündən yaranar. Qaşqay elinin anayasalı quruluşa quşqulu baxmasının köklü nədənlərindən biri də Bəxtiyarilərlə olan bu çəkişmədir, Tehran hökuməti Bəxtiyarilərin əlindədir.

İran parlamentində Qaşqayların bir elçisi var idi. Parlamentdə göndərdikləri elçilə Qaşqaylar da istər-istəməz indiki rəsmi yönətimə qarşı olmadıqlarını göstərmış oldular. Qaşqay elçisi Hacı Məhəmməd Kərim Xan parlamentdə Türk-mən elçisi Məhəmməd Xan adı ilə el geyimində otururdu. Qaşqay el geyimi isə mövləvi geyiminə çox bənzər, mövləvilər kimi, yüksək bir papaqla uzun bir paltar geyərlər.

İRAN NƏDİR?¹

Çox illərdir qəzetlərdə, dillərdə bir İran adı dolaşır, dörd yanda İrandan danışılır, teleqraflar oradakı ağrı-acını çatdırırlar, «yazılıq İran» deyə hər kəs acımaqdadır...

Bu İran nədir, haradır?...

Əcəm deyə yad edilən bu ölkə əski tarixdən əzici gücү, sağlam qurluşu ilə dünyanın dörddə birində ağa olmuş, doğudan Çin sınırına, batıdan Afrikaya, Misirlə Yunanistan qayılarına, quzeydən Xəzər dənizinin quzeyinə, güneydən Hindistan qayılarına kimi yayılmışdı. İndi isə üz ölçüsü (1.645.000 kv. km.) [1.648.000] Fransa ölkəsinin 3 qatı olan geniş bir toprağı vardır. Quzeydən Araz çayı, Xəzər dənizinin güney qayıları, Türküstan sınırı boyunda Rusiya ölkəsi, doğudan Əfqanistanla ingilis Bəlucistanı, güneydən Böyük dəniz [Hind okeanı], Bəsrə körfəzi (Fars körfəzi) batıdan Osmanlı dövlətinin doğu ölkələrilə sınırlıdır.

İranda yaşayanlar başlıca iki yerə ayrılır. Bunlardan bir bölümü farslar (fürslər), başqa bir bölümü də türklərdir. Bu iki önəmlı eldən başqa kürdlər, ərəblər, ermənilər, lurlar, eləcə də başqa bir takım kiçik ellər də vardır. Ancaq bunlar önəmsənməyəcək sayıda azdırılar.

İranda yaşayanların sayının 10 milyona yaxın olduğu bildirilir. Bundan 3 milyona yaxını köçəri olub, ayrı-ayrı etlatlar kimi yaşar, qalan 7 milyon isə yaşıyışını əkinçiliklə, alverlə sürdürür.

Əkinçilik ürünlerindən başlıcası meyvə, düyü, pambıq, afyondur [xaşxaşdır]. İranda alver də yaxşı düzəydədir, 20-dən artıq ölkə ilə alverdə bulunur. İran mallarından xalının dünyada bir yüksək yeri vardır.

İran alverçilərinin bir ildə gətirdiyi-apardığı mallar

1 «Səbilürrəşad» 13-26 senyabr 1912, sayı 30 (212), s.75-77.

371.456.369 frankdır. İranın alver ilişkilöründən genel bir düşüncə, söz almaq istəyənlərə qolaylıq üçün 1325-ci il Osmanlı maliyəsinə uyğun «Tehakuy Yıl»¹ İran maliyə ilinin gömrük bilgilərindən aşağıdakı cədvəlin çapını uyğun bulduq.

Dövlətlər	Gətirilən (Kiran) ²	Aparılan (Kiran)	Toplam
Rusiya	226. 580 980	262.523 064	489.104 049 ³
İngiltərə	153. 326 467	31. 572 481	184. 898 948
Osmanlı	16. 989 464	41. 803 773	58. 793 235
Fransa müst. birgə	13. 272 789	7. 754 804	21. 027 593
İtaliya	2. 770 067	9. 281 830	12 051 897
Almaniya	9. 963 164	843. 122	10. 806 286
Avstriya-Mac.	7. 540 464	9. 534	7. 549 998
Əfqanistan	3. 915 223	2. 962 644	6. 877 897
Çin	499. 689	147. 564	6. 094 239
Oman	749. 617	4. 781 176	5. 530 793
Belçika	4. 330 092	70. 918	4. 401 010
ABŞ	337. 332	2. 552 967	2. 890 299
Misir 3.	700 1.	378 655	1. 382 355
İsveçrə	916. 337	3. 592	919. 929
Flamandiya	634. 297	14. 054	649. 351
Maskat	108. 079	203. 301	311. 380
İsveç	268. 462	---	268. 462
Zənzibar	221. 010	28. 120	249.130
Yunanistan	150	---	147. 714
Norveç	350	---	350

1 Əski türk təqvimində illərin bir heyvan adına uyğun adları vardı. İranla Əfqanistan təqvimlərində bu indi də belədir. «Tehakuy yıl» «Toyuq ili» deməkdir.

2 kiran 2 quruşudur.

3 Toplamdakı yanlışlar orijinaldandır.

Əkinçiliklə alverdən başqa mis işləri, toxuculuq, bir takım əl sənətlərilo yanaşı heyvan bəsləməklə, çobanlıqla gün keçirmək də, köçəri ellərin sayları kimi dəyərdədir.

Yarım milyondan az bir sayı yəhudilərə, ermənilərə, zərdüştlərə çıxdıqdan sonra İranda yaşayanlar bütünlükə müsəlman, məzhəbcə daha çox şıədir, sünnilər də vardır.

Bir avropalı araşdırıcının ortalamasına görə İran topraqlarının böyük bölümü əkinçiliyə yararlı olsa da, ancaq yüzdə ikisi əkilir. Bu əkilən topraqlar az bir parçası çıxılmaqla bütünlükə «topraq yiyəsi», «iri topraq yiyəsi», «xan» deyilən zorbaların, dərəbəylərin əlindədir. Əkinçilərin əlində olan topraqlar daha çox Tehran bölgəsindədir. Baş ağılıq burada olduğundan bu yerlər dərəbəylərin əlinə kecməmişdir. Varlı firıldaqçılarla doymayan dərəbəylər arasında bölünüb, ələ keçirilmiş bu ölkə belə bir yararsız iqtisadiyatın nədəni olan xəstə yönətimin əlində gücsüz olmuşdur. Bu yönətimə dərəbəylik deyilir. Şah öz bölgələrində kiçik birər şah kəsilən dərəbəylərin çıxarını qorumaq üçün şahənşah olmuş, demək olar ölkənin böyük dərəbəyi kimi anlaşılmağa çatmışdır.

Anayasa bildirişinə kimi ölkədə xalqın, dövlət yetkililərinin, dərəbəylərin, hüququnu, yetkisini, toplumun bir-biri-nə baxışını bəlirləyən yazılı bir yasa yoxdu. Kiçik dərəbəylər (zorbalar) öz bölgələrində kiçik dərəbəy (şah) olub bütün ölkədə istədiyini yapa bilirdilər. Kəsəsi, ağılıq «La yüksəla amma yefal»¹ bütün anlamı ilə «avtoritar» bir ağılıq idi.

İran 3 min ildən artıq tarixi gələnəyilə öyünməli Doğu ölkəsidir. Əfsanələrdə yaşının 6 min il olması da söylənilir.

Bu uzun ömründə İranın böyük yenmələri, ünlü günləri,

¹Ona yapıldığından sorulmaz. O yapıldığından sorumlu deyildir. Quran, Ənbiya surəsi, 23-cü ayə.

güclü ağalıqları olduğu kimi, bir çox yol qorxunc dağıntılara, qanlı saldırılara, yenilmələrə də uğramışdır. Tarixi miflər-əfsanələrlə dolu olan bu ölkə dünyanın ən əski uyqarlıq yeri-dir. İndiyə kimi burada iyirmiyə yaxın soy ağalıq etmişdir.

Coğrafi yerləşməsi baxımından sıırınları açıq olan bu ölkə bütün çağlarda saldırılara uğramış, doğudan, batıdan gələn tutucuların ayaqları, yenmələri altında çıxnanmış, əzilmişdir. Ancaq İran bütün saldırılara baxmayaraq yenə ulusallığını qorumuş, maddi yönən yenildiklərini mənəvi yenmiş, buna görə də əldən verdiyi bağımsızlığını bütün çağlarda qaytara bilmişdir. İranın bu ovqatını göstərərək tarixçilərlə araşdırıcıların bir çoxu «İran onu yenənləri yenən bir ölkədir», demişlər. Bu yenmənin islamdanöncəki böyük bir örnəyi Dəmirçi Kavə¹ ulusal dirənişidir. Əski əfsanələrə dayanan bu gələnəyi aşağıda veririk: «Ərəbistan yarımadasından, Maskatdan [Omanın baş kəndi] bir el çıxmış, İranı tutmuşdır. Bu ərəb tutucuları ilanı qutsal sayarlarmış. İlansevərlərin padşahı olan Zöhhak zorbalığı, qorxunluğunu ilə tanınır. Bax bu zorba ədaləti, saygısı ilə tanınmış İran şahı Cəmşidi taxtından endirmiş, İranı acımasısca zülmlə, ədalətsizliklə yaxmağa başlamışdır.

Əski iranlılar öküzü qutsal sayardılar. Zöhhakin doğru yoldan azmiş yandaşları isə yaşayanların qutsal saydığı bu

1 «Dəmirçi Kavə» – Firdovsidə anladılan bu əfsanə bir çox ədəbi əsərə konu olmuşdur. Bunlar arasında Şəmsəddin Saminin «Kavə» adlı teatr əsərini özəlliklə yada salmaq gərəkir. Azərbaycanda öncə Süleyman Sani Axundovun, daha sonra da 1912-ci ildə Səməd Mənsurun türk dilinə uyğunlaşdırıldığı bu əsər 1907-ci ildən sonra bir neçə yol səhnələnmiş, böyük ilgilə qarşılanmışdır. Özəlliklə 1907-1908-ci illər anayasaçılıq axını sırasında zorbalığa qarşı bir əsər olaraq çox ilgi görmüşdür. 1918-ci ildən sonra da xalqın dərəbəylərə qarşı verdiyi haqlı dirənişi göstərən əsər olaraq alqılanmış, 1930-cu illərə kimi Azərbaycan səhnəsində qalmışdır. Əsər Təbriz, Tehran kimi İran şəhərlərində də oynanmışdır.

heyvanları öldürürdü. Bundan başqa zöhhaklar gündə bir iranlı cocuğunu bütləri ilanlara qurban kəsərlərdi. Püşkatmadan sonra gündə bir iranlı ailəsi sevgili balasının ölümündən yanıb-yaxılırdı, zorbalıqla doğru yoldan sapma son düzəyi bulmuşdu. Zərdüst dinindən olanlar çox sıxışdırırlar, var-yatırı alınıb, malları dağıdırılır, oğulu-qızı da öldürülürdü. Bu arada iranlılarca ulusal bayram sayılan Novruz günü Kavə deyilən bir dəmirçinin öncə böyük, sonra kiçik oğlunu alaraq götürmiş, ilanlara qurban kəşmişlər.

Qorxmaz ataya vurulan bu acı saldırısı İran duyğusunu, yurdsevərliyini oyadaraq sevgili ciyərparalarının ölümündən ürəyi parçalanmış dəmirçi döşlüyünü bir ağacın ucuna taxaraq, dini, ulusu, namusu tapdayan Zöhhak ağalığına qarşı çıxar, başına böyük bir ordu toplar, saraya saldırar, İran taxtını ələ keçirmiş Zöhhakı öldürərək Cəmşid ədalətinin qoruyucusu, İran tacının yasal yiyəsi Fəridunu öz taxtına oturdar. O çağ'a kimi yeniyetmə olan Fəridun Zöhhakin qorxusundan dağlarda yaşarmış».

Əski əsərlərində belə bir igidlik gələnəyi olan İranın islamdan sonra da ünlü gələnəkləri vardır. Bu tarixi dönmədə də İranın dünya müsəlmanlığında, eləcə də insanlıqda ünlü bir yeri vardır. İslamdan sonra İranın verimli yatırımdan doğan böyük elm, ədəbiyat onun ömürlük öyünc yeri olacaqdır.

Yazarlardan biri «Ərəblər islamın yaradıcı, iranlılar böyüdəni, türklər də qoruyanıdır», demişdir. Saygılı yazar elm yiyəsi olan araşdırıcıılara bəlli omayan bir söz deməmişsə də, islam uluslarının islamla nə düzəydə bağlı olduğunu göstərmək üçün çox uyğun bir deyim bulmuşdur.

Doğrudan da islam aləminin ən böyük böyüdənləri sayılib, onun birər dirəyi olan Razi, Bəyzavi, Firuzabadi, İbn

Sina, İbn Hacib, Zəməxşəri, Qəzali kimi ünlülər İranın yetişdirdiyi oxudanlardır.

İranın son tarixində Nadir şah kimi çağ böyüyünün önəmi də gözə çarpır. İranın qorxulu bir çağdı idi. Əfşanlar ölkənin baş kəndi İsfahana kimi gəlmişdilər. Belə qorxulu çağda Xorasan yaxınlığında Nadirqulu adında bir çapovulcu ortaya çıxar. Öncə bir könüllü, sonra işgüzar, igid bir komandan kimi ölkəni ölümdən qurtarıb, Səfəvi soyunun sonucusu, yüksək əxlaqdan uzaq, ulusda saygısı olmayan Şah Təhmasibi taxtdan salaraq, yönətimi əlinə keçirir, ardınca ağalığa keçərək Nadir şah olur.

Nadir şah İranı tutan yadelliləri bütünlükə ölkədən qovur, ancaq bununla da qalmaz, Hindistana kimi gedər, bir çox ölkətutanların qolaylıqla tutamadıqları o geniş topraqları İrana qatır, bir yandan da çağdaşı Böyük Pyotra ultimatumlar göndərir.

Dəmir iradəli Nadirin taysız özəllikləri yalnız qılinc yiyeşi olması ilə də qalmırıldı, islam birliyini məzhəbçilikdən üstün görərək, bu yolda öz düşüncəsini Osmanlı sultanlarından, çağdaşı bulunan sultana da bildirmişdi. Avropa tarixçiləri Nadir şaha Doğunun Napoleonu deyirlər.

İran yazıçılarının Doğuda, daha çox da islam dünyasındaki yüksək yerləri də heç bir çağ gözdən, araşdırmadan uzaq tutulmamışdır. Firdovsilər, molla rumilər, sədilər, hafızlər yetişdirmiş bu ölkənin o böyük qələm yiyələrinin yaratdıqları ilə fars dili dirçəldilərək Doğunun fransız dili edilmiş-

dir. Bu böyük ədəbiyatın Osmanlı ədəbiyatına etkisi bəllidir. Bir ara Osmanlı dövlətinin rəsmi yazışmaları farsca olduğu kimi, Yavuz Sultan Səlimin farsca yazdığı şeirləri də tanınır.

Namik Kamal bəyin türklərin o böyük, alovlu şairinin yazılarında, yunanların Homerinə uyğun olan «Şahnamə»nın yazarı Əbülfəsəd Firdovsinin ruhu, sevgisi, axıcı yolu görünməkdədir. Seçkinlər yaxınlarda ölmüş Namik Kamalın «Şahnamə»ni əzbər bildiyini bilirlər.

Kəsəsi, Yunanistan uyqarlığının, yunan xalqının Avropanın xristian aləmində nə kimi ünү varsa, İranın da Doğu, islam aləmində elə tarixi gələnəyi vardır.

OSMANLI AĞALIĞI İLƏ İRANIN MADDİ-MƏNƏVİ BAĞLARI¹

Tarixi, gələnəkləri, mənəviyatı ilə bütün Doğu aləminə bağlı olan İran din, etnik yapı, görənək, 300 fərsəx [1 fərsəx=2250 m. tarixi 5760 m.] uzunluqda olan böyük bir sınırla Osmanlı dövlətinə bütün ölkələrdən daha bağlıdır.

Doğuda duyğusallığın indi də böyük dəyəri vardır. Bu dəyər siyasi işlərdə də keçərlidir. Ancaq bu duyğusallıqdan başqa maddi durum da İranla Osmanlı bir-birinə ayırıcı, pozucu güclərdən bərk bağlayıb yaxınlaşdıracaq, bu iki islam ölkəsini qarşılıqlı sevgiyə yönəldəcək özəllikdədir.

Ulusları bir-birinə yaxınlaşdırıran, aralarını düzəldən, yaxşı ilişkilərini doğurlayan bir çox köklər vardır.

Bunlardan birincisi alverlə iqtisadi çıxarlardır. İranla Osmanlinin alverlə iqtisadi çıxarları gözə alınır, bunun gələcəyi öyrənilirsə, İran parasının yad əllərə keçməsilə Osmanlıdan gedəcək mala dəyəcək saldırıların necə qorxulu olacağını in-didən gözə almamaq, bu yöndə düşünməmək olmaz.

Uluslararası ilişkilərdə dirlə gələnəklər etkili sayılır. Əski çağlarda özlərini yaşatmağa çalışan ellər öz soyunu yaşatmaq üçün bu iki ulusun arasına gerilik göstəricisi olan bir çox məzhəb çatışmaları soxmuşlar. Azacıq uyqarlıq işlərilə bu qarşidurmaya son verilə bilir.

İndi bu iki ulus Quranı, Kəbəsi, peyğəmbəri, qibləsi bir olan müsəlmanlar arasında heç bir ayrılığın olmadığını anlamaqdadır. Son devrimlər də o geriliyi ortadan qovmaqdır, özgürlükçülər bu işi düzəltmək üçün uğraşmaqdadırlar. Bu gün İrandakı düşüncələr, baxışlar 10 il bundan qabaqkı kimi deyildir. Bütün şeylərdə olduğundan çox bu sorunda bir devrimin, devrim düşüncəsinin uğur qazandığı görünür.

1 «Səbilürrəşad». 20 sentyabr-4 oktyabr 1912, sayı 31 (213), s. 92-94.

Anayasaçılıq çağında yayımlanan İran basını, edilən çıxışlar, moizolər araşdırılırsa Mirzə Ağa Xan Kirmaninin bu şeirindəki barış, birliksevərlik ortaya çıxar:

Həmi xastəm ta ki, islamiyan
Be-vəhdət be-bəndənd yeksər-miyan
Həme dusti bahəm əfzun konənd
Ze del kin-e dirine birun konənd
Mər islamiyan ra fəzayət şərəf
Nifaq-ü cüdai şəvəd bərtərəf
Şəvəd türk İran və İran çü türk
Nəmanənd duyi dər şahan-e siturğ
Ze delha zəd in kine zud
Nə quyənd sünni və şie kibud¹

Dinlə gələnəklər güclü mənəvi bağlardır. Avropalılar bundan olduqca yararlanırlar. Siyasi yüksəlişlərilə toplumları İranla Osmanlı ölkəsi düzəyində olan dövlətlər isə bundan daha qolaylıqla yararlana bilər.

Dil birliyi, eləcə də soy da dövlətləri bir-birinə bərk bağlayan şeylərdir.

İran müsəlmanlarının böyük bir bölümü (3 milyondan çoxu) türklərdir. Quzey İran, Azərbaycan bölümü bütünlük-lə türkcə danişar. İran türkləri Osmanlı ilə Rusiya sınırları boyunda yaşadıqlarından, Qafqazda, Osmanlı ölkəsində yaşayan soydaşları ilə qonşu olduqlarından bu ölkələrlə bir

1 İstədim ki, müsəlmanlar

Birliyə, bərabər bağlaşınlar.
Hər kəs arxadaşlığı bir-birilə artırınsın,
Qələblərdən kinlərini atsınlar.
Müsəlmanlar şorəflərini artırınsınlar,
Nifaqı və ayrılığı bərtərəf etsinlər.
Türk və İran, İran və türk kimi olsun,
İki böyük şah arasında ikilik qalmasın,
Kinlərini qəlblərindən həmən təmizləsinlər,
Nə sünni, nə şie söyləməsinlər.

çox alver ilişkilərində bulunurlar. Osmanlinin doğu bölgələri tikilib-qurulur, yollar, keçidlər tikilir, alverlə sənətkarlıqda bacarıqlı, çox çalışqan olan iranlılar Osmanlılarla daha çox uyqarlıq ilişkilərində bulunacaq, bu iki dövlətin ortaq çıxarları ilə gələcəyinin uğurlu olmasına çalışacaqlar.

Sözü gedən önəmlilərdən biri də ölkələrin coğrafi yeridir.

Böyük Osmanlı ölkəsi doğudan Bəsrə, Bağdad, Mosul, Van, Ərzurum bölgələrilə 300 fərsəx uzunluqda bir cizgi boyunca İranla sınırlıdır. Bu gün İran ağılığı din, soy birliyindən başqa saldıracaq elə bir durumda da deyildir. Belə bir duruma gəlincəyə kimi Osmanlinin doğu sınırlarının qorunması da bitkinləşəcəkdir.

İndi İran ağılığı yerində bu islam ölkəsini 1907-ci il anlaşması ilə öz aralarında bölmüş olan ingilis, rus ağılığı birləşərsə, doğu sınırımızda İran əskəri deyil rus kazakı ilə Hindistan ordusuavaşarsa Türkiyə strateji, eləcə də əskəri çətinliklərə düşməzmi? İndi sınırlarının qorunması üçün 100 minlərcə döyüşçünü yaraq altında bulundurmali olan bir ağılıq sözsüz bu özəlliyyi unutqanlıqla görəcək bir durumda deyildir. Belə böyük bir sınırı rus-ingilis birləşmiş güclərin dən qorumaq üçün necə böyük maddi, ordu xərcləri altına giriləcəyini kəsdirməkdən ötrü uzaqgörən olmağa gərək yox. Bu bir yol düşünüldümü? İranın coğrafi yerləşimcə Osmanlı ölkəsinə necə bağlı olduğu, bu ölkələrin siyasi gələcəyinin bir-biri üçün birər yaşam-ölüm sorunu olduğunu anlama- maq olmaz!

Dediyimiz bütün bağlardan başqa bireylərilə ellərini bir-birinə içdən bağlayan gərəkli bir nədən də vardır, o da ortaq bir yağının bulunmasıdır.

Qarşılarda bir ortaq yağı bulunduqca çıxarlarla ayrı-ayrı özəlliklər ikinci yerdə qalmalıdır. Aralarında ata mali davası olan ailə üzvlərinin, ya da sınır uyuşmazlığı olan topraq yiylərinin ata mallarının, ya da tarlalarının ortaq, genel

bir yağıının ələ keçirdiyini görünçə, yağıya qarşı birgə duraraq, keçici də olsun aralarındaki uyuşmazlıqları atmaları ağlın gərəyi, bilginlikdir.

İranla Osmanlı ölkəsinin qonşu olub, bir çox ortaq çıxarları olmayıñdan başqa ortaq yağıları da vardır. Bunlar da 200 ildən bəri islam ölkələrinə qarşı istəkləri coşdurən, ildə bir yol İrana, Osmanlıya savaş açaraq bu ölkələrdən ard-aradə bir parça qoparan, qorxunc güclərilə saldırılmasını hər iki ölkənin başkəndinə kimi çatdırınan bir qorxulu dəniz yelilə, islam aləminin dostu kimi keçinən, sevgisini, qılığını İrana, Osmanlıya çox ağır dəyərlərlə satmış qara yeldir. Onların birgə güctək istəklərinə, işləməyə qərar vermələrilə islam ölkələri içində bulunduğuuz ağır geriliyə uğradılmışdır.

YAĞININ SALDIRISINI BƏKLƏRKƏN...¹

Başda Bolqaristan olmaqla kiçik Balkan ağılıqları bizi savaş deyəcəklər!...

Bu bildiriş İstanbullu böyük bir coşgunluğa göttirdi. Keçən həftə istanbullular böyük bir coşqunluq içində təbil, zurna, alovlu çıxışlar, içdən alqışlar, dözümsüz bir səbirsizliklə Balkan dövlətciklərinin birgə ultimatumlarını bəklədi-lər... Keçən cümə günü İstanbul küçələri igidlik göstərisinə çevrilmişdi. Ayrı-ayrı partiyaların danışanları oxşar bildirişdə bulunur, müxalif, ya bənzərinin bütünü birsəs olaraq: «Yaşasın savaş, yaşasın Osmanlılar!» deyirdilər.

Ertəsi gün bölgələrdən gələn teleqraflar bütün Osmanlı ölkəsinin də İstanbulun gözü olan meydanlarını dolduranlarla bir səsdə olduqlarını göstərirdi. Düşünürəm: bu çağırışlar yalnız Osmanlı ölkəsilə qalmır, qulağımla Hindistan, Əfqanistan, İran, Qafqaz, Türküstən, Buxara, Krim, Kazan, Misir, Tunis kimi islam ölkələrindən də xəlifəliyin baş kəndində olan bu coşqunluqlarla bir olduğunu, oralardakı igidlərin mənəvi aləmindən qopan:

«Ey islam aləminin son güvənc yeri olan qardaşlar, allah eşqinə, gərkən ağlığını, gücünüzü əsirgəməyiniz!» yönündə hayqırışlar eşidirəm. Trablusqərb savaşı ilə islam aləmində görünən mənəvi coşqunluğu İstanbuldakı partiya çəkişmələrini görəndən sonra Hindistandan çəkilən, oyanışı bildirən teleqraflar Osmanlı ölkəsindən Osmanlı Qızıl ayının sandığına göndərilən paralar bu yöndə elə də nikbin olmayan ürəyi-mə az-çox bir duyuş vermişdir.

Ah, gücüm yetəydi keçən cümə günü İstanbuldakı o coşqunluğun böyüklüğünü bənzərilə bütün aləmə, özəlliklə də islam ölkələrinə göstərəydim. «Hürriyət və İttifaq» [Özgür-

1 «Səbilürrəşad», 27 sentyabr-10 oktyabr 1912, sayı 32 (214), s. 104-105.

lük və Birlik] ilə «İttihad və Tərəqqi»nin ayrı-ayrı yapdıqları göstəriləri birləşdirmədən göstərə biləydim!...

Məncə Osmanlılar ideya, ulus ayrılığı olmadan ortaq yurd yolunda bir bədən olduqlarını aləmə bildirmək istədikləri arada birbədənliyə az da olsa quşqu yaradan bütün şeylərdən çəkinməli idilər.

«Yurd sorununda Osmanlılar birdir» sözünü «Özgürlük və Birlik» sözoynadanları ilə «İttihad və Tərəqqi» çıxışçıları yan-yana, bir göstəridə bildirir, ulusal görüntüləri mənən ikiqat etmiş olurdular. Belə birkən ayrılıq, yadlıq görüntüsünə yol vermədən ən içdən, ən duygulu partiya göstərilərini görəcəyimizi yenə də umuruq. Ölkənin ağ günü, ulusun çıxarları ortada olarkən bunu igid osmanlılardan bəkləmək çox deyildir, düşünürəm.

İslam aləminə saldırının biri bitmədən başqası tasarlanır!...

Mərakeşin fransızlar əlində, İranın rusların caynağında inlədiyini Trablusqərbin italyan quldurlarının saldırısına uğradığını, indi Balkanların kiçik aqalıqlarının bizə qarşı urəkləndiklərini, onları urəkləndirən «Böyük dövlətlər»in bir çoxunun yönəltmələrini görünçə müsəlmanların: «Bir xaçlı yürüşü karşısındayıqmı?...» deyə düşünmələri doğaldır. Bu suala yaxşı cavab vermək üçün görünən bir sox nədən, tutalqa vardır. Ancaq içimizdə sorunun belə olmayıb, başqa iş yönəldənləri olduğunu deyənlər, belə düşünənlər də az deyildi.

Baxışlarını doğrulamaq istəyənlər bir takım tutalqlar göstərir, öz baxışından gerçek siyaseti, toplumun durumunu özəl bir yolla araşdırır. Onların tutalqlarını gözə almamaq olası iş deyildir. Ancaq bu belə olmaqla yanaşı, doğal ola-

raq içimizdə birgə saldırı qarşısında bulunduğumuzu gözə almayan kimsə də yox!...

Doğrudan da bütünlük'lə qorxunc bir saldırı qarşısında-
yıq! Bir çoxunca bu xristianlığın islama, başqalarınca Batının
Doğuya, bir çoxunca da kapitalizmin feodalizmə saldırısıdır!

Bunları arayıb-aradırmağın gərəksiz olmadığı doğaldır.
Qurtulmaq üçün üzərimizə gələn bəlanın nə olduğunu, nə
kimi gücləri olduğunu öyrənməliyik. Diaqnoz qoyulmayıncı,
xəstəlik sağaldılamaz!

Ancaq biz acı da olsa siyasi çəkişmələrimizdə uyuşmaz-
lığı o düzəyə kimi vardırdıq, olan saldırıların bütünüümüz
deyil, bəlli bir takım dəstələrimizə edildiyini düşündük.

İranda bulundum. Bu yazıq islam ölkəsinin bir qəzetçisi-
dək az-çox ağrı-acılarda, sevinclərdə oldum. Orada qarşılıarı
üçün «o partiya başçılığa gəlirsə ölkə dağılır» deyən bir par-
tiyanı gördüm, ağalıq əllərində ikən rusların Təbrizdə ikinci
bir Kərbəla ağrı-acısı ayaqlandırdıqlarını görsələr də, yardım
etmədiklərindən ağır durumda olan İran ağalığı rus ultima-
tumuna boyun əyməli oldu. Ancaq onların yerində İranın
«çox yurdsevər» deyilən başqa bir siyasi partiyası olaydı,
bundan daha eyi bir sonuc alınacağı da quşqulu idi...

İstanbula gəldim: Doğrusu, İrandakı qarışıklığın burada
da ağa olduğunu gördüğüm üçün çox acidım. Buradaki
siyasi çəkişmə İrandakına çox bənzəyirdi: «İtaliya Dövlət-e
Aliyə [Ulu Osmanlı dövlətinə] deyil, hansısa bir topluluğa sa-
vaş dedi», deyə düşüncənlər belə oldu. Sonra belə bir suçlama
altında qalanlar da «qarşımız italyanlarla birlikdə çalışdı-
lar» kimi yazılıar yazdılar.

Belə çəkişmələr Ulu Osmanlı dövlətini elə gücsüz göstərdi, Balkan dövlətləri belə ona meydan oxumağa başla-
dılar. Bəlli olduğu kimi, kiçik Balkan ağalıqlarının bir çox
uyuşulmaz, barışılmaz istəkləri vardır. Bütün bu bildirlilən
çıxarlar içindən bir çatışma yeri bularaq bizə qarşı birlikdə

qərar vermələrinə özlərindən, eləcə də sığındıqları «Böyük dövlətlər»dən çox olanaq saxlayan nədir, bilirsinizmi? Biz, bizim içimizdəki qarışılıqlıq! Onlar bizi siyasi uydurmalaq qapılmış, bir-birimizə barışmaz yağı kimi gördülər, bu günü müzə mənəvi-maddi gücsüz olduğumuza dayandılar. Çox az sorunlarda uyuşa bilən Balkan dövlətlərinin əskərlərini istəkləndirən bizim durumumuzdur.

Xəstəlik ağırlaşmayınca sağaldılmasına gərək görməyən doğulu ruhumuz ancaq indi anlayır: iç çəkişmələri «biz olmasaq ölkə dağları» düşüncəsinə bağlamaq böyük bir yanlışdır, özü də cinayətlər kimi yanlışlardan!

Bu gündən bu xəstə çəkişmələr qalxsın, bu həftə içində sevə-sevə verdiyimiz olanüstü yurdsevər bildirişlər dəbdə olan keçici sözlərdən olmasın! Bilməliyik: bu gün Cəbəllütariq boğazından Ceyhun çayına kimi islam aləmini qanına boyayan saldırları bütün yönlərindən araşdırısaq, sonda bizə qorxunc bir saldırı olmasında iki düşüncəmiz olamaz. Bütünümüz bu acımasız saldırılardan ürəyi parçalanmışıq, bu saldırılarda kimsəyə yazıçı gəlmək yoxdur, allah eləməsin yol bulurlarsa bütünüümüzü bir dərəcədə əzəcək, çıgnayacaqlar! Birlikdə olmasaq bir deprem, tufan necə bir dindarla yolunu azlığı ayırmırsa, ulusumuzu, dinimizi aparacaq bu qanlı saldırilar da, içimizdən partiya ayırmayaraq, bütünüümüzü elə əzəcəkdir!

Saldırıların önünü almaq üçün köklü yaşam işlərindən danışılır, bu yönədə çeşidli quramalar ortaya atıllarsa anlaram. Ancaq saldırılar bir buyuruq biçimini alınca, yaşamaq istəyən uluslar üçün bir şey qalır, o da bir adam kimi ayağa durmaq, saldırıya qarşı qoymaqdır!

Əskər toplamaq bildiriləndən sonra ayrı-ayrı siniflərə bölünmiş ulus kimi görünən yurdsevər çağırışlar Osmanlılarda belə «bir adam» kimi ayağa durmaq, ruhunun sönmədiyi ni sevinclə göstərir. Sınıra göndərilən Osmanlı, eləcə də islam əskərlərinin könül oxşayan üzlərini görünçə insanın qəlbinə bir sevinc gəlir. Uca Osmanlı adını tarixi savaşların, vuruşların öyüncü edən ünlü Osmanlı-islam bahadırlarının sevimli heykələlər çox qorxulu baxışı düşüncədə bir rəsmi keçid yapır, başqa islam ölkələrinin qorumasız bir durumda yağılar əlin-də inləyərək gücsüz qaldığından yaranan ruh düşkünlüyünü dağlıdan bir gumanı, öyünməyə nədən olur, insanın özündən asılı olmadan bağırmağı gəlir: «Yaşasın Osmanlılar, yaşasın Osmanlı əskəri!..».

İRAN DEVRİMİNİN TARİXİ¹

I NƏSRƏDDİN ŞAH DÖNƏMİ

Mirzə Tağı Xanın zülmə uğraması. Yasaistəyənlərin babiliklə suçlanması. Gəzilər, «Tütün sorunu» olayı. Nəsrəddin şahın öldürülməsi.

Bütün yönədən çıxarları bir-birinə uyan İranla Osmanlı islam ölkələrinin gələcəkləri də birdir.

Türkiyədə Həmidin² zülmü canlar yaxarkən İran da Nəsrəddin şah³ kimi bir sorumsuz ağanın tapdağı altında inləyirdi. Taxtından endirilmiş xaqanın zülmü özgürlük yandaşlarının atası, mərhum Midhət paşa kimi bir böyük yurdsevərin sürgünü, öldürülməsilə başlanmışdı. Nəsrəddin şah da İran yurdsevərlərinin başçılarından Mirzə Tağı Xan Əmir-e Kəbiri⁴ öldürdərək, onun yaratdığı Dövlət Şurasını qovmaqla

1 «Səbilürrəşad», 17 oktyabr 1912, sayı: 33 (215), s. 129-131.

2 Həmid – II Sultan Əbdülhəmid.

3 Nəsrəddin şah (1848-1896) – O çağın babilik axını böyük gəlismə göstərdi, şah da babilərə güclü qarşılıq verirdi.

4 Mirzə Tağı Xan (?-1852) – İranda ilk yenidənqurmanı gerçekləşdirmiş dövlət adamlarındanandır. Gəncliyində Peterburqa gedən diplomatik bir İran dəstəsinə qatılmış, Avropa ilə tanışmışdı. Dönüşdə Təbrizdə gələcək şah olan Nəsrəddinin yanında çalışmağa başladı, Azərbaycandakı ordu-nun başına, şahoğlunun Nəsrəddinin şah olaraq Tehrana getməsindən sonra baş bakanlığa gotirildi. Yaptığı yeniliklər əski düşüncəli insanları, din adamlarını qısqanchığa, qorxuya düşürmüştü. Şahın bacısı ilə də evli olmasına baxmayaraq, Nəsrəddin şahın anasını da aldadan yağıları onu Kaşana sürdürüb sonra da öldürülməsi üçün şahdan onay almağı bacarımlılar. Orduda, ədliyədə, yönətimdə bir sıra yeni düzənləmələr yapmış, başarılı olmuşdu. Böyük əmir, ya da Düzən əmiri adları ilə anılmaqdır.

işləri yeyinlətmışdır.

Mərhüm Mirzə Tağı Xan yeniliksevərliyilə tanınan böyük dövlət adamlardandır. İstəyi İranda anayasalı aqalıq yönətimi yaratmaq idi. İlk yol olaraq Avropadakı kimi bakanlar qurulu yaradan, dövlət işlərinin yönətimini ayrı-ayrı bakanlıqlara bölən o olmuşdur. Mirzə Ağa Xan sorumsuz ağa olan şahın istəyinə tərs olaraq Avropaya oxuyanlar göndərir, Tehranda da yeni elmləri oxutmaq üçün okullar açırırdı. İndiki Tehran Universiteti də o yüksək düşüncəli baş bakanın gəlisməsevərliyinin əsəridir.

Bütün bu kimi yenidənqurmanın ruhu, kökü olmaqla baş bakan Mirzə Tağı Xan daha böyük bir proyektlə də uğraşırdı, o da yurdun, yurdaşların hüququnu, görəvlərini göstərən yasalar yaratmaq idi.

«Böyük başçı»nın istəyi avtoritar yönətimi aradan qaldırmaq, onun yerinə anayasalı monarxiya, işlek bürökraziya qoymaq idi. Onun öldürülməsinə nədən də bu düşüncəsi oldu. O böyük yurdsevərin bu düşüncəsi onda gənc olan Nəsrəddin şaha başqa bir yolla çatdırıldı. Baş bakan şahın aqalığını sınırlamaqla bir sırə pisliklər bəsləyir, deyilib suçlandı. Bundan quşqulanan padşah onu görəvdən alıb Kaşana göndərdi. Sonra verilən gizli buyuruqla ağı verilib öldürdü (H.1267), [1852].

Mızə Tağı Xan Əmir-e Kəbirin öldürülməsindən sonra Nəsrəddin şah bir dönmə sarsıntı, dəlilik keçirir, taxt-tacının «araqarışdırılanların» alacağından qorxur. Bunun üçün də durmadan qoruyucu işlər görməyə başlayır, bir çox ağıllı insanı sürgün edib öldürtdürür. Yaxşı işlər görən öyrədənlər də yasasevərlikdən dolayı çeşidli yollarla asdırılır.

Anayasaçılıq yolunda şəhid olan namuslu insanların

haqsız tökülən qanları yaşayanları pis etkiləməsin deyə Nəsrəddin şah çox əlverişli, quldurcasına bir yol da bulmuşdu: Şah bu kimi zülmünü dirlə pərdələyirdi. Şah iranlıları özünə maddi tutsaq etmək üçün xalqın mənəviyatı ilə oynayan bir takım satqın mollalardan arxa, yardım görürdü. O çağlarda İranda babilik yenicə yayılmaqda idi.

Nəsrəddin şah islami qorumaq görüntüsü ilə babilərə savaş açaraq ruhanilər sinfinin sevgisini qazanmaq üçün babilərlə çox acımasızca davrandı, onların başçılarını türlü-türlü yollarla edam etdirdi, irələgənlərindən Süleyman Xanın bədənində şamlar yandırılaraq onu ağrı-acıda öldürdü. Bu quldurluq avamın alqışları içində edildi. Ancaq vicdan, inanc özgürlüğünə qarşı edilən bu kimi zorbalıqların yaratiqları da görülməkdə idi, uğradıqları pisliklər onları bilginlərin gözündə ucaldırdı. Babilik suçlaması ilə bir çox babi olmayanlar da öldürülürdü. O çağın deyimincə özlərinə «yasasevən» adı verən özgürçülərdən bir çoxları da babi başçılarındandır, deyə insanların gözü önünde asılr, işkəncələrə uğradılırdı. Luilərə, şarllara başqaldıranlara katolikliyin yağısı deyildiyi kimi, Sultan Həmidə qarşı çıxanların da şəriəti istəmədiklərini, ölkənin gələcəyini şahların keyfi deyil, yasaların bəlirləməsini istəyənlərin də babi olduğunu demişlər! Gülünc deyilmİ?...

Dini şahların sorumsuzluğuna tutalqa olmaq aşağılığından qurtarmaq, şahların keyfi yönetimlərini uyqar yasalarla sınırlamaq istəyən «yasasevən»lər daha çox babiliklə suçlanırdı. Onların içlərində isə babiliyin dönəməz qarşısı, düşünəcə yağısı olanlar, ölkənin qurtulması üçün bütün şeylərdən öncə siyasi bir devrimə gərək gördükлərindən babiliyi yararlı bilənlər, onunla savaşanlar da az deyildi.

Vicdanlıların canı kimi ölkənin var-yatırı, maliyə dayanıqlığı da böyük qorxuda idi. Yaşayanlardan türlü-türlü yollarla toplanan dövlət malı şahın dağıdıcı istəklərinə işlədirildi. Şah cinsi duyğularının, sonsuz istəklərinin qulu idi.

Kötü əxlaqlı bu erkək 300-lük bir qadın sürüsünə xoruzluq edirdi. Bir ordu olan saray qadınları, onların qulluqçuları, yetkililəri, xuddamları üçün çoxlu köşk, yay evləri, saraylarda özəl yerlər yapılmışdı.

İndi Nəsrəddin şahdan qalma hankı bir köşkə, saraya baxılırsa, ilk baxışda gözə çarpan bu hərəmhanalardır.

Yüksək ağalığın keyf yiğincıqların sınırı, anlamı yox idi. Şah sevimli bir heyvanı ölkənin insanlarından üstün tuturdu. Ayrı evi, qulluqçusu, qarovulları, katibləri, arabaları, yetkililəri, buyuruqçuları, bağışlama, öldürmə yerləri olan şahlar-şahının yanında gəzmək haqqı bulunan «bəbir xan» adlı bir «şah pişiyi»nin ölməsindən sonrakı ağrı-acısının dərəcəsindən danışılır. Şahı bir baş bakan kimi, dəbdəbəsi, cəlali olan pişiyin təbiblərin sağaltmasına baxmayaraq ölməsindən sonra düşdüyü dalğınlıqdan ancaq «Məniçə» adlı bir cocuğun sevgisi ovuda bilməsdir.

Nəsrəddin şahın əyləncə düşkünlüyüünə örnek olmaq üçün «şah pişiyi» hekayəsilə yetinirik, başqa düşkünlüklerindən danışmağa, yerimiz, günümüz yoxdur. Ancaq bu bilinməlidir: Nəsrəddin dönəmi İran tarixinin ən qara dönəmidir. Bütün İranda şah, bölgələrdə də oranın sorumsuz şahı olan dərəbəylər düşüncəyə gəlməyən zülmlər edir, rəiyət dedikləri əməkçiləri qul sayaraq istədikləri işi əsirgəmir, istədikləri zorbalıqları etməkdən bir an çəkinmir, yasa, yürütəmə, yarqı hüququnu əllərində bulunduran, bununla da çox varlı olan bu dərəbəylər, şahzadələr, xanlar özlərini allah göstərməsin xalqın kiçik bir allahı sayırdılar. Gerçəkdə onlar şahı «alla-

hın kölgəsi», özlərini də «kölgə»dən bir parça sayırdılar. Bu allah kölgəsi olmağa qalxanlar xalqın başına cəhənnəm odu sovururdular. Biyar dedikləri, güc yolu ilə köylüləri öz taralarında, pulsuz işlədir, istədikləri ağır işdə qullanırdılar.

Bir çox dərbəyliklərdə «bakırəlik haqqı» deyilən bir iş də vardı. Bir sıra xanlıqlarda gəlinin «evlənmə» gecəsindən qabaq xan sarayına gedib xanla yatması şişirtmə olsa da, son çağlara kimi xana nağd pul ödəmənin bir çox köylərdə olması quşqudan arıdır. Bu yolda olan ağrı-acıların etkiləri, bir sıra uzaq bölgələrdəki bir takım qalıntıları indi də sürüb «Qacar»ların ağalığına lənətlər oxutdurur.

Taxta oturandan çıxarından çox varı olan İran daxılını boşaldan Nəsrəddin şah sonda ölkəni satmağa girişdi. 1892-ci ildə İran tütünüň bir ingilis kompaniyasına verdi. Yadel-lilərə verilmiş bu üstünlük ilk yol olaraq Nəsrəddin şaha saldırmaq seçənəyini verirdi. Ağalıqla sürəkli çatışan ruhanilər bu seçənəkdən yararlandılar. O çağın ən sayılan müctəhidlərindən olub, Bağdad bölgəsindəki Samirədə yaşayan Mirzə Həsən Şirazinin çəkilən tütünün haramlığına fitva verməsilə kompaniyaya boykot elan edildi.

Mirzə Həsənin fitvası bütün ölkəyə yayıldı. Bəlli bir gündə bütün İranda, kiçik qəsəbələrə varincaya kimi göstərilər oldu. Hər kəsdə olan qəlyanlar (nargilələr) göstəricilərcə parça-parça edilib atıldı. Şah bu göstərilərin önünə keçmək üçün Tehranın boykotu dəstəkləyən din alımlarının başında olan Mirzə Həsən Aştıyanının sürgün edilməsi qərarını verdi. Bu qərardan sonra yaşayanlar coşub saraya saldırdı. Əskərlərin yaraqla qarşıqoymalarına baxmayaraq, coşan tehranlılar saray qorucuları ilə çatışmaya girərək, itki versələr də, geri çəkilməyib şahı qorxutmaqdə bulundular. Bundan sonra

yadellilərə verilən bu üstünlüyü aradan qaldıran qərar çıxdı. Yaşayanlar ancaq bundan sonra toxdadı (H. 1309, 1892).

Tütün sorunu deyə tanınan bu olaya İran devrimi tərixinə ulusalçı axının ilk addımı kimi baxılır. Oluşu bir takım siyasi oyunlardan uzaq qalmayan, ilk baxışda yurdsevərliklə edilən kimi gözə dəyən bu olay, bir çox çatışmazlıqları ilə ya-naşı önəmlı bir etki buraxmışdır. Sorumsuz ağıalığın kökünə biryolluq saldırlıdı. Sultan Əziz dənəmində rus elçisi İqnat-yevin oyuncağı olan baş bakan Mahmud Nədimin işdən çıxarılmasını istəməklə saraya saldıran geridüşüncəlilər olayına çox uyğun olan olay anlayanlara artıq sorumsuz ağıalığın çox da qorxulu bir güc olmadığını göstərdi, bu yolla anaya-saçların siyasi baxışlarını yaymayı yüngülləşdirib sonucunu hızlandırdı.

Burası da gözdən qaçırlıkmamalıdır: bu sorunda müctəhid-lərin fitvasına belə bir uğur qazandıran nədən yaşayanların zəlim Nəsrəddindən bıkması olmuşdur.

Tütün sorunu çatışması, devrim yollarını bilməyən, siyasi öncülləri dəyişən, öldürülən yazıq bir ulusun dirənişi idi. Nədənləri bütünlükə tasaranmış olsayıdı, daha yaxşı bir sonuc verə bilir, İranı saplığı çöküşdən o çağda belə qurtarırdı.

Tütün sorunu ilə mənəvi etkisini itirib ulusal istəklərdən üz döndərən Nəsrəddin şah tacını bir kaç il də qoruya bildi. Hicri 1313-cü ildə ağıalığa keçməyinin 50-ci ili qurtarırdı. Nəsrəddin şah dövlət taxtında ağıalığının yarım yüzilliğini törənlə keçirmək istəyirdi. Tehranın rəsmi yetkililəri yubiley çalışmaları ilə uğraşırdı. İki yol Avropa gözisi yaparaq Avropa kralları ilə görüşən şah bu yol kralların yubiley adı ilə olsun, ya da öz adlarından göndərəcəkləri böyük elçiləri baş kənddə görmək istəyirdi. Ancaq İranın ilk özgürlük

döyüşçüsü Mirzə Rza Kirmaninin atlığı öc gülləsi şahın bu istəyini ürəyində qoydu. Tehranın yaxınlığındakı Şah Əbü'ləzim türbəsinə gedərkən Mirzə Rzanın atlığı tapança gülləsi sorumsuz ağanın sonunu gətirdi. [1 may 1896].

Mirzə Rza Kirmaninin ailəsi Kırman bölgəsi başçısının zülmünə uğramış, özü də Tehrandan ədalət ararkən bir çox açılaraya uğramış, sonra tanınmış seyid Cəmaləddin Əfqanının yanına gedərək, ondan gördüyü söyləmlərin etkisiilə öc almaq istəmişdir.

İRAN DEVRİMİNİN TARİXİ¹

II DEVRİMİN BİLGİNLƏRİ, YAZARLARI

Şeyx Cəmaləddin. Mirzə Melkum Xan. Mirzə Ağa Xan Kirmanılı arxadaşları. İki qəzetçi – Mirzə Əbdürrəhimzadə, Hacı Zeynalabdin.

Nəsrəddin şahın bütün zoruna-güçünə baxmayaraq ölkədə bir yeniləşmə düşüncəsi, devrim yayılırdı. Şah babilik suçlaması ilə xalqı kəsdirmiş, qırdırmışsa da, yenilik düşüncəsinə bütünlükə bitirəməmiş, onun içdən bağlı, dönməz yayıcılarını susduramamışdı. Nəsrəddin çağının bütün qaralığına, çətinliklərinə baxmayaraq, yeni düşüncə daşıyıcıları, böyük insanlar ara-sıra axan ulduzlar kimi parlayır, axıb gedirdilər. Ancaq bütün sönmələrinə baxmayaraq ulduzlar getdikcə bollaşır, az-çox dirənir, əski İranın yoluna yenilik işığı saçırı.

Biz burada bu «ulduz»lardanancaq İran devrimini, yenilikçi düşüncəsinə ən çox etkiləyənləri yazıb, dirəniş düşüncələrilə yazdıqlarının dəyərini göstərməklə yetinəcəyik.

İran yenilikçilik düşüncəsinin savaş alanına birinci atılan bilgilərinin başında Seyid Cəmaləddin Əfqani² gəlir.

1 «Səbilürrəşad» 24 oktyabr 1912. Sayı 34 (216), s.151-153.

2 Seyid Cəmaləddin Əfqani (1836?-1897) – Baxışları ilə bağlı bir-birinə tərs düşüncələr irəli sürülməsinə baxmayaraq, islam aləmini batılı imperialist dövlətlərin sömürü, zülmü, yönətimindən qurtarmaq üçün bütün ömrü boyu çalışmış ülkü adamıdır. İslam ölkələrində özgürlükü, anaya-sağı, ulusalçı düşüncələrin yayılması, mənimsonməsində etkili olmuşdur. İslam dünyasının oyanışında böyük əməyi vardır. Yaşamı olduqca dəyişkən, qarmaşıqdır. Doğum yeri olduğu bilinən Əsədabadın İrandamı, yoxsa Əfqanistada olduğu, türkmü, farsmı, əfqanmı olduğu bilinməməkdədir. Bunun bir nədəni də özünü getdiyi toplumlarda onlara yaxın ola bilmək üçün ayrı-ayrı tanıtması ilə açıqlanmaqdadır. Nəsrəddin şahın öldürülməsindən öncəliklə Cəmaləddin Əfqanılı yandaşlarından Şeyx

Seyxin islam birliyi baxışını yayanlardan olduğu bəllidir. Bu baxışın son biçiminin yaradıcısı sayılan Şeyx Cəmaləddin Nəsrəddin şah çağında iki yol sarayda olmuş, ancaq yenilikçi düşüncələrindən dolayı İrandan çıxarılmışdır. İlk uzaqlaşdırmasının ardınca Nəsrəddin şah Avropada olduğu günlərdə onunla Münhəndə görüşmiş, onu bakan qoyacağına söz verməklə dəstəsələ birlikdə Tehrana çağırılmışdır. [1889].

Şeyx ikinci yol Tehrana gəldikdən sonra düşüncəsini dəyişən şahın acığına uğramış, öldürülməsinə qərar vermişdir.

Asılmasından qabaq bütünlükə soyundurulan şeyx bir qatıra mindirilərək Tehran küçələrində gəzdirilmişdir. Ancaq Fransa elçiliyinin qatışması ilə öldürülməsindən vaz keçilmiş, yenidən İrandan çıxarılmışdır [1891].

İslam ölkəsində yasal bir ağalıq qurmaq, yadellilərə qarşı əlbir islam aləmi yaratmaq ideyası üçün dönmədən çalışan bu böyük adam İranda, Osmanlı ölkəsində, Misirdə Hindistanda bir çox ardıcıllar qazanmışdı. Ancaq ardıcıllarından çox, daha doğrusu yandaşlarından daha güclü yağıları da törəmişdi. Bu yağılar sırasında Nəsrəddin şah, dolayısı ilə Sultan Həmid kimi İngiltərə dövləti də vardi. Bu sonuncu yağının basqısından saygılı savaşçı bütün dünyada rahatlıq üzü görmədi. İslam birliyi düşüncəsini yaymaq üçün Avropana çap etdirdiyi «Ürvətül-Vüsqa»¹ [Güclü bağ] adlı qəzeti ingilis ağalığının güclü basqlarına uğradı. Şeyx Cəmaləddin bundan dolayı qəzetini nə Misirdə, nə Londonda, nə də Parisdə yayımlaya bildi. Misirdə, Parisdə diplomatik yollarla istəyinə yox deyildi.

«Ürvətül-Vüsqa»nın Parisdə 17-ci ayında durdurulma-

Əhməd Ruhilə Mirzə Ağa Kirmanini sorumlu tutan İran ağalığının istəyilə Cəmaləddin Əfəqanidən başqa o biri ardıcılırı tutulub İrana verilmiş, Təbrizdə öldürülmüşlər.

1 «Urvətül-Vüsqa»nın ilk sayı 13 mart 1884-cü ildə Parisdə çıxar. Qəzeti öyrəncisi, ülküdaşı Məhəmməd Abduhla yayımlamışlar.

şı¹ ilə dərin bir soluq alan ingilis ağalığı Londonda da şeyxi İngiltərənin özgürçü basınından da önməsiz bir çatışma ilə qırqaqda qoya bildi. Bütün Londonda seyidin qəzeti də çap ediləsi, ərəb hərfləri olan, ərəbcə qəzet çap edə bilən bir çap evi varmış, İngilis ağalığı çap evinin yiyəsini ələ alıb, «Ürvətül-Vüsqa»nın çap edilməməsi koşulu ilə ona çoxlu ismaricda bulunur, bu yolla da islam birliyi qəzətinin çapı durdurulur.

Bu qorxmaz döyüşü tutmalara, yasaqlara, əksiltmələrə, zorbalıqlara baxmayaraq öyüməli bir dözümlülükə öz yolunu tutmuş, düşüncəsinin yayılmasından bir an çəkinməmişdir. Tutsaqda olduğu çağlarda belə Nəcəfin din alimlərinə yazdığı çox etkili bir çağrımasını Osmanlı türmələrinin birindən göndərmişdir. Şeyx bu məktubunda Nəcəf alimlərini Nəsrəddin şahın sorumsuz ağalığı ilə çarşılaşmağa, bu yolla da islam aləmini qorumağa çağırılmışdır.²

Camiül-Əzhərdə [Qahirə Universitetində] yenidənqurma yapılıb yeni elmləri oraya gətirən, Nəsrəddin şahı öldürən Mirzə Rza Kirmanını ürəkləndirən, Müsyö Renanın «Elm və islam» adlı konfrasına qatılıraq onun «Bu şeyxi göründə islamın uyqarlıq gülşəninin İbn Sina kimi gülləri göz önündə canlanır» sözlərindəki sayğını, bəyənini qazanan, bütün əsərlərində böyük, əlbir islam ölkələri, birgə cihad ideyasını alovlu sürdürən bu böyük islam savaşçısı Nəsrəddin şahın öldürülməsindən sonra İran ağalığının istəyi, Sultan Həmidin «Şahı öldürdən bir adam dövləti də öldürdür», qorxusu ilə içirdiyi «şəhidlik qəhvəsi»lə savaş alanından çekilib haq-

1 İslam Ensiklopediyasındaki Cəmaləddin Əfqani düzüydə (3-cü cild, s.84) dərginin 18-ci sayıda qapadıldığı bildirilir.

2 Bu məktub ingilislərə Nəsrəddin şahın verdiyi tütün üstünlüğünün qaldırılmasını saxlamaq üçün Samirədə bulunan Seyid Həsən Shiraziyə yazdığı məktub olmalıdır. Daha öncəki səhifələrdə də anlaşıldığı kimi bu müctəhid tütün içilməsini yasaqlamış, İranda böyük bir axın başlamışdı.

qa qovuşmuşdur. (H.1314) [9 mart 1897].¹

Seyid daha çox «Əfqani» deyə tanınsa da, soykökü İranın Həmədan bölgəsindəki Əsədabad köyündəndir.

İranın aydınlarının düşüncəsinə oyanış, devrim gətirən Seyid Cəmaləddini Mirzə Melkum Xan² kimi siyasi yazar izlədi. Mirzə Melkum Xan İsfahandakı Culfa qəsəbəsi ermənilərindən islama keçmiş Yaqubun oğludur. Mirzə Melkum Xan daha praktik, daha yaxın, daha uyğulana biləcək iş yolunda savaşa atılıraq, ölkədə yeni yazılı yasalar yaradılması nın gərəkliyini özəllikli, saya, qolay, sevilən bir yazı yolu ilə yayımlamağa, bildirməyə başlamışdır.

Mirzə Melkum Xan «yasasevər»lərdən masonların qurumuna oxşar gizli bir qurum da yaratmışdır. Bu qurumun adı «Adəmiyət» [İnsanlıq] olduğu kimi üzvlərinə də Adəm deyilirdi. Melkum Xan qurumun «İnsanlıq yolu» deyilən Düzük-

1 Cəmaləddin Əfqaninin çənəsində çıxan xərçəngdən ölüyü bilinməkdədir. İslam Ensiklopediyasındaki Cəmaləddin Əfqani düzüyündə Həmidin seyxlərindən Əbülxudanın qısqanlıqla zəhərlədiyi gümanı inanılır görüləməkdədir.

2 Mirzə Melkum Xan (1833-1908) – Kiçik yaşılarından politexnik institutunu bitirincəyədək Parisdə oxumuş, İrana dönençə universitetdə öyrədən İsləmiş, çeviricilik yapmışdır. 1860-ci ildə dostları, öyrənənlərilə birlikdə «Fəramuşxana» [Görüş yer] adlı gizli bir qurum yaratmışdır. 18 oktyabr 1861-ci ildə şahın əmrilə bu qurum qapadılınca «Camia-yi Adəmiyət» [İnsanlıq qurumu] adlı 2-ci bir qurum yaratıldı. 1863-cü ildə öncə Bağdada, sonra İstanbula sürüldüsə də, çox keçmədən İran elçiliyində işə alındı. 1872-ci ildə Tehrana çağırılaraq baş bakan yardımçılığına qoyuldu. Ancaq burada çox tutulmayaraq Londona sürüldü. 1889-cu ildə Londonda «Qanun» qəzetini (42 sayı çıxmışdır) çıxardı. Avropada çəşidli diplomatik görəvlərdə bulundu. 1908-ci ildə Cenevrədə ölmüşdür. Mirzə Fətəli Axundzadə ilə yaxın ilişkisi olmuş, o da əlisba sorunu ilə uğraşmışdır. Namik Kamal Mirzə Melkumun əlisba tasarısını güclü ələşdirmiştir.

lərini də yazmışdır.

Çeşidli əsərləri, «Qanun» qəzeti ilə İranda siyasi düşüncəni hər kəsdən çox oyandıran Mirzə Melkum Xan yaxşı bir diplomat olduğu üçün şahın çox acığına uğramayıb dövlət görəvlərində, daha çox da siyasi görəvlərdə sürəkli bulunmuşdur. Berlin Konqresində İran elçisi, uzun illər Londonda elçi olmuş, sonda 4 il qabaq Roma elçisi ikən ölmüşdür.

Mirzə Melkum Xan islam əlifbasının yenilənməsilə də ugraşmışdır. Yaratdığı əlifba ilə örnek olmaq üçün bir kaç kitab da basdırılmışdır. Əlifbasını o arada Osmanlı dövlətinə də önermiş, bu yönə üstünlük istəmiş, ancaq «Egitim Komisyonu»ndan onay alamamışdır.

Mirzə Melkum Xan farsın son yazarları içində yaradıcı sayılıb yazdıqları örnek olmuşdur. Melkum xan anlamı, içi, qafiyəyə qurban edib şişirtmələr, ard-arda gələn sözlər içində boğmaqla qorxulu bir çöküşə uğramış fars nəşrini yenidən diriltmişdir. Melkum Xanın kiçik cümlələr, şişirtməsiz, saya tutuşdurular, bənzətmələrdən oluşan yazısı İran gənclərinə ən uyğun, ən bəyənilən, ən etkili bir yazı yolu olub bütünlükə aydınlaşdır.

Bu ürəkdən bəyənilən yazı yolu İran politiklərini, yönətimi yaxşılaşdırmağa çalışanlarını, şeyxlərini, bakanlarını, yazıçılarını, devrimçilərini çox etkiləmişdir.

Düşüncə devriminin ən qorxulu, ən alovlu etkilənənlərindən biri də görənəklərin, əxlaqsızlığın, quşqunun, geriliyin, din adına oynanan oyunların, yüksəlişin qarşısını alan inancların amansız yağısı Mirzə Ağa Xan Kirmanıdır.

Mirzə Ağanın alov fişqiran devrimçi ruhu ilə yazılmış əsərlərindən yalnız İran tarixindən olan mənzum-mənsur bərər kitabı son çağlarda çap olunmuşsa da, başqa ələşdirici

əsərləri indiyə kimi yayımlanmamışdır. Onlar indiki əxlaq ortamının dözəməyəcəyi bir kəskinliklə yazılmışdır. Basılma-
sa da üzü köçürülrək əldən-ələ gəzən sayları düşüncəoya-
danlara az yaramamışdır.

Belə igidcəsinə yazılan əsərlərdən yarardan çox pislik gəl-
diyini kəsdirənlər varsa da, Mirzə Ağa Xanın böyük ruhunu,
etkisini danmaq çətindir. Din adına oynanan oyunları ələşdi-
rən «Sad fəsil» ilə [Yüz bölüm] ulusal hekayələrlə romanlar-
dan oluşan bir kaç əsərini oxuya bildim. Belə bir dönməzlik,
belə bir devrimçilik ruhunu, ayaqlanmanı alqışlamaya bil-
mədim.

Mirzə Ağa Xan Kirmani gözəl bir yazan olduğu kimi
yaxşı da şairdir. Yurdsevər qəsidələrinin çox azı yayımlan-
mışdır.

Bu qəsidələrin birində şair uzaqgörənliklə İranın bugün-
kü çöküşünü görüb belə demişdir:

Be İran məbad əncunan ruz-e bəd
Ke keşvər be biganegan üftəd
Nə xatəm zəmanı ke, in növ ərus
Be ofstəd be zir-e cəvanan-e rus
Begiti məbad anke: huridis
Şəvəd həmsər-e lordi engilis

[Ölkənin yadellilərin əlinə düşdüyü kötü günü İran gör-
məsin. Təzə gəlinin [İranın] rus gənclərinin əlinə düşməsini
heç istəməm. Bu huriyəbənzər gəlinin bir ingilis lordun qarısı
olduğu günü allah göstərməsin].

Nəsrəddin şahın öldürülməsindən sonra Sultan Həmidin
ağalığı İranın İstanbuldakı böyük elçisi Əlaülmülkün sözü ilə
Mirzə Ağa Xan Kirmanılı iki arxadaşını (Hacı Mirzə Həsən
Təbrizilə, Şeyx Əhməd Ruhi) İran ağalığına verdi, qoruma-
larla Təbrizə göndərildilər. Sonra gələcək şah (İndiki, taxt-
dan salınmış şah) Məhəmməd Əli Mirzənin buyuruğu ilə bu
üç döyüşünü şəhid etdilər (H.1314) [1897].

Bu üç arxadaş uzun illər İstanbulda yaşamış, katibliklə keçinmişlər.

Hacı Mirzə Həsən Xanla Seyid Əhməd Ruhinin yayımlanmamış bir çox əsəri vardır. Bunlar da Mirzə Ağa Xanın əsərləri kimi əxlaqla bağlı olub, zalim, sorumsuz ağalığı ələş-dirmə biçimində yazılmışdır.

Bunlardan daha orta, ancaq daha etkili olmaqla yeniləşmə düşüncəsinə, devrimə çox yaramış başqa bir neçə yazıçını da göstərə bilərik. Bunlar arasında üç qəzetçi vardır. Biri Hindistanda Kəlküttədə farsca yayımlanan «Həblül-Mətin»¹ [Qırılmaz bağ] qəzetiinin yiyesi Cəmaləddinül Hüseynidir. Bu adam iranlıların ən çox oxuduğu dönməz, dayanıqlı yazıçılardandır. 20 ildən bəri yayılmışlığı həftəlik «Həblül-Mətin»lə İranda eyi bir axın yaratmışdır. İran özgürlükçülərinin çoxu «Həblül-Mətin»dən ilhamlanmış, anayasaçılıq düşüncəsini ondan öyrənmişlər. İndi farsca yayımlanan qəzetlərdən «Həblül-Mətin» ən əski qəzetdir, güclü islam birlikçisi-dir.

Bir ara İstanbulda yayımlanan «Əxtər» [Ulduz]² qəzeti əsasında Misirdə çıxan «Pərvəriş»³ [Öyrətmə] qəzeti də İranın devrim

1 «Həblül-Mətin» – 1893-cü ildə Kəlküttədə Seyid Cəmaləddinül-Hüseyni (Kaşani) ilə Müşyyədül-İslamin çıxardığı, farsca siyasi, düşündürücü, dini topludur. Rusiya, İran, Türkiyədə çoxlu oxucuya çatdırılırdı. Türkçə yayımlanmış yazıları da vardır. 1907-1909-cu illərdə Tehranda çap edildi. Yayımini 1933-cü ilədək sürdürmüştür.

2 «Əxtər» – Farsca qəzet. 1875-1896-cı illərdə İstanbulda iranlı türklərdən Mirzə Məhəmməd Tahir çıxarmışdır. Yazı işləri başçılığını Mirzə Mehdi Əxtərin yapdığı qəzətdə Mirzə Ağa Kirmani, Seyid Əhməd Ruhi kimi irəli düşüncəli anayasaçılara yazıları görülür. «Əxtər»in Türkiyədəki devrimçi, yenilikçi ruhu İrana, eləcə də başqa islam ölkələrinə ulaşdırımda böyük etkisi olmuşdur.

3 «Pərvəriş» – Tehranda 10 fevral 1318 (1900) tarixində daha öncə çıxan

çağının birər etkiləyicisi olmuşlar. «Əxtər»i təbrizli Məhəmməd Tahir bəy, «Pərvəriş»i isə Mirzə Məhəmməd Əli Xan Pərvəriş¹ bəzəyirdilər.

Məhəmməd Tahir bəyin qəzetini Sultan Həmid qapatdı. Bu adam indi də İstanbulda bulunur, bir dönəm də «Osmanlı Oxutma Komisyonu»nun üzələrindən idi. Mirzə Məhəmməd Əli Xan Pərvəriş isə ölmüşdür. Mərhumun çox çekici bir qələmi olub, güclü yazanlardan, dönməzlərdən sayılır. Duyanların duşuncələrində qalmış, yurdun əzilməyini, sorumsuz ağıalığın çirkinliyini, İranın əski tarixinin böyüklüyünü göstərən bir çox gözəl yazıları vardır.

İran devrimini etkiləyən yazıçılarla bilginlər öyrəniləndə iki adam da araşdırıcıını özünə çəkərək, insanda onlara içdən bir duygu, saygı doğurur. Bunlar da təbrizli Mirzə Əbdürəhimzadə² ilə Marağalı Hacı Zeynalabdinidir.³

Birincisinin «Kitab-e Əhməd və ya Səfīne-ye Talibi», ikincisinin «Səyahətnamə-ye İbrahim bəy»i son yarımdə zildəki İran ədəbiyatının şah əsərləridir. Bu iki kitab İranda yeni yollar əsərlərdən ən çox oxunanıdır.

«Kitab-e Əhməd» çeşidli elmlərdən başlangıç bilgiləri çox bitkin bir deyimlə bildirər, sevilə-sevilə oxunur. Oxut-

«Sürəyya» [Ulduz topası] qəzətinin yerinə çap edilməyə başladı. İranda düşüncənin, siyasetin gelişməsində, ədəbi duyumun irəliləməsində olumlu olmuşdur. Baş yazarı Mirzə Məhəmməd Əli Xan bu qəzətdə çox kəskin, alovlu, devrimçi yazılar yazmışdır. Qəzət fars dilinin ən gözəl örnəklərini yayımlaması ilə o arada ün qazanmışdı.

1 Mirzə Məhəmməd Əli Xan Pərvəriş – Yaşamından yetərli bilgi edinəmədik. Çağının böyük bir yazıçısı, elm adımı olaraq tanınmışdı.

2 Mirzə Əbdürəhimzadə – Daha çox «Əbdürəhim Talibov» kimi tanınmışdır. 27-ci səhifədəki 2-ci alıntıya baxın.

3 Hacı Zeynalabdin Marağai üçün 28-ci səhifədəki 1-ci alıntıya baxın.

ma-öyrətmə baxımından böyük dəyəri olan bu kitab İranın çöküşünün nədənini, başqa ölkələrin yüksəlişinin fəlsəfəsini açıq tutalqlarla göstərir. «Kitab-e Əhməd»i oxumamış bir iranlı ilə az qarşılaşarsınız.

«Səyahətname-ye İbrahim bəy» isə roman kimi yazılmış dəyərli əsərdir. İranın sorumsuz ağalığını, geriliyini, əxlaqca düşkünlüyü sənətkarlıqla ələşdirir, Avropa quruluşu uygulanmayınca İrana dirçəliş olmadığını quşquya yer buraxmadan oxucularına anladır. Sorumsuz ağalıq çağında İrana girişi yasaq idi. Ancaq yasaqlığına baxmayaraq, kitabını çox adam oxumuşdur.

Əbdürrəhim əfəndilə Hacı Zeynalabdin əfəndi iki il qabaq, birincisi Qafqazdakı Teymurxanşura şəhərində, ikincisi də İstanbulda olmuşdur.

Əbdürrəhim əfəndinin «Kitab-e Əhməd»indən başqa astronomiyadan, doğa elmlərindən, toplumsal elmlərdən, tarixdən yazılmış çoxlu əsəri vardır.

İranın devrim çağının bilgiləri, yazılıları yalnız bunlar deyildir. Biz ancaq on tanınmışlarından danışdıq.

İRAN DEVRİMİNİN TARİXİ¹

III

Sorumsuz ağılıq çağında yönəticilər. Yönətici alverçiliyi, törətdiyi haqsızlıqlar. Əskərsiz subaylar, alaysız polkovniklər. İranın kazak alayı.

Devrim olayının geniş açıqlanmasına girişməzdən qabaq anayasaçılıqdan öncə İranın sorumsuz ağılığın nə durumda olduğunu oxucularımıza az da olsa anlatmağı dəyərli bulduq. Oxucularımız bu yöndə verəcəyimiz bilgilərdən İran özgürlükçülərinin nə kimi bir quruluşa qarşı ayaqlandıqlarını anlayacaqlar.

İrəlidə İrandan danışarkən İranın keçmiş ağılığının «La yüsel amma yefal» [Ona yapıldıından sorulmaz. O yapıldıından sorumlu deyildir] anlamı ilə bir sorumsuz ağılıq olduğunu bildirmişdik. İndi bu zalim ağılığın mülki yönəticilərinin, əskərlərinin durumundan, yetkilərindən bir takım bilgi vermək istərik.

Avropa uluslarının, az-çox Avropa quruluşuna dönmüş, avropalı olmayan başqa ölkələrin bildikləri yönətim quruğu İranın sorumsuz ağılığına bütünlük lə yad idı. Burada nə yazılı bir yasa, nə də bəlli bir yola, düzənə tutulan yönəticilər vardı. «Bürokratiya» dedikləri şeydən İranda bir örnek bulamazdır. Sorumsuz İrandakı dövlət yönəticiləri baş bakanın, bakanlardan tutaraq, kiçik köy yönəticilərinə kimi bütünlük lə ötəri idı. Bakanlıq görəvi, ağılıqlar, eləcə də başqa görəvlər mənlik, yaxşı çalışmağa görə qurulmayıb açıq-artırmaya çıxarıılır, kim çox verirsə, o qoyulurdu. Bu yol rəsmi bəlirtilmirsə də gerçəkdə uygulanır, ayrı-ayrı yönətim-

1 «Səbilürrəşad», 31 oktyabr 1912, sayı 35 (217), s.168-170.

lərin sayı alışılmışa uyğun bəlirlənirdi. Bütün alver malları kimi sunulanların bazarında da yüksəliş, ya da çöküş olurdu.

Bakan, yarqıclar şahın buyuruğu ilə qoyulurdusa da, gerçəkdə bunlar verdikləri paraya uyğun baş bakanın seçimlə yönətimlərini satın alırdılar.

Çəkişənlərlə açıq-artırmanın qazanmış bir bakanın verdiklərini haradan çıxaracağını bilməsi də doğal idi. Bakanın qoyacağı bölgəbaşları, yarqıclar, elçə də başqa yönəticilər yönətimlərini pulla almış idilər. Demək bakan aldığıni satırdı, bütün alverçilər kimi ucuzuna da satmırı.

Sonra bir bölgənin başçılığını almış olan bölgəbaşı görev yerinə gəldikdə qəza, qəsəbə, köy yönəticiliyini açıq-artırmaya qoyurdu. Ən sonda bütün bu alverlərin acısını yaziq, «rəiyət» deyilən yaşayanların çəkməsi doğal idi.

Başçısına verdiyi bəlli pulla bölgəni yaşayanları ilə birlikdə satın almış yönetici yaşayanları soymağa başlayırdı, beləcə yaşayanlardan alınan vergilər ildən-ilə çoxalırdı.

Belə bir yolu törətdiyi zülm, ədalətsizlik, rüşvət yerini bulurdu. Yerli yönəticilərin zülmündən yaranan acıları yuxarıdakı yönəticilər, bakanlar, şahlar belə gözə almırı, alınması da olası deyildi. Yaşayanların çıxarı gözətiləcək olursa artıq kimsə bölgə başçısı olmaq üçün çoxlu para verməz, topdan yönətimlər satan «alverçi»lər də itki verərlər.

Keçici bir dönəmdə bir bölgəni yönətmiş bölgəbaşının dönəmi qurtararsa, ya da bakanın, şahın acığına tuş olub görəvdən alınırsa, başqa bir bölgəbaşının görəvə qoyulması ilə keçmiş başçının qoyduğu bütün yönəticilər yenidən yerlərini bərkitməyə, yəni açıq-artırmaya girməli idilər. Buna görə də bütün yönəticilər özlərini ötəri sayaraq, seçənəkdən birbaşa yararlanıb, bacardıqca çox para toplamaqdan başqa bir şey düşünmürdülər.

Verdiklərini yiğmaq istəyən bölgəbaşları, yarqıclar bölgələrə, yerlərə qoyulan vergiləri artırmağa çalışırdılar.

Bütün bölgələrin rəsmi vergisi olan «divan vergisi»ndən başqa bir də «mal vergisi» adlı, rəsmi olmayan vergi də vardi. Bu rəsmi olmayan «mal vergisi» ildən-ilə artırdı. Bir çox bölgədə «mal vergisi» dövlət vergisini qat-qat keçirdi.

«Mal vergisi» adından da anlaşıldığı kimi, bir bölgəbaşının sunduğu ilə, başqa bir bölgəbaşının göstərdiyi mal arasındakı ayrılıqdan oluşurdu.

Anayasaçılığın uygulanmasından sonra «divan vergisi»lə «mal vergisin»dəki bu ikilik qaldırılaraq birləşdirildi.

Bu kiçik açıqlamadan anlaşılacağı kimi, İranın sorumsuz ağalarınca ölkəni yönetmək ancaq para çəkməkdir. Ancaq para yiğmaq, ulusu dilənçiye çevirmək, insan hüququndan uzaq etmək, bunları gözə alan yox! Ulusu dilənçiye çevirmək bəlkə də bir siyaset, ağalığın istəyi idi. Qacar şahlarının birinin «bizim ağalığımızı sürdürməmiz üçün on evin bir çörəyinin olması çox uyğundur», deməsi geniş yayılıb.

Coxlu para verərək görev alan dövlət yetkililərinin bütün bacardıqları yaşayanları ola bildiyince soymaqdı. İstək bu olduqdan sonra bu var-yatır iyiyələri var-yatırlarının toxunulmazlığından arxayı olmalı idilər. Gerçekdən də belə idi. Çeşidli mahnalarla suçlanan alverçilərin mal-yatırının zorla alıldığı olaylar bəlli olduğu kimi, ən kiçik suça görə də məllər alınırıdı.

Bu yolla yalnız yaşayanlar deyil, yönəticilər də güvəndə deyildilər, kiçik bir yetkilidən böyük bölgəbaşına kimi bir dəqiqədə ondan güclü birisinin acığına uğraya bilmək qorxusu ilə titrəyirdilər. Baş bakanların belə bu yönədə güvənləri yox idi. Cox olurdu, şah onların mallarını alır, bütün üstünlükleri əllərindən çıxırıldı. Kəsəsi, güczüz güclüsünə əzilir, daha gücsüzünü əzirdi. Bunun sonucunda İranda bir takım daha qorxunc ağrı-acı, zülmlər törəyirdi.

Yönəticilərin, yönetim quruluşunun belə bir özül üzərin-də qurulması ilə vergilərin zorla alınması yaşayanlar arasın-

da, kamu oyunda ağalığa karşı ayaqlanma duyguşu oyatmışdı. İranlılar anayasaçılıqdan qabaqkı ağalığı yasal olmayan zalim ağılıq, yönəticiləri də zalim, sayırdılar. Dövlət vergilərini bacardıqca verməmək din görevi kimi alqılanırdı. Şıə məzhəbinin mollaları belə baxışı düzgün sayırdılar. Yaşayanların dilindəki «eyi insan yönətici olmaz» atalar sözü düşüncələrdə yerleşmişdi.

Ölkənin ordu işləri də eyi durumda deyildi. «Təqdim» yurdun hüquqlarını, sınırlarını qorumağa borclu olan bu gücü də alt-üst etməkdə idi. Nəsrəddin şahın ağalığının başlangıcında Avstriyadan çağırılan subaylar İran ordusunda avropasayaq bir düzən qurmuşdular. Sonralar Kamran Mirzənin ordubaşılığı çağında «təqdim» yolu buraya da girdi. Subaylar daha bacarıqları, ötədən bəri çalışmaları ilə deyil, verdikləri paraya uyğun görəvlərə qoyulur, yüksəldilirdilər.

Dövlət daxılında kağızda yüz minlik bir ordunun çıxarları göstərilir, gerçəkdə isə əskərlərin sayı gündən-günə azalırdı. Rəsmi sayın bir kaç artığını sunan subay özünü itkiyə uğratmamaq üçün əskərlərin gerçək sayını rəsmi sayından azaltmalı idi. Bu yolla dövlət daxılından min adamın donluğuunu alan bir minbaşının gerçəkdə isə bir əskəri də yox idi. Subaylar əskərlərin aylığını vermir, öz ciblərinə qoyurdular.

İş o yerə gəlməşdi, Hərbi Bakanlıq hərbi rütbələri açıq-artırmaya çıxarmış, bir çox rütbələri satmışdı. Buna görə İran kimi böyük ölkədə əskərsiz subayların, alaysız polkovniklərin sayı-hesabı yox idi. Bir taburun başçılığını almış bir görev yiyəsi (subay) ölürdüsə, taburun komandanlığı atasının malı imiş kimi irsən ogluna keçirdi. Komandanları beşikdə olan taburlar var idi. Rəsmi keçidlər yapıлarkən buluğa erməyən subayların tabur, bölük başında bulunduğu görüldü.

Əski çağlardan bəri rütbələrini qoruyan bir çox «əmir-e

tümənlər», «mirpenlər» indi də vardır. «Əmir-e tümən» on min əskərin başçısı deməkdir. Nəsrəddin şah çağında 100.000 əskər var idi. Bu yolla bütün İranda 10-dan çox «onminbaşı» olmamalı ikən, bələlərinin sayı yüzdən də artıqdır. Beş min əskərin başçısı sayılan «mirpenlər» [general-leytenant] isə bəlkə də 500-dür. Daha aşağı rütbəli subayları sayacaq olursanız əskərdən çox subay bulursunuz. Bəlkə də gerçəkdə olmayan bir əskərə beş subay gəlir.

Bax, bireysəl çıxarlardan dolayı belə gülməli alçaqlığa endirilən İran düzəni hər türülü yetənəyi atırdı. Ordunun əlində olan qalalar, qorunaqlar, toplar ildən-ilə dövlətdən alınan ayırmalara baxmayaraq sıradan çıxırıdı, toplar çürüyür, olanlar bitirdi.

Nəsrəddin şah Avropanı gəzəndə Qafqazda rusların onu rəsmi qarşılıamasında rus-kazak alayı rəsmi keçid yapmış, şahın xoşuna gəlmışdı. Kazakların geyimindən xoşlanan şah yanındakı adamları ilə danışır, rus ağalığı ilə bağlılığı anlaşma ilə rus subayları Tehranda «İran kazak alay»ının yaradılmasına başlayırlar. Tehranın ortasında böyük bir meydan kazak alayına ayrılır, böyük qışla yapılır. Rus komandanı, rus öyrədən subaylarının başçılığı altında yaradılan bu kazak alayı İranın tək, düzənli ordu gücüdür. Ancaq rus subaylarının öyrətməsində yaradılan bu ordu gücü doğal olaraq İranın baş kəndində bir yadelli ordu qurumundan başqa bir şey olmur. Bu özəllik devrim tarixində verəcəyimiz yeganə ordu gücü Rus-İran kazakxanasıdır.

İRAN DEVRİMİNİN TARİXİ¹

IV

MÜZƏFFƏRƏDDİN ŞAH DÖNƏMİ: 1

Dağıdıcılıq. Borclar. Üstünlükler.

Nəsrəddin şahın öldürülməsindən sonra İran ağalığının gələnəyilə Təbrizdə bulunan şah oğlu Müzəffərəddin çox hızla baş kəndə gəlib, 1896-cı il dekabr ayının 25-də taxta çıxdı.

Nəsrəddin şah çağına İranın ən zülmlü çağı dedik. Müzəffərəddin şah dönəmində belə zümlər, vəhşiliklər olmadı. Ancaq bu dönəm də İran tarixinin ən yoxsul günləri oldu. Doğrudan da Müzəffərəddin şahın ağalığı illəri İranın ən yoxsul, çokmuş dönəmidir deyilsə yersiz olmaz.

Bədəncə əlil, yönəticilik bacarığı olmayan bu yaxıq şah olduqca dağıdıcı, arsız idi. Dövlət daxılında çıxarların 3 qatı belə var-yatır olsaydı, yenə şahın dağıdıcılığına yetməzdidi. Nəsrəddin şahdan sonra belə dağıdıcı bir ələ keçən İran daxılının durumu düşünülsün. İran maliyəsi Müzəffərəddinin bir aylıq dağıdıcılığına dözəməzdi.

Müzəffərəddin şahın dağıdıcılığını göstərən çox yayılmış hekayələrdən bir kaçını dinləyək. Şah arabir dövlət daş-qışlarının qorunduğu yerə gedər, oradakı bahalı inci quṭularına baxardı. Cox yol onun bu istəyini qulluqcular oydardı. Şah saray qulluqcularının bilə-bilə çürük iplərə düzdüyü inci təsbehləri iki barmağı arasına alaraq, «Bu sənin, bu sənin, bu da sənin», deyə yanındakılara atırdı.

Sədrəzəmin ona ildə 30 təmən ayrılması yazılan buyruğunun qollanmasını bəkləyən bir yönəticiyə 30 təmən çoxdur, ayda 10 təmən alacaqsınız, deyə şahdan bir «maliyə qorucusu» yaratmaları da yayılıb.

Belə arsızlıqla dağıdıcılıq nağılları olduqca çoxdur. Bir yol da xoşuna gələn bir cocuğa dövlət qalalarından ən yaxşısının verilməsi yazılmış bir buyuruğunu o çağın baş bakanı

1 «Səbilürrəşad» 7 Noyabr 1912, sayı 36 (218), s.192-193.

anında yetişərək cirmişdi.

Mərhüm dağıdıcı olduğu kimi də yumşaq huylu idi. Buyuruqlarının cirilmasına, yerinə yetirilməməsinə qızmadı. İstənilən bütün şeyləri vermək istədiyi kimi, bütün istəklərinin kəsinliklə ödənməsini də istəyən deyildi.

Müzəffərəddin şahin bu ürəksizliyilə dağıdıcılığından yanında olan doymazlar, satqın dövlət yönəticiləri yoxdan var-yatır iyəsi olmaq istəyilə onu dağıdıcılığa yönəldir, dövlətin paralarını quldurcasına yağmalayardılar.

Qorxunc bir biçimdə dağıdilan dövlət daxili artıq dövlət çıxarlarına yetəcək durumda deyildi. Ancaq para gərəkdi. Saray qulluqçuları para almaq üçün yol aradılar. Onlara görə, çoxlu para qaynağı bulduğar: Borc. Budur, ilk olaraq 1900-cu ilində Rusiya dövlətindən 22,5 milyon rublluq borc alındı.

Şah sarayının çatışmazlıqlarından yararlanan rus diplomatiyasının yönəltməsilə alınan bu borc:

1. Ruslardan başqa dövlətlərə borclu qalmamaqla «Tütün sorunu»ndan ingilis kompaniyasının uğradığı itkinin ödənməsi üçün bu borcdan 2 milyon təməninin İran ağılıncı qaytarılması.

2. Bu borcun 75 ildə qaytarılacağı, 10 ilədək qaytarılmağa başlanmazsa, İran ağılığının bu borcun qaytarılmاسından qabaq başqa bir dövlətdən borc alamayacağı.

3. Fars bölgəsilə Bəsrə körfəzi limanlarından başqa bütün İran gömrüklərinin mallarının doğrudan-doğruya Rus bankasına gedəcəyi, 75 il sürəcək borcun illik artımı çıxıldığdan sonra qalan malın İran daxilinə qaytarılması.

4. Bu gömrüklərin ödəmələri illik artımları ödəməzsə, İran gömrüklərinin Rusyanın kontroluna keçəcəyi, bununla da istənilən alınmazsa gömrükləri Rusyanın yönətməsi... kimi mənlikqıran koşullarla bağlanmışdır.

Bu borcun ardınca 1902-ci ildə daha 10 milyon rublluq

başqa bir borc anlaşması da bağlandı.

Bu da yetmədiyindən, bir kaç il sonra ard-arda, 1904-cü ildə 190.000, 1905-ci ildə 100.000, toplam 290.000 ingilis funt sterlinqi yüzdə 6 ilə İngiltərənin Hindistan ağılığından borc alındı.

Xəzər dənizinə tökülən Qızılırən çaylarından yararlanma üstünlüyünü almış rus kompaniyasının İran daxilinə verməkdə olduğu illik vergini, o da çatmazsa, İran poçt-teleqraf qurmunun vari, o da yetməzsə Fars bölgəsilə İranın güney limanlarının gömrükləri də bu borclara qarşılıq tutuldu, baxmayaraq rus balıqçı kompaniyasından alınan para qarşılıq kimi artıqlaması ilə çatmalı idi. Ancaq bu anlaşmada ingilis uzaqgörənliyilə yazdırılan «yetməzsə» vurğusu bütün anlaşımlı, bütün gücü ilə etkiləməkdədir. Anlaşmani qollayan İran «siyasətçiləri»nin çox güman, anlamsız saydıqları «yetməzsə» indi İran ağılığını bu qaynağı başqa bir borca qarşılıq göstərməyə qoymur. İngilislər bu qaynaq bizim batmamağımıza qarşılıqdır, deyə protest edirlər.

Rəsmən alınan bu borclardan başqa Müzəffərəddin şah dönəmində başqa yollarla da borclar alınmışdır. Nağd olaraq ingilis bankından (Şahənşah bankı) yüzdə 9-la 700.000 ingilis funt sterlinqi, Rus bankından (Borc bankı) yalançı,ullanılmaz hesablarla 10 milyon rubl. Bunlardan başqa İran yurddası alverçilərdən, sayı bilinməyən bir çox adamlardan borc alınmışdır.

Ölkənin bağımsızlığını qorxu altına alan, mənliyini əksildən, ününü, namusunu pozmaqla alınan bu paralar anında əyləncələrdə dağıdılıb getmişdir. Avropa gəzintisində atası Nəsrəddin şahı yamsılayan Müzəffərəddin şah rəsmən aldığı üç borcdan gələn paraları üç Avropa gəzintisində dağıtmış, bitirmişdi.

Çağdaşı olduğu saray öyücülərindən bir çoxu Nəsrəddin şahla Müzəffərəddin şahın gəzintilərinin Avropa uyqarlığının İrana çökilməsi üçün edildiyini yazmışlarsa da, özgürçə yürüdülən tarixi araştırma, öyrənmə bu təchli gəzintilərin

yarar olaraq İrana götirdiklərinin cocuq oyuncası bir takım gərəksiz şeylərdən özgə şey olmadığını deməkdən başqa bir hökm verəməz!

Borclanmalarda yürüdülən «maliyə siyasəti» başqa yönlərdə də keçərli idi. Dövləti bu ağır, mənlikqıran ortamlarda alınan borca tutdurub ağır maliyə durumuna salan Müzəffərəddin para bulmaq siyasəti baxımından ortamı ağırlaşdırınan bir çox üstünlük'lər də vermiş, bu yönə atası Nəsrəddin şahı da keçmişdir.

Ancaq 75 il sonra İrana verilmək koşulu ilə çəkilən Ənzəli-Tehran yolunu, 99 ilə veriləcək Culfa-Təbriz şosesini çəkməyi ruslara verən, İranda dəmir yolu çəkilməməsi üçün Nəsrəddin şahın boynuna götürdüyü sözü bir 10 il daha uzadan, Azərbaycan bölgələrindən olan, almaq üçün savaşda bulunduğumuz Qaradağ boyda bir topraqdakı bütün ocaqların işlədilmə hüququnu, bölgədəki ormanlardan, çaylardan yarananma koşulu ilə ruslara verən, rusları ingilislərə qarşı qaldırmaq istəyilə İran alverinin belə itkisinə olaraq, İran gömrükbaşısı belçikalı Müsyö Nausun tasarladığı «Rusiya İran Gömrük Tarifləri» kimi İranın yararına tərs bir çox anlaşmaları imzalayan Müzəffərəddin şah olmuşdur.

Yenə Müzəffərəddin şah dönəmində «Tütün sorunu»ndan sonra russevərliyini deyən, bu sevərliyilə tanınan baş bakan Əminüs-Sultanın əməyilə rus etkisi İran sarayını sarmış, Quzey İranda olan var-yatır bütünlük'lə rusların yaranmasına, daha doğrusu əlinə keçmişdir.

Özülü Nəsrəddin şah çağında qoyulmuş rus subayları başçılığında yaradılmış İran kazak alayına da Müzəffərəddin şahın ağıalığı dönəmində özəl üstünlük'lər verilmişdir. İndi İranın baş kəndində rus çıxarlarını qoruyan bu yaraqlı kazakxana qurumuna da verilən üstünlük anlaşmalarından irəli gəlmişdir.

İRAN DEVRİMİNİN TARİXİ¹

V

MÜZƏFFƏRƏDDİN ŞAH DÖNƏMİ: 2

Böyük bölgelərdəki ədalətsizlik. Yaşayanlarda elliklə uyuşmazlığın artması. Özgürçülük axını. Anayasaçılığın bildirilməsi. Şahın ölümü. Yaşayanlardan görünən sevgi.

Şahın pis yönətimindən dövlətdə elliklə bir gücsüzlük yaransa da, Təbrizlə Şiraz kimi böyük bölgelərdə daha bir takım ayrıca yaramazlıqlar olurdu. O ara gələcək şah Məhəmməd Əli Mirzə bilindiyi kimi Təbrizdə aqalıq edir, Azərbaycanın yönətimini əlində bulundururdu. Gələcək şah güclü bir sorumsuzluq göstərir, yaşaynlara olmayıacaq zülmlər edirdi. Müzəffərəddin şahın dağıdıcılığının tərsinə Məhəmməd Əli Mirzə xəsisliyilə tanınmışdır. Gələcək şahlığı dönəmində bütün istəyi bacardıqca çox para toplamaq idи. Bu işi görmək üçün qullandığı yolların yasallığına elə də baxmazdı. Bundan dolayı Təbrizdə etmədiyi yaramazlıqlar qalmamışdı. Gələcək şah Təbrizin, bəlkə də bütün İranın önəmli bir toplumsal bələsi olan yoxsulluğundan yarananmaq yoluna sapmış, şəhərin firildaqçıları ilə gizli bir iş görmüşdü. Məhəmməd Əli firildaqçıların yaşaynlara etdiyi acımasızlıqlara göz yumur, bütünlük'lə «susqunlulq» yaradırdı. Gələcək şahın ömrü yolunu geniş yazacağımızdan, indi Təbrizdə olduğu dönəmdə etdiklərini azca keçəcəyik.

Məhəmməd Əli Mirzə atası kimi dağıdıcı, yumşaq deyil, çox kəskin, kobud huylu idi. Yaşaynları olduqca sıxışdırırdı. Kimsədən bir səs çıxmazı deyə Sultan Həmidi yamsılayaraq Təbrizdə bitkin bir gizli qurum yaratmışdı. Bu sorum-

1 «Səbilürrəşad», 12 dekabr 1912, sayı 40 (222), s.252-255.

suz ağalıq qurumundan dolayı kimsə evində, ailəsində belə gələcək şahın yönətiminə törs danışmazdı, ona çatdırılmaya-caffına güvənəməzdi. Gələcək şah isə aşırı, qaniçən, sorum-suz idi. Özgürçüldən Mirzə Ağa Xanla iki yoldaşının başını özünüń kəsdiyi yayılmışdır.

Bax, Azərbaycan belə qaniçən bir adamın yönətimi, ağa-lığı altında əzilir, sürəkli yoxsulluq içinde inləyir, gələcək şahın qorumasına sığınan firildaqcıların, zorbaların tükənmə-yən istəyi altında tapdanırdı.

Təbriz belə çox acımasızın əlində qalmışkən, Şiraz da Müzəffərəddin şahın başqa bir oğlu (Son gerici axınında Mə-həmməd Əli Mirzəyə yoldaş olan) Şücaüssəltənənin zülmünə meydan olmuşdu. Şah oğlu Qacarlardan qabaq ağalıq edən Kərim xan Zənd döñəmində yaşıyanların satın aldığı bir çox yeri, «bu topraq dövlət malındandır», deyə əlinə keçirmək üçün aldırır, qarşıçixana, acısını bildirməyə gələnlərə də çox etkili bir sözü vardi: Zərbə-cəza! Buna görə Güney İranda da sürəkli bir qarğışa, uyuşmazlıq var idi.

Ölkənin başqa bölgələrində də dərəbəylərlə şah oğulları istədiklərini yapır, olmayacaq ədalətsizliklərdə bulunurdu-lar. Dörd bir yanda uyuşmazlıq var idi. Baş ağalığa gedən gileylər saray intriqasından dolayı şaha varamırdı, varsa belə bəlli nədənlərdən yararsız qalırdı. Yaşıyanlar usanmış, bezmiş, uyuşmazlıq düzülməz olmuşdu. Bölgələrin çoxunda acliq, yoxsulluq gün-gündən artır-çoxalırdı. Ancaq yardım istənəcək bir yer qalmamışdı. Şah əyləncəyə qapılmışdı. Sarayın da para bulmaqla boş yerə dağıtmadandan başqa bir işi, düşüncəsi yox idi. Əlinin altında olanların da borc alıb özlə-rinə bir parça çıxarmaqdan başqa nə bir düşüncəleri, nə də bir siyasetləri qalmışdı.

«Gülüstan» sarayında Şiraz, Təbriz, ya da başqa uzaq bölgələrdən gələn yalvarışlar bir yana, bütün Tehranda yüksələn aqlaşmaları, harayları eşitmər, dinləməyə belə bir an

bulamırlardı. Durum elə bir biçim almışdı, kimsə canından, malından, namusundan arxayıñ deyildi.

İranın alverçi qatı başqa kiçik sənətkarlarından saygılı tutulmuşdur. Müzəffərəddin şah çağında alverçi qatı da şad deyildi. Birincisi, vergibaşı Müsyö Nausun irəlidə yazdığını kimi ruslarla bağladığı gömrük tariflərilə İran alverçilərinin çıxarları itkiyə uğradılmışdı. İkincisi, belçikalı bu Müsyö Nausun alverçi qatına gerçəkdə etdiyi bir takım alçaldıcı davranış onları uyuşmaz edirdi.

Bax bütün bu yaramazlıqlar, bu uyğunsuzluqlar Qacar soyunun ulusu sürəkli öldürmək-soymaq quldur politikasına son vermək düşüncəsini yayanlara uyğun bir ortam təsarlayırdı. Bu propaqandani yapanlar işlərindən dolayı başqa ölkələrə gedən, uyqar ölkələrin quruluşundan xoşlanan alverçilər, tək-tük arif iş adamları, bir sıra təmiz duyğulu dindarlar idi.

Başqa ölkələrdə çap olunan farsca qəzetlərin də bu yönələ böyük payı vardır.

Qafqazın türk-islam basınının etkisi danılamaz. Farsca qəzetlərdən ən etkili olanı, ən çox yayımlananı, irəlidə dediyimiz kimi, Hindistanda çıxan «Həblül-Mətin»dir. «Həblül-Mətin» dış işlərdə çox dayanıqlı bir yol tutulmasını istədiyi kimi, iç işlərdən yazılarında da belə bir yön göstərməklə ya-naşı, İranın sorumsuz ağılığına qarşı qullanılan yolların ən etklilərindən biri sayıla bilir.

1904-cü ildə yerini Avropaya uzaqlığından dolayı sezdirməyərək bir çox yüksəlişə çata bilən gündoğan ölkəsi bütün işqları ilə Günəş kimi doğdu. «Dübb-e əkbər»in [Böyük ayının-Rusyanın] Uzaq Doğu soyuqlarında qışı qolayca keçirmək istədiyi dönəmdə gözlərini qamaşdırıcı, ağlını çasdır-

dı. Şairliyə nə gərək, hər kəsin bildiyi «Rus-Yapon» savaşı başladı. Ruslar yenildilər. Yaponların uğurunun ardından Rusiyada iç çatışmalar başlandı. Rusiya devrimi İran özgür-lükçülərinə böyük bir gəlismə meydani yaratdı. Devrimçilərin umudlarını artırıldı.

Quzey İrandan Qafqaza çoxlu işçi gəlir. Yalnız Bakıda çoxu işçi olan 60 minə yaxın iranlı vardır. Rusiyada olan İran alverçilərilə işçilərinin Rusiya devrimindən etkilənməmələri olası iş deyildi. İranlılar baş yeri Qafqazda olmaqla bir devrim qurumu yaratmış, işə başlamışdır. Qafqazda, eləcə də Rusyanın başqa bölgələrində işləyən iranlılar yurdlarına dö-nərkən sorumsuz ağalığın sınırdakı yönəticilərinin çalama-yacağı bir düşüncə gətirirdilər: devrim düşüncəsi, özgürlük.

İranın özündə də bir takım gizli komitələr yaranmış, Qafqazda yaradılan devrimçi partiyaların bölmələri az-çox yayılmışdı. Tehranda, Təbrizdə «Şəbnamələr»¹ çap olunur, bu yolla gizli komitələr ortaya çıxırı. Bu şəbnamələrdə ağa-lığın kötü yönətimi ələşdirilir, saray qurdlarının intriqaları xalqa bildirilir, İranın öyünməli tarixindən, ancaq belə gedərsə yox olub gedəcəyindən danışılır, yaşayanların yurdse-vərliyi oyadılırı. Get-gedə şəbnamə propaqandası yayılır, bölgələri də etkiləyirdi.

Sonda Tehran bazarları qapandı, kiçik sənətkarlar, alverçilər işə çıxmışdır, ağalığa qarşı böyük bir siyasi göstəri keçirildi, devrim özünü göstərdi. Gizli komitələr yavaş-yavaş açığa çıxmaga başlıdlar. Tehran da yaşayanlar qorxunc bir göstərilə şah sarayının önünə gəldi, pis yönətimdən bıkdıqlarını bildirməklə ədalət istədiklərini bildirdilər. Boş bir yuxu

1 İranda bildirişlərə «şəbnamə» deyirlər. Bu vərəqlər gecə, şəhər uyuduq-dan sonra küçələrə yapışdırıldığından «gecə məktubu» anlamında olan adı yaşayanlar vermişdir.

kimi alqılanan sorun ortaya çıxdığı bütün qorxuncluğu ilə bir gerçek idi, özgürçülük axını başlamışdı.

Başlanğıcda bu axının dönməzliyini dəyərləndirəməyən baş bakan Eynüddövlə göstərilərin güclə dağıdılmasını buyurdu. Ordu başçısının¹ başçılığı altında olan bir ordu böülüyü göstəricilərə gullə atdı. Öndəgedən, döşünü qurşunlara qalxan edən bir seyidlə başqa bir kaç adam öldürdü. Göstərcilər dağıldılar. Ancaq bu bir yenilgi deyildi. Göstəriklər yenidən başladı, özgürlükçülər İngiltərə elçiliyənə girdilər, diləkçələri alqılanmayınca «bəst»dən² çıxmayaqlarını bildirdilər.

«Bəst»çilərin sayı gündən-günə artırdı. Bazarlar da qapalı idi. Şəhər yaşamı durmuşdu. Sonunda gözənlənən şey istəndi, sığınanlar «anayasaçılıq istəyirik» deyə bildirdilər. Cox keçmədi Müzəffərəddin şah ulusun istəklərinə boyun əydi. Anayasانın yaradılmasını bildirən kəsin buyuruq ortaya çıxdı. Bu gün 1907-ci il iyulun 23-nə uyğun idi.

Anayasaçılıq istəmək üçün «bəst»də oturanlar yalnız

1 Ordu başçısı sonda anayasaçılara qatılmış, Tehranı tutanlardan sayılmış, parlamenti dəstəkləməsi ağalığı etkiləmişdir.

2 İranda əski çağlardan bir «bəst» görənəyi var idi. Bəst demək bir yerə sıginmaq, qapanmaq deməkdir. Bəst ölkədə kimsənin hüququ yasa ilə qorunmadığından dərəbəylərin, zorbaların saldırularına qarşı toplumun seçdiyi bir toplumsal yoldur. Ölkədəki sayılan din alimlərilə müctəhidlərin evləri, başçıların, varlıların qonaq evləri saldırıdan qorunmalı birər sıginacaq yerləri idi. Ağalığın izləməsindən qaçan «suçlu» bu kimi yerlərdən birləşənə, o artıq «bəst»dədir, deməli toxunulmazdır. Onu oradan güclə almaq golənəyə çevrilmiş görənəyə tərsdir. Belə bir addım atılamaz. Sonralar İrandakı elçiliklərlə konsulluqların sorumluluğuna «bəst haqqı» artırılmışlar. Bu yolla bir elçilik, bir konsulluq da saygli bir müctəhid evitək «bəst» olmuşdur. Sonralar əskidə olan «bəst» yolu oləzimişə də, «konsulluq bəstləri» bir «hüquq biçimi» alaraq olduqca kök salmış, bununla «bəst» İran devrimində bəlli bir yer tutmuşdur. Bu önemli yerinə görə yazılarımızın birində «Bəst»in İran devriminə yararı ilə dəyərindən də danışacağıq.

Tehranda deyildi. Təbriz, Rəşt, Məşhəd, İsfahan kimi önəmli yerlərdəki İngiltərə konsulluqları da anayasaçılara dolu idi. Özgürlük bildirisi ortaya çıxınca Tehrandakı, bölgələrdəki sığınanlar elçiliklərdən, konsulluqlardan çıxdılar.

Şah bildirdiyi özgürlüğün gətirəcəyi ədalət yığıncığının nə olduğunu yetərinə kəsdirəməmişdi. Bütün istəklərə qolaylıqla boyun əyən şah ulusun istəyinə artıq qan tökülməyə meydan vermədən getmişdi. Parlament bildirişinin ardınca ağılığın düzənlədiyi seçki yasası yayıldı, seçkilər başladı. İran tarixində ilk yol gedilən bu seçki yolu, tarixdə olmuş ilk seçkilərə bənzər sinfi bir sistemə dayanırdı. İran 162 elçi göndərəcək, bütün siniflər öz elçisini ayrı-ayrı seçəcəkdir. Din alımları, şah oğulları, tacirlər, kiçik sənətkarlar, eləcə də başqa insan qatları ayrı-ayrılıqda elçilərini göndərirdilər. Seçiləcək ulus elçilərinin sinfi olmasından başqa yasada bir uyğunluq da gözlənmişdi: Bütün ölkənin çıxaracağı 162 elçidən 64-ünü yalnız Tehran seçki çevrəsi çıxarıır, bu 64 elçinin toplanması ilə parlament rəsmən açıla, toplana bilirdi.¹

Tehran seçkiləri bitən kimi parlament rəsmi açıldı (7 Oktyabr 1907-ci il). Bu gerçəkdən də İran tarixində bənzəri görülməmiş sevincli bir gün idi. Şah bakanlar qurulunu, ölkə başçılarını, din alımlarını, başqa ölkələrin elçilərini rəsmi salamlamış, topların atılması ilə parlamentin açılması bildirilmişdi. O gün Tehran bir ulusal bayram keçirmiş, küçələr ulusal bayraqlarla doldurulmuş, gecə bütün baş kənd şənlik etmişdi.

Parlamentin açılmasının ardınca Müzəffərəddin şah parlamentin düzənlədiyi 51 düzüklü anayasani qolladı. Bu anayasaya görə İranda ulus elçiliyi quruluşu ilə köklü özgürülükler qorunurdusa da, ağılıqla şahın yasal yetkiləri bildiril-

1 İlk anayasaçılıq çağında seçilməli 162 elcidən ancaq 140 adam gəlmiş, bununla da Tehran elçiləri parlamentin demək olar yarısını oluşturmuşdular.

mirdi.

Anayasanın qollanması ilə bildirilməsinin ardından Müzəffərəddin şah tutulduğu xəstəlikdən qurtulmayaraq noyabrin ortalarında öldü.

Ölümünə az qalmış anayasaçılığı bildirmiş Müzəffərədin şah ulusun içdən sevgisini qazanmışdı.

Şah anayasaçılığı bildirdikdən sonra demək olar Avropa ağaları kimi çox az deyiləcək düzəydə, bir kaç qulluqçuları ilə saya bir biçimdə Tehran küçələrini dolaşır, bazarlara çıxır, yaşayanların alqışlarını qazanır, xeyir-dua görür, bundan olduqca duyğulanırdı.

Oxumamışlar Müzəffərəddin şahı tarixin az yetişdirdiyi təklərdən sayaraq incə qəlbli olduğunu düşünürdü. Yaşayanlar içində ona ürəkdən güvənənlər, bağlananlar olmuşmuş, ulusal coşqunun bundan yüksəyi düşünülmürdü. Parlamentin önündə toplanan yaşayanlardan «Yaşasın Asiya imperatoru» deyə bağırınlar olmuşdu.

İranlıların belə çox sevdiyi padşahının ölümünü böyük bir acı ilə qarşılıması doğaldır. Bütün İran şahın uca ruhuna ağıllar dedi, fatihələr oxudu, yaddaşlara gözəl öygülər yazıldı, yasında isti göz yaşları töküldü.

YADİGAR TÜRKEL



1951-ci il aprelin 28-də Biləsuvar rayonunun Bəydili köyündə doğulub.

1969-76-ci illərdə Nəriman Nərimanov adına ADTİ-də oxuyub.

1993-cü ildə «Ekoloji mədəniyətin formallaşmasının sosial-fəlsəfi və tibbi aspektləri»ndən namizədlik, 2005-ci ildə «İnsan, təbiət, cəmiyyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)» konusunda doktorluq dissertasiyası müdafiə edib.

1999-cu ildən AMEA Milli Münasibətlər İnstitutunda, 2003-cü ildən Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsində işləyir, aparıcı elmi işçidir.

«İnsan, təbiət, cəmiyyət», «Biləsuvar», «Dünyanın mahiyəti və dərki haqqında», «İnsan, təbiət, cəmiyyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)», «Yazışma və kargüzarlıq» (1997, 1999, 2007), «Demokratik cəmiyyətin milli-mənəvi problemləri», «Politologiya (açıqlamalarla sözlük)», «Politologiya (açıqlamalarla sözlük və ya milli kimlik dərsləri)», «Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları» kitablarını yazmış, respublika basınında ulusal çıxarları qoruyan yüzlərlə yazılı çap olunmuşdur.

Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» (2008), «Milli birlik» (2009), «Azərbaycan şairi Nizami» (Bitkin çapı, 2011), «Qafqaz türkləri» (2012), «Panturanizm. Qafqaz sorunu» (2012), «İran türkləri» (2013) kitablarını yenidən işləyib çap etmişdir.

İÇİNDƏKİLƏR

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ	3
ÖN SÖZ	6
İRAN TÜRKLƏRİ I	9
İRAN TÜRKLƏRİ II	15
İRAN TÜRKLƏRİ III	19
İRAN TÜRKLƏRİ IV	25
İRAN TÜRKLƏRİ V	35
İRAN TÜRKLƏRİ VI	44
İRAN NƏDİR?	50
OSMANLI AĞALIĞI İLƏ İRANIN MADDİ-MƏNƏVİ BAĞLARI	57
YAĞININ SALDIRISINI BƏKLƏRKƏN	61
İRAN DEVRİMİNİN TARİXİ. I. NƏSRƏDDİN ŞAH DÖNƏMİ	66
İRAN DEVRİMİNİN TARİXİ. II. DEVRİMİN BİLGİN-LƏRİ, YAZARLARI	73
İRAN DEVRİMİNİN TARİXİ III	82
İRAN DEVRİMİNİN TARİXİ IV. MÜZƏFFƏRƏDDİN ŞAH DÖNƏMİ: 1 DAĞIDICILIQ. BORCLAR. ÜSTÜNLÜKLƏR.	87
İRAN DEVRİMİNİN TARİXİ V MÜZƏFFƏRƏDDİN ŞAH DÖNƏMİ: 2	91



Çapa imzalanmışdır: 19.01.2013.

Kağız formatı: 60x84 1/16. Həcmi: 6,25 ç.v.
Sifariş 36. Tiraj 300.

«Təknur» MMC-nin mətbəəsində
hazır elektron variantdan çap olunmuşdur.

Mətbəə kitabıñ məzmununa, yazı üslubuna, orfoqrafiya
və qrammatikasına görə heç bir cavabdehlik daşımir.

Mətbəənin direktoru: Ələkbər Məmmədov

Telefon: 408-86-23; 050-222-40-25.